


Ş.Ə.ƏHMƏDOV, F.G.AĞAYEV  
M.Ə.ŞƏFIYEV, F.Ə.MİRZƏYEV

# ÜMUMİ EKOLOGİYA



*Rəyçi: biologiya elmləri doktoru, professor C.Nəcəfov*

Şahin Əhmədov, Fəxrəddin Ağayev, Mustafa Şəfiyev, Fərhad Mirzəyev. «Ümumi ekologiya» (qısa kurs). – Bakı, «Müəllim» nəşriyyatı, 2005. – 100 s.

Ş  $\frac{961503 - 2004}{9952 - 410}$  Qrifli nəşr

© Ş.Ə.Əhmədov, F.G.Ağayev, M.Ə.Şəfiyev, F.Ə.Mirzəyev, 2005

## GİRİŞ

Müasir ekolojiya bir elm kimi klassik ekologiyadan yaranmış və bioloji köklərə malikdir. Bioloqlar hesab edir ki, ekologiyanın daha düzgün tərifini onun «xaç atası» Ernest Heggel vermişdir (1834-1919). O, ekologiyani orqanizmlərin ətraf mühitə münasibəti haqqında ümumi elm adlandırmışdır. Tərif klassik ekologiyanın əsasını qoymuş. Onu həmçinin bioekolojiya da adlandırırlar. Bu elm hələ XIX əsrin ortalarında yaranmış və bioloji profilli mütəxəssisləri maraqlandırmışdı. XIX əsrin sonlarında biologiyadan insanın sosial-bioloji xüsusiyyətlərini öyrənen yeni bir istiqamət ayrılib inkişaf etməyə başladı. Bununla da yeni bir istiqamət, insan ekologiyası meydana gəldi. Demək olar ki, eyni vaxtda ictimai ekolojiya yarandı. Bundan sonra ekologiyanın spesifik bölmələri meydana gəldi: molekulyar ekolojiya, hüceyrə ekologiyası, populyasiya ekologiyası, qrup ekologiyası və nəhayət qlobal ekolojiya. Əlavə olaraq heyvanlar ekologiyasını, bitkilər ekologiyasını, göbələklər ekologiyasını və s. də göstərmək olar. Yeni ekoloji istiqamətlərin ayrılması və inkişafı bu günə kimi hələ də davam edir.

Müəyyən vaxta kimi ekologiyanın inkişafı Yer əhalisinin əksər hissəsinin maraqlarına toxunmadan baş verirdi. Bu elm sahəsində elə problemlər öyrənilib həll olunurdu ki, o ancaq bu sahədə işləyən mütəxəssisləri maraqlandırırdı.

Lakin insanın təbiətə olan texnogen təsiri artıraqca, həyat mühitinin keyfiyyəti pisləşdi. Başa düşən, düşməyən hər bir insan dəyişmiş mühitin təsirini öz üzərində, sağlamlığında, uşaqlarının sağlamlığında, əmək qabiliyyətində və s. hiss etdi.

Ekologiyaya qədəm qoyan müxtəlif ixtisaslı insanlar və diğər elmi sahələrdə çalışan alimlər, tədqiqatçıların intellektual

potensialını artırıb, eyni zamanda ekologiyaya yeni yanaşmalar daxil etmişlər.

Müasir ekologiyanın əsasını üç istiqamət təşkil edir: bioekologiya, insan ekologiyası və sosial ekologiya (insan cəmiyyətinin ekologiyası). Bu istiqamətlər öz aralarında bir-biri ilə sıx bağlıdır.

Ekoloji mədəniyyətin əsasını ümumi və sosial ekoloji biliklər təşkil edir. Ümumi ekologiya özündə elə bilikləri toplayır ki, bu, ətrafdakı hadisələri qiymətləndirməyə və öyrənməyə spesifik (ekoloji) yanaşmamı formalasdırsın və tabiətdən passiv istifadə sahəsində ekoloji savadlı həllin qəbuluna kömək etsin. Təqdim olunan ümumi ekologiya kursu bu biliklərin öyrənilməsinə həsr olunmuşdur.

## FƏSİL I. EKOLOGİYA NƏYİ ÖYRƏNİR

### 1. Ekologiyam nə üçün öyrənmək lazımdır?

XXI əsrin əvvəlləri ekoloji problemlərin kəskinləşməsi, Yerdə həyat şəraitinin qorunub saxlanmasının həlli yollarının axtarılması ilə xarakterizə olunur. 20-35 il bundan əvvəl təbii sərvətlərin qorunub saxlanması haqqında alimlərin daimi çağırıları planetimizin əhalisinin çox hissəsinə aydın deyildi. Bu təbii sərvətlərə nadir heyvan növləri, təbiətin təkrarolunmaz guşələri, çaylar, göllər, meşələr və s. aiddir. İndi müasir ekoloji problemlər artıq Yer sakinlərinin hər birinə birbaşa və ya dolayı yola təsir edir.

Ekoloji qanunların nəzərə alınmaması nəinki bilavasitə hər bir insanın həyatına, artıq bütövlükdə bütün bəşəriyyətin təhlükəsinə gətirib çıxarmışdır. Yanma məhsullarının havaya atılması nəticəsində atmosferin çirkəlməsi, yeyinti ehtiyacları üçün su götürülən sututarlarının çirkəb sularla çirkəlməsi, ayrı-ayrı ərazilərin radioaktiv çirkəlməsi və s. kəskin ekoloji problemlər sañılır. Əgər əvvəller əhalinin çox hissəsini bu problemlər az-çox maraqlandırıvə ya heç maraqlandırmırdısa, indi çoxları üçün artıq bu problemlər özlərinin və yaxınlarının sağlamlığı ilə bağlı şəxsi problemlərə çevrilmişdir.

Hal-hazırda əksər insanlar, başa düşmüşlər ki, təbiət qanunlarına etinasız münasibət, gələcək nəsillərin dövründə bəşəriyyətin tənəzzülünlə və yox olmasına gətirib çıxara bilər. İnkışaf etmiş ölkələrdə artıq bunu çoxdan başa düşmüş, tərbiyə və təhsil sistemlərini elə dəyişmişlər ki, indiki nəsil əvəzinə onlar üçün ekoloji bilikləri əlifba kimi zəruri və aydın hesab edən yeniləri galsın. Bu çox müsbət nəticələr vermişdir. İndi bu ölkələrdə əhalinin sağlamlığı və ətraf mühitin vəziyyəti xeyli yaxşılaşmışdır.

Kənd təsərrüfatı və sənaye sahəsində işləyənlər, nəqliyyat vasitələrinin sahibləri və digər təbiətdən istifadə edənlər, təbiətə bilavasitə təsir edirlər. Bu səbəbdən, onlar təbiətə olan təsiri tekçə istehsal maraqları nöqtəyi-nəzərincə deyil, həmçinin təbii komplekslərə gətirdikləri mümkün dəyişiklikləri nəzərə almaqla

da qiymətləndirməyi bacarmalıdırular. Onlar başa düşməlidirlər ki, təbiətə olan təsir, istor-istəməz özünü son nəticədə insanlara təsirdə göstərir, çünki təbiətdə hər şey qarşılıqlı əlaqədədir.

İxtiyarı istehsal, ətraf mühitə birbaşa və ya dolayı yolla güclü təsir edən vasitələrdən istifadə edir. Hava, su və torpaq yanma mahsulları, zərərlı buxarlanma və istehsalın digər tullanıtları, mineral gübrələr, zəherli kimyəvi preparatlar və s.-lə çırklənilirlər. Bu amillərin mənfi təsirinin qarşısını almaq üçün istehsalın bütün səviyyələrində, sənayedə və kənd təsərrüfatında ekoloji savadlı istehsal fəaliyyəti lazımdır.

Qeyri istehsal dairəsində çalışan insanlar da həmçinin təbiətdən istifadə edirlər, lakin başqa səviyyədə: möisət və fərdi bioloji. Axı hər bir insan özünün həyat fəaliyyəti üçün havadan, sudan, təbii şəraitdə yetişdirilmiş bioloji mahsullardan istifadə edir və onların keyfiyyətinə, sağlamlığına olan təsirə qarşı etinəsiz deyillər. Digər tərəfdən hər bir insan sosioloji obyekt kimi öz həyatında texniki, elmi və texnoloji nailiyyətlərdən (əməyi asanlaşdırmaq üçün), kimyəvi preparatlardan (müalicə üçün, otaqda həşaratlari məhv etmək üçün, yumaq və yuyunmaq üçün), elektron qurğulardan (məlumat almaq üçün), nəqliyyatdan, plastik və digər sənii materiallardan istifadə edir. Məgər insan onların tətbiqinin özünün və nəslinin sağlamlığına təsir etməsinə qarşı biganə qala bilərmi?

## 2. Ekoloji anlayışlar

**Təbiət, ətraf mühit, həyat mühiti** ekologiyada ən əsas anlayışlardandır. Hərçənd ki, onlardan bir çoxu digər təbiət elmlərində istifadə olunur, bu sözlərin mənasını dəqiqləşdirmək heç də artıq olmazdı. Anlayışların düzgün istifadəsi insanların ekoloji savadını bürüzə verən əsas amillərdən biridir.

«**Təbiət**» anlayışı bir neçə mənada işlənilir. Geniş mənada Təbiət Kainatın bütün maddi-energetik və informasiya dünəyidir. Maddi dünyaya kütləyə malik və maddi olan bütün şeylər aiddir. Lakin bununla heç də maddi dünyyanın, eləcə də təbiətin müxtəlifliyi tükənmir. Hər cür sahələr, xüsusilə materiyanın mövcudluğunun qeyri-maddi formalarından olan, günəş şüalanması, qravitasiya cazibəsi və s. sözün geniş mənasında Təbiətin

təzahüründür. İnforsasiya dünyasına zəif enerji təsiri şəklində Kainatdan gələn müxtəlif inforsasiya aiddir.

Təbiət kimi (daha dar mənada) həmçinin planetdəki təbii və eyni zamanda insan cəmiyyətinin təsir göstərdiyi şəraitlərin məcmuu başa düşülür.

«**Ətraf mühit**» anlayışı da çox mənalıdır. İnsan üçün bu təbii və ya insan tərəfindən bu və ya, digər dərəcədə dəyişmiş sünü mühit ola bilər. Canlı orqanizmlər üçün ətraf mühit nəinki təbii, su, hava və ya torpaq, hətta başqa canlı orqanizmin mühiti də ola bilər. Bu söz birləşmələrinin istifadəsindəki qarışqlıq çox vaxt bəzi sözlərin mənasının itirilməsinə görədir. Bu səbəbdən anlayışların mənasını dəqiqləşdirək.

Məlumdur ki, nə iləsə dolmuş fəza mühit adlanır. Bunlara 1) maddə; 2) təbii və sünü mənşəli maddi obyektlər; 3) insan yığını, yəni ictimaiyyət aiddir. Real halda mühit söylədiyimiz iki və ya üç komponentlərin yığınından ibarətdir. Bununla yanaşı, bu komponentlərin mövcudluğu müəyyən şərait yaradır ki, bu da mühitin ayrılmaz xassasıdır. Beləliklə, komponentlərin yığınından və onlar arasındakı qarışlılıq əlaqədən asılı olaraq mühitin şərait və xassələri fərqlənir.

Canlı orqanizmlərə nəzərən, mühit bu orqanizmləri əhatə edən fəzadır. Belə bir mühit təbii, bu və ya digər dərəcədə insan tərəfindən sünü yaradılmış da ola bilər. Məsələn, belə mühitə akvariumda yaşayan balıqları misal göstərmək olar. Kosmik gəmilərdəki mühit də sünü yaradılmış mühitə aid edilə bilər.

Təbii mühiti cansız (atmosfer,biosfer,hidrosfer) və canlı (bitkilər, heyvanlar) təbii komponentlər, həmçinin bu komponentlərin canlı orqanizmlərə (təbii şərait) birbaşa və dolayı təsirinin yığını təşkil edir.

Məlumdur ki, təbiətin canlı komponentləri bitki aləminə (flora) və heyvanlar aləminə (fauna) bölünür. Hər hansı iri bir ərazidə birgə yaşayan bitki və heyvan orqanizmlərinin yığını təkcə bircə sözlə, «**biota**» adlanır.

İnsani əhatə edən mühit aşağıdakılardan ibarətdir:

- 1) təbii mühitin elementləri (maddə, cansız və canlı təbiətin maddi obyektləri);
- 2) insan tərəfindən dəyişdirilmiş, sosial tələblərə uyğun ola-

raq digər insanlarla birgə yaşamaq üçün uyğunlaşdırılmış mühit (evlər, yollar, müəssisələr, nəqliyyat magistralları və s.);

3) insan cəmiyyəti.

İnsanı əhatə edən mühitin şəraitini, təbiətin yaratdığı şəraitdən fərqlənəcəkdir. Çünkü insan təbiətə süni maddi obyektlər daxil etməklə mühit şəraitini dəyişir.

İnsan tərəfindən mühitə göstərilən hər cür növ təsir antropogen təsir adlanır.

«**İnsanın həyat mühiti**» anlayışı insanı əhatə edən yaşayış mühitini müxtəlif səviyyələrdə (mənzil, məskunlaşmış məntəqə, ərazi və həmcinin bioloji, psixoloji, sosial mühit) ifadə etmək üçün tətbiq edilmişdir. Yəni bu anlayış insan əməyi ilə öz ehtiyacları üçün dəyişilmiş təbii mühit, həmcinin sosial-psixoloji, sosial-iqtisadi, sosial-siyasi və s. mühit kimi başa düşülür.

Bu anlayış mənaca «insanı əhatə edən mühit» anlayışına yaxındır. Lakin onun tətbiqi insanın sosial əhatəsinə, sosial obyektlərə, şəhər salmaya və s. antropogen təsirlərə diqqət yetirməkdən asılıdır.

Aşağıda verilən anlayışların mənəsi şagird və tələbələrə artıq biologiya və ekologiyadan məlumudur. Lakin çox vaxt onlar bu sözlərin mənəsini başa düşmürələr. Ekologiya və biologiyada yayılmış populyasiya, qrup, biosenozi, biogeosenozi, ekosistem, biosfer kimi anlayışlar çox vaxt düzgün işlədilmir. Lakin onların mənəsini başa düşmək heç də çətin deyil. Bunun üçün bu anlayışlara verilən tərifləri bir-biri ilə müqayisə edib, sadə zehni əməliyyatlar aparmaq lazımdır.

Aşağıda verilmiş anlayışlardan istifadə etməklə bunu si-naqdan keçirmək olar.

**Biogeosenozi** – biosferin elə bir hissəsidir ki, burada canlı orqanizmlər və onları əhatə edən cansız mühit maddələr mübadiləsi və biogeosenozenin hər bir komponenti üçün təyin olunmuş funksiyalarla qarşılıqlı əlaqədə olsun

**Biokütlə** – bu və ya digər orqanizmlərdə canlı maddənin miqdarı (kütlə vahidləri ilə).

**Biosfer (eyni ilə həyat sferini ifadə edir)** – bu, həyatın müxtəlif formaları ilə əhatə olunan Yer örtüyüdür. Onun quruluşu, tərkib hissələri və enerji prosesləri ondakı canlı və cansız

komponentlərin qarşılıqlı təsiri ilə müəyyən olunur

**Biosenoz** – maddələr mübadiləsi və hər bir orqanizm üçün təyin olunmuş funksiyalarla qarşılıqlı əlaqədə olan canlı orqanizmlər qrupu.

**Mutasiya** – gen quruluşundakı dəyişikliklə əlaqədar olaraq, orqanizmlərin kəskin irsi dəyişikliyi.

**Populyasiya** – uzun müddət müəyyən məkanda yaşamış hər hansı bir növün yığımı.

**Bioloji məhsuldarlıq** – vahid sahədə və ya vahid zamanda populyasiya və ya qrupun istehsal etdiyi biokütlə.

**Qrup** – müəyyən məkanda birgə yaşayan orqanizmlər sistemi.

**Ekologiya** – orqanizmlərin öz aralarında və ətraf mühit ilə qarşılıqlı əlaqəsi haqqında elm.

**Ekosistem** – canlıların növ və fərdlərinin öz aralarında və ətraf mühitin cansız hissəsi ilə qarşılıqlı əlaqə şəraitində yaşayıb maddə və enerji mübadiləsi yarada bildiyi sistem.

## FƏSİL II. BIOSFER HAQQINDA MƏLUMAT

### 3. Biosferin quruluşu


Yer, bəşəriyyətə hələlik məlum olan yeganə planetdir ki, burada özünün ən müxtəlif təzahürlərlə həyat mövcuddur. Yerdə yaşayan orqanizmlərin qarşılıqlı əlaqələrinin təşkili, günəş enerjisinin istifadəsi və bir orqanizmdən digərinə verilmə mexanizmləri, bir-birinə nəzərən antaqonist olan orqanizmlərin birləşməsi, yaşayışının təşkili və s. insan cəmiyyəti üçün böyük maraq kəsb edir. Axi alımlar tərəfindən tapılmış qanunauyğunluqlar, bəşəriyyətə ictimai təsərrüfatın təşkilinə və təbii prinsiplər əsasında, təbiətlə qarşılıqlı əlaqənin qaydaya salınmasına imkan verir. Hələ ki, bəşəriyyətin təbiət ilə qarşılıqlı əlaqəsi antaqonist xarakter daşıyır. Bu səbəbdən də, xüsusilə insan cəmiyyətinin biosfer proseslerinə aktiv müdaxiləsi dövründə yaşayış sahəsi olan Yer planetinin öyrənilməsi böyük praktiki əhəmiyyət kəsb edir.

«Biosfer» anlayışından ilk dəfə Avstriya alimi E.Zyuss (1831-1914) istifadə etmişdir. Lakin biosfer haqqında ilk tam təlimi V.İ.Vernadski vermişdir. Biosfer yunan sözü olub (bios – həyat, sfera – küre) «həyat kürəsi» mənasını verir. Biosfer dedikdə müxtəlif canlı orqanizmlərin fəaliyyət göstərdiyi Yer örtüyü nəzərdə tutulur.

V.İ.Vernadskinin təliminə əsasən canlı orqanizmlər biosferin funksiyası olub, onunla maddi və enerji cəhətdən sıx bağlıdır. Bununla yanaşı, canlı orqanizmlər böyük geoloji qüvvədir. Çünkü onlar orqanizmlərin yaşaması üçün ətraf mühitə təsir edib, onu yaxşı istiqamətdə dəyişməklə yanaşı, onun görünüşünə də təsir edirlər.

Yerdəki həyat üç əsas geoloji örtükdə – atmosfer, hidrosfer və litosferdə cəmlənmişdir. Biosfer canlı və cansız təbiətin qarşılıqlı əlaqəsi və həmçinin bu əlaqələrlə faydalanan kosmik enerji nəticəsində yaranmışdır.

V.İ.Vernadski biosferi onda olan maddələrin xarakterinə görə bir-neçə komponentə ayırmışdır: 1) canlı maddə – bitkilər, heyvanlar, mikroorqanizmlər; 2) biogen maddələr – günəş enerjisi və geoloji proseslərin təsiri ilə canlı orqanizmlərin yaratdığı



Şəkil 1. Biosferin tərkibi (V.İ.Vernadskiyə görə).

üzvi və üzvi mineral məhsullar: kömür, neft, qaz, torf və s.; 3) cansız maddələr – qeyri-üzvi mənşəli dağ süxurları və canlı orqanizmlərin qidalandırıcı və ya yaşayış mühiti olan su; 4) biokos maddələr – canlı və cansız maddələrin qarşılıqlı əlaqəsinin nəticəsi: yağıntı növləri, aşınmaların, torpağın, hovuz dibindəki lillərin qabığı və s.

Biosferin quruluşu olduqca mürəkkəbdir. N.F.Reymers özünün son işində biosferin quruluşunu məntiqi əlamətlərə görə aşağıdakı hissələrə ayırmışdır: maddi müxtəlifliyinə görə mühitin şaquli istiqamətdə bölünməsidir ki, əsaslı surətdə ondakı həyatın formalarını təyin edir; orqanizmlərin xüsusiyyətlərini, özləri və mühit arasındaki qarşılıqlı əlaqəni müəyyən edən daxildəki üfüqi hissələrə ayrılma.


Biosferin şaquli hissələrə ayrılması, bir-birinin üstündən geyimlmiş paltarları xatırladan mühitlərdir. Biosferin «vücudu» geobiosferdir. Onun üstündən su örtüyü olan hidrobiosfer «geyilmiştir». Üstən «geyilən» isə hava örtüyü aerobiosferdir. Hər bir örtükda mühitin xarakterinə uyğun, xüsusi həyat forması mövcuddur.

Üfüqi bölünmələr özlüyündə daha kiçik quruluşlu hissələrə ayrılma deməkdir: sferaltı, yarımsferaltı, müxtəlif səviyyəli təbəqə və ekosistemlər. Belə ki, geobiosfer iki altsfera ayrılır. Müxtəlif orqanizmlərin yaşayış mühiti kimi qurunun üst təbəqəsi olan terrabiosfer və litosferin 2-3, bəzi yerlərdə isə 6 km dərinliyə qədər yayılan üst təbəqələri olan litobiosferdir.

Hidrosfer okeanbiosfer və akvabiosferə ayrıılır.

Aerosfer altsfer və yarımaltsferə malik deyil. Çünkü həyat burada praktiki olaraqancaq tropobiosferdə, yəni müsbət temperatura malik və 6-6,2 km hündürlüyü kimi uzanan sahədə mövcuddur.

Quruluşa görə bu cür bölünmələr mühitdəki həyat şəraitinin xarakterini və oradakı orqanizmlərin xüsusiyyətlərini təsəvvür etməyə imkan verir. Alt sferlərə bölünmə üç əsas şaquli şöbələrin daxilindəki üfüqi parçalanmadır. Biosferin bütün əsas şaquli hissələri (hidro, geo və aero) maddi mühit müxtəlifliyinə malikdirlər. Onların üfüqi bölmələrində isə mühitdaxili fərqlər olduğu kimi, ümumi quruluş bölmələri də mövcuddur.



Şəkil 2. Biosferin quruluşu (N.F.Reymersə görə)

Məsələn, hidrobiosferin alt sferləri olan okeanbiosfer və akvabiosfer su mühitlərinə aiddirlər. Bu səbəbdən də mühitin eyni şaquli bölünməsinə, su qatına və nazik səth pərdəsinə malikdir.

Bununla yanaşı, okeanbiosferdə və akvabiosferdəki orqanizmlərin yaşayış şəraiti mühitin bir çox fiziki xarakteristikalarına görə fərqlənlərlər: suyun keyfiyyəti, işıqlanma, temperatur rejimi, oksigenin miqdarı, təzyiq və s. Deməli, bitki və heyvan aləminin və onlar tərəfindən yaranan biosenozların görünüş xarakteristikaları də fərqlənir.

Çay və ya göl tabiatlı şirin su mühitinin olmasından asılı olaraq akvabiosferin daxilində də şəraitlər fərqlənlərlər. Quruluşca daha dolğun sistemləşdirmə aparmaq üçün onları bu əlamətlərə görə ayıırlar və daxildə sonrakı bölünmə baş verir. Bu cür üsulla bütün alt sferlərin daxilində daha kiçik quruluş vahidlərinə parçalanma baş verir. Belə ki, terrabiosferin daxilində ekosistemlərin qiymət və həcmcə aşağıdakılara bölünməsi mövcuddur: biocoğrafi səltənət, biogeosahə, biozon (təbii qurşaq), biom, fərdi landşaft, biokompleks, biogeosenoz (ən bəsит ekosistem vahidi).

Biosferin şaquli və üsfüqi hissələrə ayrılması alımlərə ayrı-ayrı ekosistemlərin fəaliyyətini və onların bir-biri ilə qarşılıqlı əlaqəsini tədqiq etməyə imkan verir. Bu ona görə vacibdir ki, mozaika şəkilli ayrı-ayrı hissələrin köməyi ilə biosferin fəaliyyətinin ümumi mənzərəsini təsvir etmək, onun dinamikasını izləmək, qanuna uyğunluqları izah etmək, bəşəriyyətin onlara təsirini öyrənmək, cəmiyyətin inkişafı üçün praktiki olaraq əlverişli nəticələr çıxarmaq, cəmiyyət üçün tövsiyyələr işləyib hazırlamaq və hətta onun sonrakı tərəqqisi üçün strategiya vermək mümkün olsun.

#### 4. Biosferin energetikası

Biosferin quruluşu heç də onun ayrı-ayrı bölmələrində və bütövlükdə biosferin özündə baş verən proseslərin mahiyyətini anlamağa imkan vermir. Biosferin istənilən quruluş bölməsində canlı maddənin əsas xüsusiyyəti hüceyrələrin çoxalma, bölünmə və inkişaf prosesində biokütlənin artmasıdır.

Bu növin hesabına baş verir?

Məlumdur ki, orqanizmlər öz yaşadığı mühitlə daim madde və enerji mübadiləsindədir. Əgər canlı maddə öz biokütləsi-

ni cansız maddənin kütləsinin azalması hesabına artırırsa, onda biosferin ümumi kütləsi dəyişməməlidir. Lakin bu baş vermir. Alımlar təyin etmişlər ki, biosferin kütləsi hər il 8.800.000 Mt artır. Bu onu göstərir ki, biosferə enerji daxil olur və o qismən biokütləyə çevrilir. Biosferi enerji cəhətdən təmin edən əsas mənbə Günəşdir.

Termodynamikanın birinci qanununa uyğun olaraq **enerji heç nədən yaranmır və heç yana itmir, ancaq bir formadan digərini keçir.**

Buradan belə nəticə çıxır ki, Günəşdən biosferə daxil olan enerjinin miqdarı, biosfer tərəfindən udulan enerji ilə, onun kosmik fəzaya əks elədiyi enerjinin cəminə bərabərdir.

Udulan enerji biosferin cansız hissəsi kimi, canlı hissəsi tərəfindən də istifadə olunur.

Biosferin cansız komponentləri üzərinə düşən enerji qismən udulur ki, bu da biosfer mühitlərinin temperaturunun artmasına və biosfer maddəsinin hərəkətinə səbəb olur: hava, su yerlərinin dəyişirlər, qayalar dağılır, bərk maddənin hissəcikləri su və hava ilə qarışırlar. Enerjinin digər hissəsi ətraf fəzada səpələnir və bir hissəsi də Yer səthindən əks olunaraq kosmik fəzaya qayıdır.

Canlı orqanizmin ərzaqla bir yerdə udduğu enerji onun hüceyrə və orqanlarda toplanmasına sərf olunur, həyat fəaliyyətini saxlayan biokimyevi reaksiyalara istifadə edilir və qismən istilik şəklində fəzaya ayrılır.


Deyiləndən əsas nəticə çıxaraq: enerjinin müxtəlif sayılı dəyişmələri nəticəsində onu heç vaxt istifadə olunduğundan çox almaq olmaz

$$W = W_f + W_i$$

**W** – obyektin xarici mənbədən aldığı enerji;

**W<sub>f</sub>** – canlı orqanizmdə toplanan faydalı enerji və ya ətraf mühitdəki cansız obyektin hərəkət enerjisi;

**W<sub>i</sub>** – biokütlənin toplanması prosesinə, istilik səpələnməsinə və s. sərf olunan enerji.



**Şəkil 3.** Termodynamikanın ikinci qanununun canlı sistemdə fəaliyyəti (bitki, heyvan, insan).

Başqa sözlə desək, enerjinin bir hissəsinin məhsulun hazırlanmasına və ya hərəkətə görə özünəməxsus «xidmət ödənişi» şəklində sərf etmək lazımdır.

Bu ona görə baş verir ki, cansız sistemlərdə olduğu kimi, canlı sistemlərdə də enerjinin dəyişməsi ilə bağlı olan proseslər, termodynamikanın ikinci qanununa tabedir.

Termodynamikanın ikinci qanununda göstərilir ki, istilik enerjisi tamamilə faydalı iş keçə bilməz. Onun bir hissəsi sistemin daxili enerjisinin dəyişməsinə, yəni sistemi təşkil edən hissəciklər (molekul və atom) arasında xaotik səpilməsinə sərf olunur. Enerjinin çevriləşməsi çox olduqca, bu dönməz səpilmə daha çox olur. Canlı sistemdə, enerji itkisi qida zəncirinin hər addımında, yəni sistemin bir elementindən digərinə ötürülməsində baş verir.

Ətraf mühitdə səpolənən enerji, istənilən sistemdə daxili nizamın pozulmasına səbəb olur. Molekullar arasında səpolənən bu enerjidən faydalı iş üçün istifadə etmək qeyri-mümkündür. O ancaq molekulların xaotik istilik hərəkətinin artmasına səbəb olur ki, bu da son nəticədə daxili nizamsızlığın artmasına və deməli hər növ nizamlı molekul quruluşunun dağılmışına gətirib çıxarır.

Elementləri arasında hər növ enerji çevrilmələri baş verən bütün sistemlər (organizmlər, ekosistemlər və i.a.), bu elementlər üçün ətraf mühiti təşkil edən, hissəciklərin enerjisini tarazlaşdırmağa can atırlar.

**İstilik enerjisinin ətraf mühitdə dönməz səpələnməsi kimi ifadə olunan və son nəticədə enerjinin ətraf mühitin hissəcikləri arasında borabər paylanmasına gətirib çıxaran enerji çevrilmələrinin nəticəsi ENTROPIYA adlanır.**

Enerjinin bir obyektdən digərinə çoxsaylı keçidləri ilə biosferda entropiyanın artması baş verir, yəni biosferin molekulyar quruluşunda xaos artır.

Bunu bir misalla izah edək.

Buğdanın biokütləsinin əmələ gəlməsi üçün bitki Günsə enerjisindən istifadə etmişdir. Bu zaman enerjinin bir hissəsi fəzada istilik şəklində səpələnmişdir. Buğdanın çörək bışırılır və dəfələrlə ətraf mühitə istilik enerjisi ayrılır. Çörək tikəsində cəmlənmiş enerji insan tərəfindən qida kimi istifadə olunmuşdur. Bu enerjinin bir hissəsi bədənin biokütləsinin formalasmasına, bir hissəsi insanın, onun orqanlarının mexaniki hərəkətinə, orqanizmin həyat proseslərinə, bir hissəsi isə istilik şəklində ətraf mühitə ayrılmamasına sərf olunur.

Bu istilik ətraf fəzadakı molekulların xaotik hərəkətlərini gücləndirir. Fəzada daima baş verən enerji çevrilmələri xaotik hərəkətin enerjisini artırır, beləliklə də canlı sistemlərdə qida, üzvi yanacaq şəklində cəmlənmiş və xeyir gotirə bilən keyfiyyətli enerji, qismən ətraf mühitdəki molekulların aşağı keyfiyyətli hərəkət enerjisine çevirilir ki, bu da fəzada səpalənərək bir daha sistemdə nizamsızlıq yaradır. Buna mane olmaq heç cür mümkün deyil. Son nəticədə təbiətdə cəmlənmiş bütün enerji fəzada bərabər «bulanmış» enerjiyə çevrilir.

Entropiyanın artma sürətinin qarşısını təbii, nizamlı sistemlər ala bilər. Lakin bu, sistemlərdə özü-özünü bərpa etmə və özü-özünü mühafizə funksiyalarının qorunub saxlanması şəraitində mümkündür. Sistemin özü-özünü mühafizə mexanizmlərinin pozulması, bu keyfiyyətlərin itməsinə, entropiyanın güclənməsinə və təbiətin tənəzzülünə gətirib çıxarıır.

Beləliklə, həyatın bütün formaları özünü ətraf mühitdə ni-

zam-intizamın saxlanılan yeri kimi gösterir. Bu elə sistemlərdir ki, burada maddə və enerjinin nizamlı şəkildə toplanması baş verir. Düzdür, canlı sistemdə nizamlı saxlamaq üçün ətraf mühitə xoas daxil edilir.

Təbiətdən ictimai istifadə sahəsində enerjinin çoxsaylı çevrilmələri baş verir və beləliklə də insan fəaliyyəti nəticəsində entropiya artır. Bu qəçilməzdır, lakin entropiyani minimuma endirmək olar. Bu düşünülmüş, elmi əsaslandırılmış və iqtisadi cəhətdən səmərəli prinsiplərə əsasən təşkil edilmiş fəaliyyətdən asılıdır.

### 5. Biosferin canlı maddələrinin enerjini istifadə etməsi

Biosfer açıq termodinamik sistemdir. Bu sistemə enerji Güneydən daxil olur. O, istenilən ekosistemlərdə baş verən proseslərin çox hissəsini hərəkətə gətirən qüvvədir. Canlı maddələrdə bu hərəkəti bitkilər başlayır. Tərkibində xlorofil olan orqanizmlər (yaşıl bitkilər) fotosintez yolu ilə günəş şüasının müəyyən hissəsinə udaraq, üzvi maddənin, yəni özünün bioloji kütləsinin əmələ gəlməsi üçün istifadə edir.

Müxtəlif bitki orqanizmlərində üzvi maddənin əmələ gələməsi müxtəlif sürətlə baş verir. Bu sürət böyük olduqca, verilmiş bitki növünün də məhsuldarlığı çox olur.

Bitkinin məhsuldarlığı ilkin adlanır. O, bitkinin vahid zaman ərzində topladığı üzvi maddənin miqdarı ilə təyin olunur.

Bütöv bir bitki qrupunun məhsuldarlığını təyin etmək üçün, vahid zaman ərzində qrupun üzvi maddəsinin ümumi kütlə artımını təyin edirlər.

Biokütlə istehsal etmək üçün bitki qruplarının kosmik enerjidən istifadə etməsi, günəş enerjisinin biosferin canlı maddəsində baş verən çevrilmə prosesinin ilk mərhələsidir. Bu mərhələnin nəticəsi, bitki orqanizmlərinin quruluşunda cəmlənmiş canlı maddənin enerjisidir.

Mehaniki və energetik süni sistemlərin (mühərriklər, enerji qurğuları və s.) faydalı iş əmsali kimi, növün və ya qrupun ilkin məhsuldarlığının kəmiyyət göstəricisi, canlı sistemin daxili orqanizminin mükəmməlliyinin və fəaliyyət optimallığının müqayisəli qiymətini verir (yəni başqa növ və qruplarla müqayisədə). Nö-

vün məhsuldarlığı nə qədər çoxdursa, günəş enerjisinin itkisi və entropiya tullantısı da bir o qədər azdır, deməli faydalı enerjinin qiyməti də yüksəkdir.

Bitki biokütləsində toplanmış bu enerji ətraf mühitin müəyyən şəraitində və istehlakçı olmadıqda, uzun müddətə faydalı qazıntılar şəklində «konservəlaşdırılıb» bilər: kömür, neft, qaz və s. Yaxud da qismən istifadə olunduqdan sonra, az bir müddətə çürüntü, üzvi lil və bu kimi üzvi maddələrin qalığı şəklində çöküntü əmələ gətirə bilər. Bütün bu çöküntülər enerji «konservlərin»dən, yəni enerji ilə dolu olan mühitlərdən ibarətdir. Həyatı prosesləri yerinə yetirmək üçün qida enerjisini əldə etməkdən ötrü, bitkilərin belə «qidanın» istifadəsinə sərf etdikləri enerji, mühitdən və günəş şüalanmasından alınan enerjidən olduqca azdır.

Lakin bitkilərin enerjisi biosferdə dərhal istifadə olunur, «sonraya» saxlanılmır. Onu qeyri-bitki orqanizmləri öz gövdələrinin toxumalarını qurmaq, öz orqanizmlərinin həyat fəaliyyətini təmin etmək üçün istifadə edirlər. Bu mərhələdə bitki biokütləsində toplanmış günəş enerjisinin təkrar çevriləməsi baş verir.

Qeyri-bitki orqanizmlərinin əmələ gotirdiyi üzvi maddənin ümumi kütləsi, təkrar məhsulu təşkil edir. Birinci mərhələdə olduğu kimi, müxtəlif orqanizmlər bu enerjini burada müxtəlif effektlə istifadə edirlər.

Bələ orqanizmlərin effektivliyi və ya faydalı iş əmsali, təkrar məhsuldarlığın göstəriçisində əsasən, yəni vahid zamanda biokütlənin toplanma sürətinə görə qiymətləndirilir.

Enerjinin bir orqanizmdən digərinə ötürülmə mərhələsini əyani olaraq enerji (və ya biokütlə) piramidası şəklində göstərmək olar ki, bunun da aşağı pilləsində bitkinin günəşdən aldığı enerji miqdarı durur. Sonrakı pillədə bitki məhsulunda toplanmış enerji (biokütlə) miqdarnı, daha sonrakı pillədə isə canlı maddədə toplanan enerji (biokütlə) miqdarnı təsəvvür etmək olar. Piramidanın yuxarı pilləsində insan və ya heyvanlar aləminin digər obyekti dura bilər.

Bələliklə, enerjinin biosferdə məskunlaşan canlı orqanizmlərə ötürülməsini təşkil edən təbii sistem, termodinamikanın ikinci qanununa uyğun olaraq entropiyanın artmasında öz təsirini göstərir. Bələ olduqda ziddiyət alınır: təbiətdə nizam çox

olduqda, bir o qədər xaos təşəkkül tapır. Canlı sistemdə nizamın formallaşması, ətraf mühitdə entropiyanın artmasına səbəb olur.

Sosial məxluq kimi insanın bütün proseslərdə rolü nədən ibarətdir? Entropiyanın artmasında insanın rolü, təbii sistemlərin rolundan qat-qat böyükdür. Hər cür istehsalın istilik və maddə səpələnməsilə müşayət olunmasına baxmayaraq, bəşəriyyət, enerjinin ötürülməsi və çəvrilməsinin optimal üsullarını işləyib hazırlamağa qadirdir.

## FƏSİL III. TƏBİƏTDƏ MADDƏLƏR DÖVRANI

### 6. Bioloji dövran

Təbiətdə maddələrin iki dövranı mövcuddur: bioloji (və ya kiçik) və geoloji (və ya böyük).

Bioloji dövran əsas etibarı ilə biosferin canlı maddəsində, yəni torpaq, bitkilər, heyvanlar və mikroorganizmlər arasında maddələrin dövr etməsi kimi başa düşülür. Bu belə baş verir: yaşıl bitkilər fotosintez prosesində havadan karbon qazını ( $\text{CO}_2$ ) alıb, oksigen ifraz edirlər ki, bununla da onlar qeyri-üzvi birləşmələrdən üzvi birləşmələr əmələ gətirirlər. Onlar **avtotrof** adlanır. Bu, günəş enerjisindən istifadə edərək, qeyri-üzvi birləşmələrdən üzvi maddələr sintezləşdirən canlı orqanizmlərdir. Oynadığı rola görə onları produsentlərə, yəni biokütlənin ilkin istehsalçılarına aid edirlər. Bitkilər enerjini müxtəlif kimyəvi birləşmələrdə toplayırlar.

Günəş enerjisinin köməyi ilə orqanizmində qeyri-üzvi birləşmələri üzvi birləşmələrlə çevirən mexanizmin olmadığı heyvanlar, göbələklər və bakteriyalar **heterotrof** adlanırlar. Bu orqanizmlər, yaşıl bitkilərin fotosintez prosesində yaratdıqları biokütlədən istifadə edirlər. Hazır üzvi maddənin istifadəçisi kimi, onların biosferdəki rolunu təyin etmək üçün, onları **konsument** adlandırırlar.

Bitki və heyvanların ölümündən sonra, bakteriya, göbələk, heyvanların sadə və bir çox növləri olan geterotrof orqanizmlər özü getmiş orqanizmlərin topladıqları üzvi maddələri həzm edirlər. Nəticədə üzvi maddə tədricən kompleks mineral duzлara, karbon qazına, suya çevrilir ki, bunlar da yaşıl bitkilər tərəfindən yenidən istifadə olunur. Bu növ orqanizmləri **redusentlər** (produsent termini ilə müqayisə edin) və ya **destrukturörler** (de - inkar edilmə, struktur - quruluş, nizam, yəni destruksiya - dağılma, destrukturörler - dağıcıclar) adlandırırlar.

Bioloji dövran, enerjinin üzvi maddə ilə birlikdə aşağıdakı mərhələlər üzrə yerdəyişməsini ifadə edir:

1) produsentlər qeyri-üzvi maddələrdən üzvi maddələr (biokütlə) yaradır və onları toplayırlar;

2) 1-ci dərəcədən olan konsumentlər (ot yeyənlər) produsentlərin biokütləsini sərf edərək, onda toplanmış enerjinin bir hissəsini özünün həyat fəaliyyəti üçün istifadə edir. Enerjinin digər hissəsi isə onun biokütləsinin yaranmasına və enerjinin orada toplanmasına sərf olunur;

3) 2-ci dərəcədən olan konsumentlər (yırtıcılar) 1-ci dərəcədən olan konsumentlərdə toplanmış üzvi maddəni sərf edərək, həmçinin alınmış maddə və enerjini həyat fəaliyyətləri və bədənlərinin hüceyrələrində toplanması üçün istifadə edirlər;

4) 3-cü dərəcədən olan konsumentlər (yırtıcılar) 2-ci dərəcədən olan konsumentlərdə toplanmış enerji və maddəni sərf edirlər. Sərf olunmuş maddə və enerjini həyat fəaliyyətlərinə və biokütlələrinin toplanmasına istifadə edirlər;

5) Həyatboyu produsentlər və konsumentlər tərəfindən toplanmış və biokütlədə toplanmış kimyəvi enerji, həyat prosesləri kəsildikdən sonra redusent – orqanizmlər tərəfindən bir neçə mərhələyə istifadə olunur.

Bu mərhələlər üzrə enerjini qida ilə ötürdükdə, enerjinin bir hissəsi istilik şəklində ətraf fəzaya səpələnir. Qida silsiləsi uzun olduqca, fəzada bir o qədər çox yüksək keyfiyyətli enerji itilir.

Hər bir mərhələdə enerjinin ötürülmə prosesi orqanizmlər tərəfindən həyata keçirilir ki, onları da qidalanmanın ümumi növü ilə birləşdirmək olar. Bu orqanizmlər elə bilki, enerjinin ötürülmə prosesində səviyyələri qeyd edirlər. Belə səviyyələr bir neçə dənə ola bilər. Onları **trofi səviyyələr** adlandırırlar. Məsələn, bütün yaşlı bitkilər ilk trofi səviyyəni əmələ gətirirlər. Çünkü onlar hamisi torpaqdə, suda, oksigendə və günəş enerjisində olan mineral duzlardan üzvi maddələr yaradırlar.

Bitki kütləsi ilə qidalanan müxtəlif orqanizmlər (inək, mafal, dovşan, çayırtkə və b.) ikinci trofi səviyyəni tuturlar. Üçüncü səviyyəni bitki yeyən orqanizmlərlə qidalanın yırtıcılar formalaşdırır. Dördüncü səviyyəni yırtıcılarla qidalanın yırtıcılar tutur. Ekosistemlərin mürəkkəbliyində asılı olaraq, onların aradınca beşinci, altinci və sonrakı səviyyələr gələ bilər.

Produsentlər tərəfindən qeyri-üzvi maddədən və günəş enerjisinin kvantlarından yaradılmış maddə və enerji elə bu trofi səviyyələr üzrə yerini dəyişir. Enerji və maddənin bu ötürülmə

silsiləsinin sonu başlangıca birləşir: üzvi maddələri qeyri-üzvi maddələrə qədər parçalayan redusentlər, artıq qida səviyyələrindən keçmiş maddələri növbəti silsilə üçün hazırlayırlar. Dövrənin bir silsiləsi bu cür qapanır və yenisi başlayır.

Normal fəaliyyət göstərən ekosistem yetkin (kamil) adlanır. Müəyyən əlamətlərə görə yetkin ekosistemləri, yetkin olmamış ekosistemlərdən ayırmak mümkündür. Bu əlamətlər arasında ən əsaslı bunlardır: 1) ekosistemdə yaşayan orqanizmlərin növ müxtəlifliyi, əsas üstünlük təşkil edən növlərlə yanaşı xeyli miqdarda müştəsna və az saylı növlərin mövcudluğu; 2) canlı orqanizmlərin yerləşməsində olduqca səlis nizamlıq.

Ekosistemlərin yetkinlik əlamətlərini təbii və antropogen ekosistemlərin vəziyyətinin diaqnostikası üçün istifadə etmək olar.

Beləliklə, hər bir elementar ekosistemdə canlı orqanizmin iştirakı ilə kimyəvi elementlərin bir qeyri-üzvi mühitdən və geri, digər qeyri-üzvi mühitdə keçməsi baş verir. Biosferdə maddələrin bioloji dövrəni daha böyük ekosistemləri təşkil edən biosenoqlar səviyyəsində baş verir. Biosfer miqyasında bu proses maddə və enerji miqrasiyasının biokimyəvi silsiləsi adlanır.

Sonda qeyd etmək lazımdır ki, maddenin tam dövrəni alınmir, çünki maddələr mübadiləsi enerjinin ötürülməsi və dəyişməsi ilə nəticələnir

Termodinamikanın ikinci qanununa uyğun olaraq, enerjinin bir hissəsi səpələnir. Enerjinin dövretmə əmsali çox da böyük olmayıb 0,24% -ə bərabərdir ki, bu da xeyli miqdarda enerji itkiləri ilə izah olunur. Məsələn, yaşılı bitkilər (avtotroflar) fotosintez prosesləri və kimyəvi reaksiyalar üçün Günəşdən aldığı enerjinin 3% -ni istifadə edir. Əmələ gələn karbohidrogenlərin demək olar 90% -i bitkilərin nəfəsalma prosesində mehv olur. Lakin böyük itkilərə baxmayaraq, bütün yer və okean sistemləri hər il 100 mlrd. ton üzvi maddə istehsal edirlər.

## 7. Geoloji dövran

Quru ilə Dünya okeanı arasında maddələrin sirkulyasiyası baş verir ki, bu da geoloji dövran adlanır.

Hər iki dövran (geoloji və bioloji) qarşılıqlı əlaqqədə olub,


vahid bir prosesi ifadə edir. Məsələn, ayrıca götürülmüş kimyəvi elementlərin biosferdəki dövrəni bioloji və geoloji mərhələlərdən keçir.

Böyük biosfer dövrəni bir-biri ilə bağlı proseslərdən ibarətdir – karbonun, suyun, azotun, fosforun, kükürdün, biogen kationlar olan natrium, kalium, kalsium, dəmir, bor, sink, mis və b. biokimyəvi silsiləsindən suyun, karbonun, oksigenin və digər maddələrin dövrəni bütün orqanizmlər üçün həyatı əhəmiyyət kəsb edir.

Suyun dövrəni, onun hələ ekosistemin elementlərinə ötürülməsi deyil, həmçinin toplanması, təmizlənməsi və bütün canlı organizmlər üçün zəruri olan planetdəki su ehtiyatlarının paylanması prosesidir. Sadəcə bu dövran aşağıdakı proseslərdən ibarətdir. Okeanların, dənizlərin və şirin su hovuzlarının suları buxarlanır, hava axınları ilə böyük məsafələrə yayılır və yağıntı şəklində yerə qayıdır. Onlar dağ süxurlarını parçalayır və onları bitkilər və mikroorganizmlər üçün əlçatan edir. Torpağa düşərək su onu yuyur və onda həll olunan maddələri və asılı hissəcikləri çaylara, dənizlərə, okeanlara aparır. Burada onlar dibə çökür və çöküntü süxurları şəklində toplanırlar. Beləliklə, biosferin canlı aləmi su dövrəni vasitəsilə cansız aləmlə qarşılıqlı əlaqədə olur.

Karbon canlı organizmının əsas elementlərindən biridir. O zülalların, karbohidratların, yağların və digər moleküllerin tərkibinə daxil olur. Bitkilər atmosferdəki karbon qazından karbonu udaraq, mürəkkəb üzvi moleküllər yaratmaq üçün onu fotosintez prosesində istifadə edirlər. Heyvanların (konsumentlərin) hüceyrələrində üzvi birləşmələrin parçalanması və karbon qazının ifrazi baş verir. Bu proseslər ekosistem həlqələri boyunca karbonun dövr etməsinə imkan yaradırlar. Karbonla eyni zamanda, karbohidrat molekulunun digər tərkib hissələri olan ok-sigen və hidrogen də dövr edirlər.

Biosferdə karbon dövrənin tam silsiləsi 2000 ildir. Lakin planetdəki karbon ehtiyatlarının bir hissəsi uzun zaman ərzində planetar dövranda iştirak etmir. Bu ona görə baş verir ki, o milyon illər əvvəl üzvi moleküllarda bağlı olub və kömür, neft, qaz və şist kimi faydalı qazıntınlarda yiğilmişdir. Onları yandırarkən karbon qazı halında karbon azad olur. Karbon ehtiyatlarını özündə



Şəkil 4.  $\text{CO}_2$ -nın dövrəni.

cəmləşdirən faydalı qazıntı XIX əsrin ortalarından intensiv şəkildə sənayedə və energetikada istifadə olunmağa başlamışdır. Bu, karbonun təbii dövranının sürətini dəyişərək, atmosferdə karbon qazının intensiv artmasına gətirib çıxartdı.

Karbon dövranının misalında görürük ki, təbii ekosistemlərdə baş verən bioloji proseslər dövr etmə sürətinə müxtəlif şəkildə təsir edir. Baş verən proseslərə insan fəaliyyətinin təsir dərəcəsi, təbii amillərlə müqayisə edilməz dərəcədədir. Biosfer dövranına olan neqativ təsirlər ilbəil artır. Aşağıda verdiyimiz misal buna əyani sübutdur.

Karbon qazının dövranının kəmiyyət xarakteristikalarını göstərən real rəqəmlərə baxaq: Yer atmosferində 712 mlrd. ton karbon qazı vardır. Hər il atmosferə 90 mlrd. ton okeandan, 5 mlrd. ton faydalı qazıntılarının yanmasından, 50 mlrd. tondan çox ölen organizmlərin çürümə məhsulundan, 5 mlrd. tona yaxın torpaqdan, 55 mlrd. ton biosferin qısa müddət yaşayan canlı maddasından, 2 mlrd. tona yaxın uzun müddət yaşayan organizmlərin parçalanmasından karbon qazı daxil olur. Karbon qazının sərf edilməsi onun fotosintez prosesində bütün yaşıł bitkilər tərəfindən istifadə olunması ilə bağlıdır. Belə ki, fotosintez prosesində okean silsiləsi 92,5 mlrd. ton, kontinental silsilə isə

110 mld. ton karbon qazı mənimsəyir. Karbon qazının məxaric və mədaxil balansı müşahidə olunmur, beləki karbon qazının artması getdikcə davam edir. Onun nəzəri orta illik artımı 3 mld. tondan çoxdur və hər il artır.

Beləliklə, insanın müxtəlif maddə dövranına mədaxiləsi nəticəsində biosfer proseslərinin xarakterində qlobal dəyişikliklər baş verə bilər. Alimlərin fərz etdiyi kimi freon və digər florxlorkarbonların (aerozol balonlarında istifadə olunur) artması, artıq Yer üzündəki bütün canlıları ağır ultrabənövşəyi şüalardan qoruyan ozon təbəqəsinin azalmasına götərib çıxartmışdır. Atmosferdə freonların sonrakı artımı ozon təbəqəsinin və onunla birgə Yerdəki bütün canlıların məhv olmasına götərib çıxara bilər.

### **8. Ekologiyanın qanunları**

Amerika ekoloqu Barri Kommoner ekologiyanın dörd qanununun qısaca ifadəsini verdi. Bu qanunlar biosfer komponentləri arasındaki əlaqələrin müxtəlifliyini, təbii və antropogen sistemdə elementlərin şəraitini, təbiətin özü-özünü tənzimləmə qabiliyyətini eks etdirirlər:

**Birinci qanun – hər şey hər şəyə əlaqədədir.** Bu o deməkdir ki, təbii mühitin fiziki-kimyəvi vəziyyətinin hər cür, hətta ən əhəmiyyətsiz dəyişməsi, dəyişmənin baş verdiyi biogenəsenozun daşılınca olduğu kimi, həmçinin bu biogeosenozla digəri arasında inkişafa təsir edir.

**İkinci qanun – hər şey harasa yox olmalıdır.** Qanun onu göstərir ki, heç nə izsiz itmir. Maddə bir yerdən başqa yerə yerini dayışır, bir molekulyar formadan digərinə, açıq vəziyyətdən bağlı vəziyyətə keçməklə canlı orqanizmlərin həyat proseslərinə təsir edirlər.

Faydalı qazıntı yataqlarının istifadə edilməsi nəticəsində, nə vaxtsa birləşmiş və yerin dərinliklərində gizlənmiş kimyəvi elementlər üzə çıxıb, yeni birləşmələrə çevrilərək ətraf mühitə səpalanır. Məsələn, neft molekullarında olan yüksək molekulyar rəabiliti ilə birləşmiş elementlər, neftin destiləsi və yanması zamanı ondan ayrırlar və biosferə təsir edir.

**Üçüncü qanun – heç nə təmənnasız verilmir.** Deməli, bir yerdə olan xeyir, başqa bir yerdə ziyana çevrilir. Məsələn, taxi-

lin, tərəvəzin və digər bitkilərin yetişdirilməsi bu bitkilərin tərkibinə daxil olan kimyəvi elementlərin (azot, fosfor, kalium və b.) çıxarılmasına və torpağın məhsuldarlığının aşağı düşməsinə səbəb olur.

**Dördüncü qanun – daha yaxşısimı təbiət «bilir».** Bu qanun təbiətdən nümunə götürməyi öyrədir. Təbiətdə hər şey tarazlıqdadır: canlı və cansız aləm, produsentlər, konsumentlər və redusentlər, zəhərlər və padzəhr. Bu qanunun əksinə olaraq, insan təbii mühitə düşən parçalanmayan və ya çətin parçalanan birləşmələr yaratmış, tullantılarını yenidən emal etmək mümkün olmayan istehsal yaradaraq, hər tərəfli nəticələri nəzərə almayıb, təbiəti dəyişməyə çalışır.

Bu qanunlardan çıxan nəticə: insan ilə mühit arasındaki qarşılıqlı əlaqələrin optimallaşdırmağın əsasında təbiətin təşkilinin dərk edilməsi durur. Bütün istehsallar qapalı və tullantısız, yəni təbiətin fəaliyyət göstərdiyi kimi təşkil olunmalıdır.

## FƏSİL IV. TƏBİƏTDƏ QARŞILIQLI ƏLAQƏLƏR

### 9. Təbiətdəki ritmlər xarici amillərin biosfer üçün yaratdıqları şəraitdir

Ekosistem komponentlərinin öz aralarındaki qarşılıqlı əlaqədən başqa, biosferdə başqa səviyyədə də qarşılıqlı əlaqə fəaliyyət göstərir ki, bu da planetar və kosmik əlaqələrdir.

Biosferdəki həyat proseslərinin axını, bu və ya digər dərəcədə, planetə onun kosmik ətrafi tərəfindən, «vadadır edilmiş» xarici şəraitdən, həmcinin daxili qlobal (biosfer) və lokal (regional) şəraitdən asılıdır. Onları xarici və daxili amillər adlandırırlar.

Ümumiyyətlə, proseslərin və ya şəraitin axınına təsir edən hərəkətverici qüvvə amil adlanır. Amillər ilə müxtəlif ekosistemlərdə və canlı organizmlərdə baş verən proseslər arasında qarşılıqlı əlaqə mövcuddur.

Biosfer proseslərinin axınına təsir edən bir nəçə amilləri nəzərdən keçirək.

Bizim Yer, elektromaqnit, qravitasiya dalğaları və digər maddi substansiyalar tərəfindən dəlib keçilən kosmik fəzada yerləşir. Elektromaqnit dalğaları kosmosda 300 000 km/s sürətli kiçik hissəcikləri – sahə kvantlarını hərəkət etdirirlər. Kosmik fəzaya müxtəlif sahə kvantlarından əlavə elementar hissəciklər (elektronlar, protonlar və s.) və maddənin xaotik hərəkətdə olan ionlaşmış hissəcikləri daxil olur.

Görəsən, bu amillər biosferin canlı obyektlərində baş verən Yer proseslərinə təsir edirmi? Bu qarşılıqlı əlaqələri aydınlaşdırmağa çalışaq.

Alimlər sübut etmişlər ki, müxtəlif qlobal bioloji və hətta geoloji proseslər ahəngliyə malikdirlər. Onların arasında ən məlum olanları öz oxu ətrafında fırlanan Yerin Günəş işıqlanması ilə bağlı ətəkliq ahəngdarlığıdır. Bu geofiziki ahəngdarlıq Yer səthindəki bütün canlılar tabedir. Onlar ekosistem və canlı organizmlər səviyyəsində baş verən proseslərə ahəngdarlıq verirlər.

Nyuton tərəfindən, təbiətin ən əsas qanunlarından biri olan Ümumdünya cazibə qanununun (bu qanuna görə bütün ci-

simlər kütləlerinin hasili ilə düz, aralarındaki məsafənin kvadratı ilə tərs mütənasib olan qüvvə ilə bir-birini cəzb edirlər) kəşfi göstərir ki, Yer obyektlərindən səmayə qədər olan məsafə dəyişdikcə, cazibə qüvvəsinin qiyməti dəyişir. Yerin illik firlanmasının orbiti ellips olduğuna və Günəş bu ellipsoidin mərkəzlərinin birində yerləşdiyinə görə Yer ilə Günəş arasındakı cazibə qüvvəsi il ərzində dəyişir. Bir ildən sonra Yer ilə Günəşin qarşılıqlı vəziyyəti təkrarlanır. Bu isə Günəş cazibəsinin dövrülüyündə əks olunan qravitasiya ahəngdarlığını yaradır. Bu cazibənin dəyişməsini canlı orqanizmin hər bir hüceyrəsi hiss edir, ona uyğunlaşır və bu da öz növbəsində onda baş verən proseslərin dinamikasında əks olunur. Demək, hüceyrə səviyyəsində baş verən bioloji proseslərin ahəngdarlığı bu cür formalasılır. Bu da bütövlükdə bütün orqanizmə təsir edir.

Biosfer üçün digər bir güclü amil Yerin təbii peyki olan Aydır. Onun Yer ətrafındaki dövretmə müddəti 27,3 sutkadır. Ay Yerdəki həyata çox güclü təsir edir. Qədim zamanlardan aparılan müşahidələr göstərir ki, Aynın vəziyyətinin Yerə nəzərən dövrü dəyişməsi bioloji obyektlərin həyat fəaliyyətinə təsir edir. Hələ hazırda Ay təqvimlərindən bir çox bağbanlar və əkinçilər istifadə edirlər. Yəqin ki, burada müxtəlif ay fazalarında Yerə düşən işıq enerjisinin müəyyən hissəsi təsir edir.

Ay cazibəsinin dəyişməsi də az təsir etmir. Dəniz qabarmaları və çəkilmələri, biosferin maye mühitinin Ay ətrafından cəzb edildiyini göstərir. Qabarmanın və çəkilmələrin başlanmasının dövrülüyü, biosferin hər bir sahəsi üçün Ay cazibəsinin dəyişməsinin dövrülüyündən xəbər verir. Bu, Yerin öz oxu ətrafında firlanması ilə izah olunur. Cazibəyə nəinki mayelər, hətta planetin qaz halında olan və bərk komponentləri də məruz qalır. Atmosfer qabarmaları böyük meteoroloji nəticələrə səbəb olur. Belə ki, yüksək təzyiqli atmosfer dalğası yaranır və bu da havanın formalasmasına təsir edir.

Tamamilə görünür ki, canlı orqanizmin hər bir hüceyrəsinə Ay cazibəsinin dəyişməsi ilə əlaqədar yaranan ahəngdarlığın bu növü ötürülür. Aynın Yer ətrafında firlanmasına uyğun olaraq, canlı hüceyrələrdə də həmçinin analoji «qabarma» və «çəkilmə» baş verir.

---

Qarşılıqlı əlaqəli komponentlər olan canlı orqanizm, istər sədə ekosistem qlobal ahəngdar proseslərə tabedirlər. Onların təsiri xarakterinə, gücünə, dövrülüyünə görə müxtəlifdir. Bundan asılı olaraq onların təsirini sistemin daha böyük və ya daha kiçik həlqələri «hiss edirlər». Orqanizmlər bu ahəngdarlığa uyğunlaşmışlar. Bu ahəngdarlıqdakı hər bir dəyişiklik orqanizm proseslərində çatışmamazlıqlara səbəb olur. Bu da öz növbəsində müxtəlif soviyyəli ekosistemlərdə dinamik tarazlığın pozulmasına gətirib çıxarır.

Fəzaya elektromaqnit və qravitasiya dalğası şəklində məlumat göndərən hər bir kosmik cisim, dövrünə və gücünə görə müəyyən ahəngdarlıq yaratır.

## FƏSİL V. BIOSFERƏ ANTROPOGEN TƏSİR

### 10. Çirkənmənin növləri və xarakteristikası

İnsanın təbiətə olan və antropogen amillər adlanan hansı təsirləri canlı orqanizmlərin yaşama şəraitinin dəyişməsinə səbəb olur? Bunları mənfi və müsbət təsirlərə ayıırlar. Adətən təbiətlə qarşılıqlı təsirdə olan obyektlərin çox hissəsi ona mənfi təsir göstərir ki, buna da çirkənmə deyilir.

Çirkənmə, mühitə onun üçün adətən xarakterik olmayan fiziki, kimyəvi, informasiyon və bioloji amillərin götürülməsi və ya mühitdə əmələ gəlməsi, yaxud da göstərilən amillərin miqdalarının təbii orta çoxillik səviyyəsinin aşması deməkdir.

Antropogen çirkənmə insanın təsərrüfat fəaliyyəti nəticəsində əmələ gəlir. Bu vaxt insan ətraf mühiti müxtəlif maddələrlə, cismimlərlə, şüalanma və hətta canlı orqanizmlərlə doldurur.

Çirkənmənin əsas aşağıdakı növləri mövcuddur: 1) fiziki; 2) kimyəvi; 3) mexaniki; və 4) bioloji.

**Mexaniki çirkənmə**, mühitə fiziki-kimyəvi nəticəsi (məsələn, qeyri-toksik zibil) olmayan mexaniki təsir deməkdir.

Qeyd etmək lazımdır ki, zibil həmişə parçalanır və bu zaman mühit zibilin müxtəlif elementlərinin maddələrindən ibarət olan kimyəvi birləşmələr və həmçinin istilik və digər şüalanma ayrılır.

**Fiziki çirkənmə**, mühitin fiziki parametrlərinin, yəni temperatur-energetik (istilik), dalğa (ışık, səs və elektromaqnit), rədiasiya (radiasiya, radioaktiv) və s. dəyişməsi ilə bağlıdır.

**Kimyəvi çirkənmə** dedikdə, mühitin təbii kimyəvi xassələrinin dəyişməsi və ya əvvəllər orada olmayan, yaxud da çox az miqdarda olan kimyəvi maddələrin mühitə daxil olması başa düşür.

**Bioloji çirkənmə**, təbii amillərin təsiri altında və ya antropogen fəaliyyət nəticəsində ekosistemlərə yad orqanizm növlərinin daxil olmasına.

Əgər çirkənmələr özü-özünə təmiz şəkildə deyil, hər hansı texniki qurğuların işləmə prosesində yaranırsa, onları necə təyin etmək olar? Bunun üçün texniki qurğuların işləmə prinsipini və

müxtəlif növ çirkənmələrin xarakteristikalarını bilmək lazımdır.

Misal üçün elektrik mühərrikini götürək. Onun iş prinsipi maqnit sahəsinin cərəyan axan naqılı (mühərrikin sarqları) təsirinə əsaslanır. Mühərriki işlədən dəyişən elektrik cərəyani onun korpusu yaxınlığında dəyişən elektromaqnit sahəsi, həmçinin səs və fırlanan hissələrin mexaniki hərəkəti və sürtünməsi nəticəsində mühitin temperaturunun bir qədər dəyişməsini əmələ gətirir. Bütün bunlar fiziki çirkənməyə aiddir. Bu çirkənmə biosferin yaxınlıqda yerləşən canlı komponentlərinə təsir edir. Cansız komponentlər onun təsirindən praktiki olaraq dəyişmirlər. Ətraf mühitə digər qurğular və ya maddələr də analoji təsir göstərirler.

## 11. Kimyəvi çirkənmənin canlı orqanizmlərə keçmə yolları


Biosfer komponentləri öz aralarında mübadilə prosesləri ilə qarşılıqlı əlaqədardır: su-atmosfer; su-torpaq; torpaq-atmosfer.

Təbiətdə bu mübadilə prosesləri eyni vaxtda baş verir: su atmosferə buxarlanır və torpaq tərəfindən açıq su hovuzlarından və yeraltı susaxlayan təbəqələrdən sovrulur (burada fiziki proseslər, yəni buxarlanma və kapılıyarlıq həyata keçirilir); atmosferdəki hava və su buxarı kondensasiya və diffuziya sayəsində su hovuzlarına və torpağa daxil olur; torpaq (onun hissəcikləri) külək vasitəsilə atmosferə və su mühitinə keçir, torpaq yağışla su hovuzlarına axıdır və ya külək vasitəsi ilə buludlara qədər qaldırılır, yenidən yağışla birgə geri, suya və torpağa qayıdır. Bunuyla qarşılıqlı mübadilə proseslərinin dövrü qapanır. Real mübadilə proseslərində bitkilər və heyvanlar vasitəçi qismində iştirak edirlər.

Məsələn, suyun atmosferə olan yolunun bir hissəsi bitkidən də keçə biler. Bitki torpaqdan və ətraf mühitdən rütubəti canına çəkir. O həmçinin suyu atmosferə buxarlandırır, atmosferdən qazları və su buxarını udub, onları torpağa ötürür.

Beləliklə, qarşılıqlı mübadilənin aşağıdakı qapalı dövrləri alır: su – bitki – torpaq – su; su – bitki – atmosfer – su. Yəni, su bitki vasitəsilə torpağa və atmosferə düşür, müxtəlif birləşmələr isə bitki vasitəsilə atmosferdən suya və torpağa daxil olurlar.

Bundan əlavə, bitkilər kosmik enerjinin mübadiləsində aktiv iştirak edirlər. Kosmosdan enerjini alaraq ətraf mühitin



Şəkil 5. Çırkləndirici maddələrin canlı orqanizmlərə keçmə yolları.

komponentlərindən, yəni sudan, karbon qazından və torpaqdakı qida maddələrindən istifadə etməklə hüceyrələrin canlı maddəsini yaradırlar.

Heyvanlar və insan da həmçinin bitkilər kimi biosferin cansız elementləri arasında (su, atmosfer və torpaq) vasitəçi qisimdə iştirak edirlər. Su heyvanlar tərəfindən istifadə olunur və onların dərisindən, hava ilə temasda olan orqanlarının nəm səthlərindən (ciyər toxumaları, ağız, dil, göz və s.) buxarlanır. Atmosfer hava şəklində ciyərlərə daxil olur, onlardan ayrılan qazlar molekul şəklində qana və orqanizmin toxumalarına daxil olur. Canlı orqanizmlər ciyərlər, dəri və s. vasitəsilə karbon qazı və digər qaza bənzər komponentlər ifraz edirlər. Bundan əlavə, otyeyən heyvanlar bitki ilə qidalandıqda bitkilər tərəfindən udulmuş maddələri qəbul edirlər. Qida silsiləsi boyunca maddələrin otyeyənlərdən sonrakı ötürülməsi baş verir. Nəticədə qarşılıqlı mübadilə proseslərinin mürəkkəb dövrü (skli) alınır.

Bununla əlaqədar, suda və ya havada olan molekul və ya atom şəklində olan hər bir şey bilavasitə havadan və sudan və ya qida vasitəsilə (bitki və ya heyvan) insan orqanizmində daxil olur. Belə ki, müxtəlif orqanların hüceyrələri seçmə yolu ilə kimyəvi maddələri toplamaq qabiliyyətinə malikdirlər. Qaraciyər toksiki və narkotik maddələri toplayır. Çoxdan məlumdur ki, operasiya

olunan xəstələrə narkoz verən anestezioloq həkimlərin bir müd-dətdən sonra qaraciyərləri ağrıyır. Belə həkimlərin çoxunun uşaqlarında isə anadangəlmə qaraciyərləri zədələnmiş olur.

İnsan orqanizmindəki kimyəvi birləşmələrin miqdarı onun biosfer komponentlərindəki doyma dərəcəsindən asılıdır. Bunu nə heç nə etmək mümkün deyil, çünki fiziki qanun belədir. Belə cirkələnməyə yol verməmək, sonradan biosferi təmizləmək üçün külli miqdarda vəsaitin ayrılmışından asandır.

Beləliklə, biz canlı orqanizmlərin mübadilə prosesindəki rolunu aydınlaşdırırdıq. İnsan həm bilavasitə və həmçinin qidada istifadə olunan bitki və heyvanlar vasitəsilə təbii ehtiyatlar arasında mübadilə proseslərində iştirak edir.

## FƏSİL VI. ATMOSFER

### 12. Atmosferin əmələ gəlməsi və inkişafı

Atmosfer Yeri əhatə edən və onu kosmik fəzadan ayıran, qaz halında olan örtükdür. Atmosfer canlı orqanizmləri kosmik şüalardan qoruyur.

Müasir Yer atmosferi öz inkişafına 3-4 milyard il bundan əvvəl, yəni Yer kürəsinin yarandığı ilk dövrlərdən başlamışdır. Əvvəllər bizim planetdə heç bir atmosfer olmamışdır. Alımlər fərz edirlər ki, onun mənbəyi Yerin tərkidir. İlk vaxtlar Yer kürəsində çoxlu sayıda fəaliyyətdə olan vulkanlar mövcud idi. Onların püşkürməsi zamanı atmosferə xeyli miqdarda karbon qazı, azot, dəm qazı, su buxarı, kükürd birləşmələri və digər maddələr atlırdı.

Lakin bu zaman planetin səthi hələ o qədər isti idi ki, bu qazlar bir yerə cəmləşə bilmirdilər. Planetin temperaturu azaldıqca, atmosferdə artıq su nəinki qaz halında, hətta maye halında da əmələ gəlməyə başladı. Sonrakı soyuma nəticəsində isə artıq güclü yağışlar yağıdı.

Hələ də isti olan yer səthinə düşmüş yağış, qaynayaraq buxar halında atmosferə qayıdır. Bu cür proses Yer səthinin soyumasını daha da gücləndirdi. Atmosferdən gələn suyun çox hissəsi tədricən formalşmağa başlayan okeanlara tez bir zamanda yol tapırdı. Buna baxmayaraq vulkan püşkürmələri atmosferi su buxarı ilə təmin etməkdə davam edirdi. Suda asanlıqla həll olunan karbon qazının çox hissəsi yağışlar vasitəsi ilə atmosferdən yuyulub aparılır və Yerdəki bioloji proseslərdə iştirak etməyə başlayırdı. Alımlər hesab edirlər ki, asanlıqla suda həll olunan karbon qazının molekülləri atmosferdə kondensasiyaya uğrayan su hissəcikləri ilə birləşirlər.

Beləliklə, yağıntılarla birlikdə Yerə düşən karbon qazı biokimyəvi proseslərdə iştirak edirdi. Onun iştirakı ilə Yerdə əhəngdaşı süxurları əmələ gəlirdi. Atmosfer yağıntıları və külək kontinentlərin səthinə fiziki təsir göstərərək, daş süxurlarının kiçik hissəciklərini yuyub aparır və dağdırırı.

Təqribən 2,5-3 milyard il bundan əvvəl, günəş enerjisinin

va güclü vulkan püskürmələrinin təsiri altında materiyanın təkamül prosesində sadə həyat formasının yaranmasına gətirib çıxan ilk üzvi maddələr əmələ gəldi.

1920-ci ildə ingilis bioloqu və nəzəriyyəçisi İ.Helden müəyyən etdi ki, ilkin atmosferin tərkibi karbon qazından, su buxarından və ammiakdan (azot birləşməsi) ibarət idi. Bu maddələr Yerdəki dəniz və su hövzələrində ilk üzvi birləşmələrin yaranmasının əsasını qoydu. Bütün bu maddələri mürəkkəb molekul şəklində birləşdirən kimyəvi reaksiyalara sərf olunan enerjini Güneydən gələn ultrabənövşəyi şüalar yaradırdı.

Sovet alimi A.İ.Oparin İ.Heldenin bu nəticələrini tədqiq edərək belə bir fikrə gəlməmişdir ki, ilkin atmosferin tərkibi azacıq da olsa bu tərkibdən fərqlənir. O, belə hesab edir ki, ilkin atmosferin əsas qaz komponentləri hidrogen, su, buxarı, ammiak və metan (karbon birləşməsi, bataqlıq qazının eyni) olmuşdur.

Yerdəki həyat üçün vacib olan əsas qazlardan biri də oksigendir. Oksigenin əmələ gəlməsi haqqında bir çox fərziyyələr vardır. Bəzi alimlər qeyd edirlər ki, oksigen Günəş işığının su molekulları ilə qarşılıqlı təsiri nəticəsində yaranmışdır. Bu təsir nəticəsində su molekulları hidrogen və oksigen molekullarına parçalanır. Digər tədqiqatçılar isə sübut edirlər ki, oksigen Yer sahindəki bitki örtüyünün maddələr mübadiləsi nəticəsində, yəni fotosintez nəticəsində əmələ gəlmişdir.

Bəsliklə, atmosfer özünün indiki və yaxşı öyrənilmiş müasir vəziyyətinə (cədvəl 1) heç də birdən-birə nail olmamışdır. O, dörd əsas, bir neçə ikinci dərəcəli qazlardan və çoxlu sayıda müxtəlif dayışan qaz qarışıqlarından ibarətdir.

Bu qaz qarışıqlarına su buxarı, ozon, hidrogen, ammiak, dam qazı, kükürd qazı, toz, müxtəlif duzlar və s. aiddir. Aydın görünür ki, müasir atmosferin qaz tərkibi ilkin atmosferin qaz tərkibindən əsaslı surətdə fərqlənir.

Təxminən iki yüz il bundan əvvəl alimlər müəyyən etmişlər ki, atmosferdə nəfəs almağa yaramayan və alov törətməyən bir qaz var. Atmosferin təqribən 4/5 hissəsi bu qazdan ibarətdir. Yeni tapılan qazı «azot» adlandırdılar. Yunan dilində «azot» - «hayat üçün yararsız» deməkdir. Laboratoriya şəraitində azot başqa elementlərlə birləşmirdi. Tezliklə məlum oldu ki, təbiətdə

## Cədvəl 1

### Atmosfer qazları

Atmosferi təşkil edən qazlar	Həcmi, %-la
Azot	78,084
Oksigen	20,945
Arqon	0,934
Karbon qazı	0,033
Neon	0,000018
Helium	0,00000524
Metan	0,000002
Kripton	0,00000114
Hidrogen	0,0000005
Azot oksidləri	0,0000005
Ksenon	0,000000087

müxtəlif elementlərin tərkibində azota rast gəlmək olur. Kənd təsərrüfatında tarlalarda gübrə kimi istifadə edilən şora insanlar çoxdan məlumdur. Latin dilində azotun adı da elə «nitroge-nium» yəni «şora törədən» deməkdir.

Bəs necə olur ki, atmosferdə azot başqa elementlərlə birləşir? Əvvəla, tufan zamanı. İldirim bir anlığa havanın temperaturunu elə yüksəldir ki, həmin yerdə azotun molekülları sürətlə hidrogen, oksigen və s. elementlərin molekülları ilə birləşir. Bu birləşmələr yağış suyunda həll olunur və torpağa keçir. Ən başlıcası isə torpaqda olan bəzi bakteriyalar bitkilərdən və heyvanlardan fərqli olaraq, azotu elə havadan udur. Azot həmin bakteriyaların orqanizmində başqa maddələrlə birləşir. Beləliklə, torpaqda azot ehtiyatları yaranır.

Həcimcə bu qaz atmosferdə 78% təşkil edir. Azot zülalların tərkibinə daxil olan maddələrdən biridir. Zülallar isə, bildiyimiz kimi, bütün canlıların – bakteriyaların da, bitkilərin də, heyvanların da, insanların da həyatının əsasıdır. Deməli azotsuz Yer üzərində həyat ola bilməz. Bitkilər torpaqdan tərkibində azot olan müxtəlif birləşmələri alır və Günsə şüalarının köməyiylə bu birləşmələrdən yeni hüceyrələr əmələ gətirir.

Otyeyən heyvanlar otları, yarpaqları yeyir və beləliklə, həyat üçün zəruri olan azotu alırlar. Vəhşi heyvanlar otyeyən heyvanları ovlayır, onların ətimi yeyir və azot da bu yolla onların or-

qanızmino daxil olur. Hər dəfə heyvanlar və bitkilər məhv olarken, azot yenə də torpağa qayıdır və hər şey yenidən başlayır. İnsanların mühərriklərdə, ocaqlarda yandırıqları müxtəlif növ yanacaq isə öz tərkibindəki azotu torpağa deyil, bir başa atmosfer qaytarır. Beləliklə, azot təbiətdə daim dövr edir. Lakin azot birləşmələri təkcə gübrə kimi faydalı deyildir. Tərkibində azot olan birləşmələrdən süni liflərin, partlayıcı maddələrin, rənglərin, ləklərin və bir çox başqa şeylərin istehsalında istifadə edilir.

Biooji nöqtəyi nəzərinə, atmosferdəki ən aktiv qaz oksigendir. Bu qazın miqdarı sabit qalaraq 21% -ə yaxandır. Bu, canlıların fasılısız olaraq oksigendən istifadə etməsi, bitkilərin bu qazı xaricə verəməsi ilə tərazlanır. Canlı aləm nəfəsalma zamanı oksigeni udur. Bitkilər isə fotosintez reaksiyasının məhsulu olaraq oksigeni xaricə verir.

Atmosferi təşkil edən əsas qazlardan biri də karbon qazıdır. Bu qazın həcmiçə 0,03% olmasına baxmayaraq, onun miqdarnın dəyişməsi hava və iqlimə möhkəm təsir göstərə bilir. Məsələn, karbon qazının həcmiçə 2 dəfə artması Yer kürəsindəki orta temperaturu  $3^{\circ}\text{C}$  artırıbilər. Belə baxanda artım heç də yox deyildir. Lakin bu, bütün Yer kürəsinin iqliminin kökündən dəyişməsinə səbəb olardı.

Atmosferdə elə qazlar vardır ki, onlar heç bir biooji proseslərdə iştirak etmir. Lakin onlardan bəziləri enerji köçürmələrində əsas rol oynayır. Bunlardan argonu, neonu, heliumu, hidrojeni, ksenonu, ozonu misal göstərmək olar.

Yuxarıda saydığımız qazlardan başqa atmosferdə çoxlu sayıda bərk və maye halında olan başqa maddələr də vardır. Məsələn, atmosferə müxtəlif tipli toz (insanın istehsal fəaliyyəti nəticəsində), vulkan püskürmələri ilə əlaqədar olaraq su buxarı və birkəndə qazı daxil olur. Atmosferdə mikroorganizmlərə də rast gəlmək olar. Dəniz suyunun köpükcükleri ilə birgə atmosferə düş kriştəlləri da atılır.

1883-cü ildə Krakatau vulkanının püskürməsi nəticəsində atmosferə tüstü və kül atılmışdır. Atmosferə daxil olan kül şimal yarımkürəsində Yerə gölən Günəş radiasiyasına 3 il ərzində böyük təsir göstərmişdir.

Müxtəlif qazlar və bərk hissəciklər atmosferə düşərək iqlim

şəraitinə müxtəlif təsir göstərir.

Yer atmosferində son dərəcə kiçik və submikroskopik hissəcik şəklində olan külli miqdarda müxtəlif maddələr yayılmışdır. Belə hissəciklər **aerozol** adlanır. Onlar üfiqi və şaquli hava axınları vasitəsilə atmosferə daxil olub, müxtəlif fiziki-kimyəvi proseslərdə iştirak edir. Bu hissəciklərin atmosferdə ümumi kütlesi min tonlarla hesablanır. Oturacağı  $1 \text{ sm}^2$  olan troposfer sü tununda ( $0\text{-}10$  kilometr)  $10^8\text{-}10^9$ -a kimi aerozol hissəciyi toplanmışdır. Atmosferin müxtəlif qatlarının bir çox fiziki xassələri aerozol hissəciklərinin mövcudluğu ilə müyyən olunur.

Əmələ gəlmələrinə, fiziki-kimyəvi xassələrinə və ölçülərinə görə aerozollar müxtəlif olur. Tədqiqat məsələlərindən asılı olaraq onları bu və ya digər əlamətlərinə görə siniflərə və ya qruplara ayırlırlar.

Əmələ gəlməsindən asılı olaraq aerozollar kosmik və Yer mənşəli olur. Troposfer aerozollarının çox hissəsi Yer mənşəlidir. Onları da öz növbəsində, əmələgəlmə mənbələrinə və ya proseslərinə görə də ayırmak olar. Əmələ gəlmə proseslərinə uyğun olaraq aerozolum üç qrupunu fərqləndirirlər: parçalanmış (əsasən bərk hissəciklər), kondensasiya nəticəsində əmələ gələn (sənaye tüstüsü, bulud elementləri), qarışiq. Digər tərəfdən çoxlu sayıda hissəciklər üzvi təbiətə malikdir (mikroorganizmlər, bitkilərin tozları, üzvi maddələrin parçalanma məhsulları).

Atmosfer aerozollarının ölçüləri  $5$  nanometrdən  $10^5$  nanometrə kimi dəyişir. Aerozolları iki sinifə ayıırlar: hissəciklərin radiusu  $100$  nanometrdən böyük olan iri və ya kobud ölçülü aerozollar, radiusları  $100$  nanometrdən kiçik olan xırda ölçülü aerozollar.

Toz hissəciklərinin kimyəvi tərkibi bütünlükə onun parçalandığı materialın təbiətindən asılıdır. Adətən, bu, qeyri aktiv, Günəş radiasiyasını az miqdarda udan və atmosferə cüzi təsir göstərən maddədir.

Aerozol nəyə və nə cür təsir edir? Çox güman ki, hər şey hissəciyin kimyəvi tərkibindən asılıdır. Burada aerozolları əmələ gətirən maddələrin dörd qrupunu göstərmək olar: sulfatlar (orta hesabla 30%), su (orta hesabla 30%), üzvi birləşmələr (orta hesabla 30%), his (orta hesabla 10%).

Sulfatlar aerozolun kimyəvi cəhətdən ən aktiv komponentidir. Onlar havadakı rütubəti udaraq məhlul damcılarını əmələ gətirir. Havanın nəmliyi 60-70%-ə çatanda, onların artımı başlayır və havanın tutqunluğu yaranır. Bu cür aerozol tutqunluğu Yerdən kosmosa əks olunan Güneş enerjisinin müəyyən itkisinə səbəb olur.

### 13. Atmosferin quruluşu


X əsrin başlanğıcına kimi tədqiqatçılar elə hesab edirdilər ki, atmosfer az-çox bircinslidir. Hətta onlar atmosferdə hava temperaturunun hündürlük boyunca bərabər olaraq azalmasına əmin idilər. Ancaq XX əsrin əvvəllərində atmosferin təbəqəli quruluşa malik olması təsdiq olundu. Şəkildə atmosferin şaquli quruluşu göstərilmişdir.

Məlumdur ki, hündürlük artdıqca atmosferin bəzi fiziki və kimyəvi xassələri kökündən dəyişir. İlk tədqiqatlar göstərir ki, ən çox dəyişən havanın temperaturudur. Lakin sonralar müəyyən olundu ki, temperatur atmosferin bütün təbəqələrində eyni cür dəyişmir (şəkil 6).

**Troposfer.** İnsan üçün atmosferin ən aşağı təbəqəsi – troposfer daha zəruridir. Bu məfhüm «döñüs sferası» mənasını daşıyır və təbəqənin turbulent xassələri ilə bağlıdır.

Troposfer havası Yer üzərində yaşayış təmin edir. Onu hava mətbəxi» də adlandırırlar. Müxtəlif enerji çevrilmələri ilk növbədə troposferdə baş verir. Atmosferin bu təbəqəsi Yer səthi ilə temasda olduğundan və kosmosdan bu təbəqəyə daim enerji verildiyindən o hərəkətə gəlir. Təbəqənin yuxarı sərhəddi temperatur azalmasının temperatur artması ilə əvəz olunduğu hündürlükde yerləşir. Bu hündürlük ekvator üzərində 15-17 kilometrə, qütblerdə isə 7-8 kilometrə bərabərdir.

Yer səthindən troposferin yuxarı sərhəddinə kimi havanın temperaturu azalır. Ekvator üzərində havanın ən minimal temperaturu  $-62^{\circ}\text{C}$ , qütbler üzərində isə  $-45^{\circ}\text{C}$ -dir. Lakin ölçü mənajesində asılı olaraq bu temperaturun qiyməti başqa da ola bilir. Məsələn, Yava adası üzərində troposferin yuxarı sərhəddində havanın temperaturu rekord  $-95^{\circ}\text{C}$  qiymətinə çatır.



Şəkil 6. Atmosferin quruluşu.

Troposferin yuxarı sərhəddi tropopauza adlanır. Orta en dairələrində atmosfer kütləsinin 75%-dən çoxu tropopauzadan aşağıda yerləşir. Tropiklərdə isə troposfer boyunca atmosfer kütləsinin 90%-i cəmlənmişdir.

Tropopauza 1899-cu ildə qeydə alınmışdır. Bu zaman hər hansı bir hündürlükdə temperaturun minimumu, sonra isə artlığı müşayyən olunmuşdur. Bu cür temperatur artımının başlangıç nöqtəsi atmosferin başqa bir təbəqəsinə, yəni stratosfərə keçidi göstərir.

**Stratosfer.** Atmosferin ikinci təbəqəsi olan stratosferin yuxarı sərhəddi 50-55 kilometr hündürlüyü çatır. Burada hava seyrəlir, səmanın rəngi isə tünd-bənövşəyi, az qala lap qara olur. Su buxarı az olduğundan buludlar əmələ gəlmir. Stratosferin aşağı təbəqəsində səsdən sürətlə gedən təyyarələr uçur.

Stratosferin əsas xüsusiyyətlərindən biri temperaturun bir-bir arımasıdır. Son nəticələrə görə, orta en dairələrində stratosferin temperaturu 25 kilometrə kimi eyni bir qiymətə –  $55^{\circ}\text{C}$ -yə bərabər olur. 25 kilometrdən 50 kilometrə qədər isə  $0^{\circ}\text{C}$ -yə kimi artır. Temperaturun bu artımı atmosferdə gedən əsas kimyevi reaksiyalardan biri olan ozonun yaranma reaksiyası (fotokimyevi reaksiya) ilə izah olunur.

Ozon, oksigenin xüsusi bir formasıdır. Oksigenin ikiatomlu molekulundan ( $\text{O}_2$ ) fərqli olaraq, ozon üçatomlu molekuldan ( $\text{O}_3$ ) ibarətdir. Ozon, adı oksigenin atmosferin yuxarı qatlarına daxil olan şüa enerjisi ilə qarşılıqlı təsiri nəticəsində (fotokimyevi reaksiya) yaranır.

Ozonun əsas kütlesi təxminən 25 kilometr hündürlükdə yerləşir. Lakin bütövlükdə ozon qatı bütün stratosferi əhatə edən bir örtük kimi hündürlük boyu yayılmışdır. Bu örtüyə ozonosfer deyilir. Ozonosferdə ultrabənövşəyi şüalar daha tez-tez atmosfer oksigeni ilə təsirdə olur. Şüa enerjisi adı ikiatomlu oksigen molekulunun ayrı-ayrı atomlara parçalanmasına səbəb olur. Öz növbəsində oksigen atomu yenidən ikiatomlu molekullarla birləşib ozon molekullarını əmələ gətirir. Atmosferdə ozon olmasayı, onda Yer üzərində yaşayış olmazdı. Ozon yeganə qazdır ki, Günəşdən gələn 280-320 nanometr dalğa uzunlığında öldüricü ultrabənövşəyi şüaların qarşısını alır. Buna görə də ozon

nosferi Yeri kosmik amillerdən qoruyan zireh, örtük adlandırılar. Yağış və qar yağında atmosferin aşağı təbəqələrində ozonun miqdarı çoxaldığına görə adamların nəfəs alması yaxşılaşır.

Ümumiyyətlə, ozonosfer atmosferdən keçen şüa enerjisinin müəyyən hissəsini udur. Nəticədə ozonosferdə şaquli istiqamətdə temperatur qradienti yaranır ki, bu da təqribən hər 100 metr üçün  $0,62^{\circ}\text{C}$ -dir. Yəni temperatur hündürlükdən asılı olaraq stratosferin yuxarı sərhəddi olan stratopauzaya kimi (50 kilometr) artır.

50 kilometrdən 80 kilometrə qədər olan hündürlükdə atmosferin **mezosfer** adlanan təbəqəsi yerləşir. «Mezosfer» sözü «karalıq sfera» deməkdir. Burada isə havanın temperaturu hündürlükdən asılı olaraq yenidən azalmağa başlayır. Bu hadisə təbəqədə ozonun miqdarının azalması ilə izah olunur. Atmosferin bu təbəqəsində bəzən parlaq gümüşü buludlar əmələ gelir.

Daha yuxarıda **termosfer** yaxud **ionosfer** təbəqəsi yerləşir. Bu təbəqənin yuxarı sərhəddi 80-100 kilometrdən yüksəkdir. Bu təbəqədə, Günəşin ultrabənövşəyi şüaları udulur, atmosfer qızır və ionlaşma baş verir. Buna görə də 200 kilometrdən yüksəkdə temperatur  $1000^{\circ}\text{C}$  qiymətinə yaxın olur. Ionosferdə hava çox seyrəkdir. Burada qütb parıltıları da əmələ gelir.

Atmosferin ən üst təbəqəsi **ekzosferdir**. Ümumiyyətlə, atmosferin harada qurtarması və kosmosun harada başlanması ayırd etmək çətindir. Cünki hündürlükdən asılı olaraq atmosfer qazlarının sıxlığı yavaş-yavaş azalır və atmosfer özü demək olar ki, boşluğa çevrilir. 320 kilometr hündürlükdə atmosferin sıxlığı o qədər azdır ki, molekullar bir-biri ilə toqquşmadan 1 kilometr yol gedə bilir. Demək, atmosferin sonuncu təbəqəsi onun üçün yuxarı sərhəd ola bilər ki, bunun da hündürlüyü 2000-3000 kilometrdir. Alımlar belə hesab edirlər ki, bu təbəqədə istilik  $2000^{\circ}\text{C}$ -yə çatır.

Atmosferi qaz tərkibinin dəyişməsinə görə də təbəqələrə ayırmak olar. Bu, onunla əlaqədardır ki, Yerin cazibə qüvvəsi yüngül qazlara nisbətən ağır qazların atom və molekullarını Yer səthinə daha yaxın saxlayır.

**Homosfer.** 80 kilometr hündürlüyü kimi atmosferin tərkibi nisbətən bircinsidir. Atmosferin bu hissəsi «homosfer» adlanır

(«homo» – eyni deməkdir).

**Heterosfer.** Homosfer üzərində ikiatomlu azot molekulundan ( $N_2$ ) və bir qədər də oksigendən ( $O_2$ ) ibarət olan təbəqə yerləşir. Bu təbaqə də 240 kilometrə kimi uzanır. Bundan sonra 960 kilometrə qədər yüksələn təbəqədə atomar oksigen yerləşir.

Daha yüksəkdə, yəni atomar oksigen təbəqəsi üzərində helium ( $He$ ) təbəqəsi 2400 kilometrə qədər uzanır. Nəhayət, bu təbəqədən də yuxarıda hidrogen ( $H$ ) təbəqəsi müşahidə olunur. Bütün bu təbəqələr birlikdə «heterosfer» adlanır (şəkil).

#### 14. Atmosferə olan antropogen təsirlər

Atmosferin tərkibinə daxil olan bütün qazları, müəyyən fiziki-kimyəvi şəraitlər yaratmışdır. Təkamül prosesində atmosferin aşağı təbəqələrində əsas qazların kifayət qədər stabil nisbəti yaranmışdır. Bu canlı organizmlərin yaşaması üçün zəruri şərtlərdən biri oldu. Bir çox minilliklər və hətta milyonillər müddətində canlı organizmlər həm atmosferin kimyəvi tərkibinə, həm də fiziki şəraitə uyğunlaşmışlar. Təkamül prosesində atmosferin əsas komponentlərinin miqdar nisbəti fiziki şəraitə aiddir. Axı fiziki şərait: temperatur, təzyiq, atmosfer yerdəyişmələrinin sürəti və gücü, kosmik fəzadan biosferə daxil olan radasiyanın miqdarı, nöinki biosfer üçün xarici amil olan kosmik amillərdən, hətta atmosferi əmələ gətirən qazların miqdar tərkibindən də asidər.

Biosferdə iqlim şəraitinə əhəmiyyətli dərəcədə təsir edən karbon qazı və su buxarıdır. Onlar günəş şüalanmasının spektrinin görünən hissəsini buraxır, Yer səthindən əks olunan infraqırmızı şüalanmanı isə kosmosa qalxmağa qoymurlar. Bu istilik qismən həmin qazlar tərəfindən udulur, qismən də Yer səthinə qayıdır. Nəticədə atmosfer havanın orta temperaturunu  $18^{\circ}\text{C}$  qoruyub saxlayır.

Atmosferin aşağı təbəqələrindəki qazların miqdar nisbətinin dəyişməsi İqlim şəraitinə təsirilə yanaşı, Yer üzərindəki həyatın mövqüvətindən də gətirib çıxara bilər. Belə maddələrdən biri də yüksək həyat formasının mövcudluğuna səbəb olan oksigendir.

Cəmiyyətdə ictimai qarşılıqlı əlaqələrin inkişafı, biosferə olan təzyiqin ilbə-il sürətli artımına gətirib çıxarmışdır. İnsan

fəaliyyətinin təsiri nəticəsində atmosferin qaz komponentlərinin mədaxil və məxarici arasındakı mövcud olan balansın pozulması baş verir. Atmosfer oksigeninin istehlak sürəti  $2,16 \times 10^{10}$  ton/il, yaranma sürəti isə  $1,55 \times 10^9$  ton/il –dir.

Eyni zamanda aktiv təsərrüfat fəaliyyəti, parnik effekti yaradan karbon qazının, su buxarının və digər qazların Yer atmosferinə daxil olmasına gətirib çıxarır. Karbon qazının antropogen çoxalması təbii çoxaldan 100-200 dəfə çox olur. Bu faydalı qazıntıların yandırılması, oksigenin təbii istehsalçısı olan meşə sahələrinin azalması, yeni torpaqların şumlanması və s. ilə əlaqədardır.

Bəşəriyyət faydalı qazıntılarından fəal istifadə edir. Halbuki, üzvi yanacaq karbohidrogen birləşməsindən ibarətdir. Yanma prosesində hidrogen, karbon və digər elementlərin molekulları ayrılır ki, onlar da atmosfer oksigeni ilə birləşərək, atmosferi çirkəkdirən oksidlər əmələ gətirir. Üzvi yanacaq elə bil ki, madde ilə bağlı olan enerjidən ibarətdir. Bu səbəbdən bütün yanacaq növlərinin yandırılması nəinki Kosmosa gedən istiliyin saxlanmasına səbəb olan karbon qazının miqdarını artırır, həmçinin bilavasitə atmosferə istilik verir. Yanacağın indiki istifadə tempində, planetin orta ildik temperaturunun  $1,5-5^{\circ}\text{C}$  dərəcə artması, yaxın 50 ildə çox ehtimal edilən reallıq olacaqdır.

Atmosfer temperaturunun artmasında təkcə karbon qazı və su buxarı «müqəssir» deyildir. Xlor-flor-karbonların (XFK) istifadəsi 15-20%-lik parnik effekti yaratmaqdən əlavə, planetimizin ozon təbəqəsini dağıdır. Hərçənd ki, əvvəl qeyd etdiyimiz kimi, ozon atmosferin aşağı təbəqəsində çirkəndirici maddə olduğu halda, yuxarı təbəqələrdə isə o, Yer biosferinin Günəşin ultrabənövşəyi şüalarından qorunması üçün vacibdir. Bu şüaların insan və bir çox heyvan orqanizmlərinə təsiri xərçəng xəstəliklərini yarada bilir. Bir XFK molekulu təqribən 10 000 ozon molekulunu məhv edə bilər. Artıq bu molekullar ozon təbəqəsinin 3-5% -ni məhv etmişlər. Ozon təbəqəsinin məhv olma tempi son 10 ildə dəri xərçəng xəstəliklərinin iki dəfə artmasına gətirib çıxmışdı. XFK-in mənbəyi aşağıdakılardır:

1. Soyuducu sistemlərdə istifadə olunan qazlar.
2. Aerozol baloncuqlar (Amerika və bir çox ölkələdə onlar

qadağan edilmişdir).

3. Yuyucu vasitələr, əridicilər (kimyəvi təmizləmədə və bir çox kimyəvi istehsalatda istifadə olunur).
4. Penoplastların istehsali.

Elma XFK-nı əvəz edən maddələr məlumdur. Lakin onları istehsali və ya əldə edilməsi hələ çox bahadır. Halbuki, 1990-ci illin iyununda 93 dövlət 90-ci illerin sonuna kimi XFK istehsalı möhdudlaşdırılmış razılışdırıldılar. Bu sazişi imzalayan bir çox dövlətlər artıq onların istehsalından imtina etmişlər. Xüsusi olaraq yaradılan BMT-in beynəlxalq fondu XFK-in əvəzləyicilərini əldə etmək üçün, üçüncü dövlətlərə 240 milyon dollar məbləğində texniki kömək etməyi qərara almışlar. MDB dövlətləri bu siyahıya daxil deyillər. Bu siyahıya düşmək üçün MDB dövlətləri iqtisadi böhrandan çıxmışlardır.

Atmosferin miqdarda tərkibi azot qazına görə də dəyişir. Azot gübərlərinin istehsali üçün atmosferdən intensiv surətdə azot istifadə olunur. Sidik cövhəri kimi tanınan gübə 46% azotdan ibarətdir. Halbuki, dünyada azot gübərlərinin istehsali artırıqca, ciddi problem meydana çıxır. Atmosferdən azotun istifadəsinə nə ilə bərpa etmək olar?

Atmosferin demək olar ki, hər bir insandan asılı olan, da-ha bir çirkəlnəmə səbəbi vardır ki, bu da siqaret tüstüsüdür. O, insanların nəfəs aldığı atmosferin on aşağı qatlarını kanserogen maddələrlə doldurur. Bu maddələr ciyər xərçəngini, nəfəs yollarının bronxitini, pnevmaniya və digər xəstəliklərini yaradır. Həm da nazərə almaq lazımdır ki, havaya daxil olan tüstü, siqaret çəkanın daxilinə aldığı tüstüdən daha çox kanserogenlidir. Bu səbəbdən də siqaret çəkən insanların daha çox xəstə uşaqları olur. Otaqda siqaret çəkməyə adət edən insanın, daha çox bronxitlə, astma və digər ciyər xəstəlikləri ilə xəstələnən dostları olur. Bunu dərək, bir çox inkişaf etmiş ölkələrin əhalisi (ABŞ və s.) ic-timai yerlərdə siqaret çəkməyi qadağan etmişlər.

Atmosferin tərkibində balansın dəyişməsi və yaxınlaşan istiliyəmə, heç də antropogen fəaliyyətin təsiri ilə atmosferdə baş verən yeganə neqativ dəyişmələr deyil. Nüvə enerjisinin istifadə dövründən başlayaraq, get-gedə atmosferdə radioaktiv çirkəlnəmə baş verir. Bunun əsas mənbələri atom bombalarının partla-

yışı və atom stansiyalarındaki qəzalardır. Bu zaman atmosferin bütün təbəqələrini yarib keçən, son dərəcə güclü radioaktiv şüalanma yaranır. Ən başlıcası isə radioaktiv maddələr böyük məsafələrə səpilir ki, bu da uzun müddətli şüalanmaya səbəb olur. Radioaktiv toz külək vasisəsilə min kilometrlərlə yayılır və atmosferin global radioaktiv çirkəlməsini əmələ gətirir. Nüvə energetikasının tullantıları heç də az təhlükə yaratır.

Planetdə daim fəaliyyətdə olan nüvə elektrik stansiyalarına malik 30 ölkə vardır. Bəşəriyyətin atom enerjisindən istifadə etməsi yollarının bilməsinə baxmayaraq, o, hələ də radioaktiv tullantılardan istifadə edilməsinin qayğısına qalmamışdır. Bütün dünyada nüvə energetikasının tullantılarından xilas olmaq üçün müəyyənleşmiş bir program yoxdur. Nüvə yanacağının tullantılarından biri olan plutoniumun 0,000001 qramı ilə nəfəs almaq xərcəng xəstəliyi yaradır, 0,001 qramı isə ciyər fibrozu ilə insanın bir neçə ildən sonra ölümünü səbəb olur.

Güçü 1000 meqavatt olan atom elektrik stansiyası (orta səviyyeli stansiya) ildə 200 kq tullantı yaradır. Dünyada cəmi 350 stansiya vardır. Bu rəqqəmləri bir-birinə vursaq ildə Yer üzündə istehsal olunan 70 ton öldürücü maddə alarıq.

Təbiət insanın qayğısına qalaraq, radioaktiv maddələri əlçatmadıq yerdə, böyük dərinliklərdə gizlətmışdır. İnsan öz istifadəsinə görə onları tapmış, lakin Yer üzündəki bütün canlılar üçün zərərsizləşdirməsinin qayğısına qalmamışdır. Radioaktiv parçalanmanın məhsulları yüksək aktivli tullantılardır. Onlarda uranın, plutoniumun, həmçinin stronşiumun, seziumun və digər radionukleidlərin qarışığı vardır. Stronşium-90 (yarımparçalanma dövrü 25 il) və sezium-137-dən (33 il) cərəyanın izotop mənbələrində qismən istifadə edirlər. Uzun müddət yaşayış radionukleidlərin ehtiyatı hər il artır. Onların etibarlı və uzun müddətli təcridi müasir dövrün ən vacib ekoloji problemlərindən biridir. Çünkü, onlar on minilliklərlə öz radioaktivliyini saxlayırlar. Bu göstərir ki, radionukleidlər 16 min insan nəslini müddətinə bəşəriyyətin sağamlılığı üçün təhlükə olacaqdır.

## **15. Atmosfer havasının ekoloji vəziyyətinin qiymətləndirilməsi**

Əvvəldə qeyd etdiyimiz kimi, hava qaz qarışığından ibarətdir və tərkibi də hündürlükdən asılı olaraq dəyişir. Lakin aşağı troposfer təbəqədə o nisbətən sabitdir. Onun əsas komponentləri aşağıdakılardır:  $O_2 - 20,94\%$ ,  $N_2 - 78,09\%$ ,  $Ar - 0,93\%$ ,  $CO_2 - 0,03\%$ . Qazlardan əlavə atmosferdə bu və ya digər miqdarda su buxarı, təbii və antropogen mənşəli müxtəlif qarışıqlar da mövcuddur.

Havada olan təbii qarışıqlar biotik xarakterli ola bilər. Abiotik xarakterli təbii qarışıqlara da rast gəlmək olar. Bunlardan isə həmçinin atmosferdəki elektrik boşalmaları nəticəsində yaranan meşə yanğınlarından, vulkan püşkürmələrinində əmələ gəlmiş his və duda hissəciklərini göstərmək olar.

Atmosferin antropogen çirkənməsi nəinki havanın tərkibi ni dəyişərək, onu canlı orqanizmlərin yaşama fəaliyyəti üçün təhlükəli edir, hətta əvvəlki mövzulardan məlum olduğu kimi Yer iqliminin dəyişməsinə səbəb olur. Atmosferdə istiliyi saxlayan qazların miqdarı artıqca (bu həmçinin metan, ftor və xlor karbonatlarıdır) bütün atmosferin temperaturu artır ki, bu da uzun müddətli ağır nəticələrə gətirib çıxarır. Bunlar aşağıdakılardır:

- buzlaqların əriməsi;
- buzlaqların əriməsi ilə bağlı, quru səthinin azalması;
- buxarlanmanın artması nəticəsində yağıntıların miqdarının artması;
- artan buludların hesabına yer səthinin işıqlanmasının azalması;
- atmosferdəki qalın bulud təbəqəsindən keçən günəş enerji selinin azalması nəticəsində, biosferdəki bitki biokütləsinin azalması və s.

Atmosferin antropogen çirkənməsi sənayenin, nəqliyyatın, energetikanın inkişafı ilə yanaşı, həmçinin istehsalın elə sahələri ilə bağlıdır ki, orada bərk, maye və qaz halında olan yanacaqlar dan istifadə olunsun. Bununla yanaşı sənaye müəssisələrinindən atmosferə istehsalın dağınıq məhsulları (sement, fosforit, kü-

kurd) və həmçinin dəm qazı, kükürd qazı, xlor, qurğunun birləşmələri, civə və s. ayrılır.

Kimya və qaz emalı sənayesinin sürətli inkişafı ətraf mühitin, o cümlədən atmosfer çirkənməsinin kəskin artmasına gətirib çıxarmışdır.

## **16. Hava mühitinin çirkənməsinin biotik komponentlərə təsiri. Havanın çirkənmədən təmizlənmə yolları**

Atmosferin müəyyən dərəcədə antropogen çirkənməsi, bitkilərin və insanların sağlamlığına təsir etməyə bilməz. Qaz emalı zavodunun fəhlələri arasında nəfəs orqanlarının xronik xəstəlikləri və mərkəzi sinir və ürək-damar sistemlərinin funksiyalarının pozulması müşahidə olunur.

Bos insan yaşayan ərazidə çirkənmənin dərəcəsini necə bilmək olar? Ümumdünya Səhiyyə Təşkilatı müşahidə olunan təsirlərdən asılı olaraq sağlamlıq göstəricilərinə görə çirkəndirdici maddələrin miqdarnın dörd seviyyəsini təyin etmişdir:

**1-ci seviyyə** – canlı orqanizmə birbaşa və dolayı təsirlər müşahidə olunmur;

**2-ci seviyyə** – hiss orqanlarının qıcıqlanması, bitkilərlə ziyanlı təsir, atmosferin görünmə dərəcəsinin azalması və ya ətraf mühitə təsir edən digər mənfi təsirlər müşahidə olunur;

**3-cü seviyyə** – ya həyatı vacib fizioloji funksiyaların pozulması, ya da axarasınca xronik xəstəliklər və ya vaxtsız ölüm gətirən dəyişikliklər mümkündür;

**4-cü seviyyə** – əhalinin zəif qrupları arasında kəskin xəstəliklər və ya vaxtsız ölüm mümkündür.

Təbiətin hər bir biotik komponenti müxtəlif çirkəndirdici maddələrə qarşı fərdi həssaslığı malikdir. Belə ki, kükürd 4-oksidi-nə ən həssas xiyar, buğda, arpa, pambıq kolu, çinar və tütündür. Daha davamlılıarı isə qarğıdalı, şam ağacı, qızıl gül və kartofdur. Elə bitkilər vardır ki, özlərinə ziyan dəymədən zəif miqdarda olan hava çirkənməsini azaltmaq qabiliyyətinə malikdirlər. Məsələn, ağaçqayın, quşarmudu, at şabalıdı, cökə, toz ağacı CO<sub>2</sub>-nu 10-30%, SO<sub>2</sub>-ni 50-74%, NO və NO<sub>2</sub>-ni 15-35% azaldırlar. Lakin bu bitkilər üçün də mümkün olan hədd norması vardır. Beləki, ağaçqayın SO<sub>2</sub>-

nin  $2 \text{ mq/m}^3$ , yasəmən  $0,25 \text{ mq/m}^3$ , pelarqoniya isə  $0,2 \text{ mq/m}^3$  miqdarına tab götirirlər.

Atmosferə atılan tullantıların təmizlənməsinin bioloji yollarından başqa fiziki və kimyəvi yolları da vardır. Olardan ən əsası aşağıdakılardır:

1) Qaz selində olan toksiki qarışqların zəif toksikliyə və ya zərərsiz maddələrə keçirmək yolu ilə tullantıların zərərsizləşdirilməsi. Bu kimyəvi üsuldur.

2) Absorbent adlanan xüsusi maddənin kütləsi tərəfindən zərərlı qazların və hissəciklərin udulması. Adətən, qazlar maye, şox vaxt isə su və ya uyğun məhlullar tərəfindən udulur. Bunun üçün qaz nəmlı təmizləmə prinsipinin işinə əsaslanan tozyığandan axıdır. Bəzən isə skrublerlərdə suyun kiçik damcılara parçalanmasından istifadə olunur. Burada su kiçik damcılara parçalanıb çökərək, qazları udur.

3) Qazların böyük daxili və xarici səthlərə malik cisimlər – adsorbentlər vasitəsilə təmizlənməsi. Bunlara aktiv kömürlərin, silikaqellərin, alyumoqellərin, seoletlərin müxtəlif növləri aiddir. Təmizlənmə prinsipi cırklənmiş qazın məcburu şəkildə adsorbentdən axıdılması vaxtı qaz halında olan maddənin molekullarının adsorbentin daxili və xarici səthləri tərəfindən molekulyar cəzb olunmasına əsaslanmışdır. Bəzən adsorbsiya ilə absorbasiyanı birləşdirirlər. Bu təmizlənmənin effektivliyini artırır.

4) Qaz selinin təmizlənməsi üçün oksidləşmə prosesləri və kataliz çevrilmələri tətbiq olunur.

5) Qazların və havanın tozdan təmizlənməsi üçün elektrosüzgəclərdən istifadə olunur. Belə süzgəclər içərisində elektrodlar sistemi olan boş kameradan ibarətdir. Cirkəndirici maddənin kiçik toz və his hissəcikləri elektrik sahəsi tərəfindən cəzb olunur.

Havanın cırklənmədən təmizlənməsinin müxtəlif üsullarının optimal əlaqələndirilməsi, qaz və bərk halda olan sənaye tullantılarının təmizlənməsində yüksək effekt əldə etməyə imkan verir.

## **17. Avtomobil nəqliyyatı tərəfindən atmosferin kimyəvi çirkənməsi**

Atmosfer havasının əsas çirkəndiricisi istilik mühərrikləri ilə işləyən nəqliyyatdır. Demək olar ki, bütün istilik mühərrikləri yanacaq kimi neft məhsullarından istifadə edirlər. Bütün yanacaq növləri üçün ümumi olan əsas komponentlər karbon qazı ( $\text{CO}_2$ ) və su buخارıdır ( $\text{H}_2\text{O}$ ). Bu maddələrdən başqa yanacağın tam yanmamasından alınan maddələr də havaya tullanır ki, bunlar da qaz halında olurlar. Hal-hazırda istilik mühərrikləri hərbi, sərnişin, yük və fərdi su nəqliyyatında; hərbi, sərnişin, havva, idman və həmçinin dəmiryol və avtomobil nəqliyyatında istifadə olunur.

Avtomobil nəqliyyatı tərəfindən atmosferin çirkənməsi xüsusi ilə böyükdür. Hər bir avtomobil gün ərzində havaya 3 kq-dan çox zərərli maddələr tullayır. Avtomobilin işlənmis qazlarının tərkibində yanacağın tam yanmaması nəticəsində əmələ gələn maddələrdən dəm qazını ( $\text{CO}$ ), azot oksidlərini ( $\text{NO}$ ),( $\text{NO}_2$ ), bir çox karbohidrogenləri (penten, geksen və s.), aldehidləri (həmçinin formaldehid), qurğuşunun toksiki birləşmələrini və s. göstərmək olar. Neft və neft məhsullarının bir çox növlərinin tərkibində kükürd olduğuna görə, onlardan alınan benzin yanğındıqda atmosferə kükürd qazı ( $\text{SO}_2$ ) yayılır. Atmosfərə daxil olan  $\text{SO}_2$  su ilə birləşrək sulfat turşusunu əmələ getirir.

Yanacağın yanmasından alınan bütün məhsullar biosfərə mənfi təsir göstərir. Lakin onların canlı orqanizm üçün təhlükə dərəcəsi müxtəlidir. Onlar arasında zəhərli olanlar da var. Ən təhlükəliləri kükürd ( $\text{SO}_2$ , $\text{SO}_3$ ), karbon ( $\text{CO}$ ), azot oksidləri ( $\text{NO}$ ), fтор, qurğuşun birləşmələri və s.-dir. Kükürd birləşmələri arasında ən toksiki olanı  $\text{SO}_2$ -dir. O insanın ciyərlərini zedələyir. Dəm qazı ( $\text{CO}$ ) ciyərlərə daxil olaraq qandakı hemoglobinla birləşib, orqanizmin zəhərlənməsinə sabəb olur. Az müddətdə sistematik təsir edərək  $\text{CO}$  qan damarlarının divarlarında lipit adlanan yağabənzər maddələrin yiğilmasına gətirib çıxarır. Əgər bu ürək damarlarıdırsa, onda insan hipertoniya ilə xəstalənərək infarkt ala bilər. Əgər beyin damarlarıdırsa, onda insanın insult (iflic) olma ehtimalı artar.

Azot oksidləri nəfəs orqanlarının hüceyrələri ilə asanlıqla əlaqəyə girərək, onların şিষməsinə səbəb olur. Bu birləşmələrin uzunmüddətli təsiri nəticəsində mərkəzi sinir sisteminin fəaliyyəti pozulur. Qurğunun birləşmələri (etilləşdirilmiş benzində) nəinki insanın sinir sistemini zədələyir, hətta organizmdə toplanaraq mutasiya yaradır. Bu isə gələcəkdə keyfiyyətsiz nəslin doğulmasına götürüb çıxara bilər. Oktan ədədini artırmaq üçün qurğunun birləşmələrini tetraetilqurğunun şəklində benzine qatırlar. Bir litr benzində bir qram tetraetilqurğunun –  $Pb(C_2H_5)_4$  ola bilər. Benzinə qatılmış qurğununun 70%-ə yaxını birləşmələr şəklində atmosferə daxil olur. Onun 30%-i yer səthinə çökür, 40%-i isə atmosferdə qalır. Dizel nəqliyyatının tullantılarında qurğunun yoxdur, lakin böyük miqdarda duda vardır. Bunlar isə işlənmiş qazlardakı konserogenləri (yaman törəmələr yaranan maddələr) udmaq qabiliyyətinə malikdirlər.

Yaddan çıxarmaq olmaz ki, atmosferin çirkəlnməsində avtomobilərdə olan digər mənbələr də mövcuddur. Atmosferi həmçinin yanacağın buxarı, ötürmə qutusundan və mühərrikdən çıxan yağ buxarlanması, əyləc qəlibindən olan tozlar və həmçinin his və duda da çirkəldirir.

#### **18. Avtonəqliyyatın atmosferə olan təsirinin optimallaşdırılması**

Hər il avtomobil nəqliyyatının sayı artır. Bəşəriyyətin onun istifadəsindən imtina etməsinə ümud etmək olmaz. Bu səbəbdən də avtomobillərin ətraf mühitə mənfi təsirini azaltmaq məqsədi ilə onların isini optimallaşdırmaq vacibdir. Avtonəqliyyatın işinin ekologiya uyğunlaşdırılması istiqamətdəki axtarışlar daim aparılır. Bu, tullantıların miqdarına və keyfiyyətinə təsir edən ayrı-ayrı nöqtələrin və mexanizmlərin işləməsini yaxşılaşdırmaq, yanacağın da-ha ekoloji növünü, mexaniki enerjinin yeni mənbələrini və psixoloji əməlləri də nəzərə almaqla digərləridir.

Hazırkı zamanda planetin avtomobil parkında 800 milyondan çox avtomobil vardır. Bu səbəbdən avtomobilərdən çıxan zərərli maddələrin cüzi azalması belə, təbiətə böyük kömək ola bilər. Bu istiqamət aşağıdakı tədbirlərin həyata keçirilməsini tələb edir.

1. Avtomobilin yanacaq və əyləc sistemlərinin nizama salınması. Yanacacağın yanması tam olmalıdır. Çirkənməni təmizləmək üçün benzinin süzgəcən keçirilməsi də buna imkan verir. Benzин bakındakı maqnit halqa isə yanacaqdakı metal çirkəndiricilərini tutub saxlamağa kömək edir. Bütün bunlar tullantılardakı toksikliyi 3-5 dəfə azaldır.

2. İslənmiş qazların çıxdığı borularda katalik neytrallaşdırıcıların qoyulması ilə İslənmiş qazlarda tam yanmayan məhsulların (dəm qazı, aldeqid, karbohidrogenlər və s.) təmizləməsi. Bu, dizel və daxili yanma mühərrrikləri üçün tullantıların və İslənmiş qazların toksikliyinin 70-75% azalmasını təmin edir. Hərəkətin optimal rejimini təmin etməklə, havanın çirkənməsini əhəmiyyətli dərəcədə azaltmaq olar. Ekoloji cəhətdən ən «təmiz» iş rejimi sabit sürətli hərəkətdir.

Cədvəl 2-də olan məlumatları öyrənin. Bunlar mühərrikin hansı iş rejiminin daha çox ekoloji cəhətdən «çirk» olduğunu söyləməyə imkan verir.

#### *Cədvəl 2*

#### **Avtomobilin toksik tullantılarının mühərrikin müxtəlif iş rejimindən asılılığı**

İslənmiş qazların əsas toksiki komponentləri	Benzin (xətdən yuxarı) və dizel (xətdən aşağı) mühərrikinin müxtəlif iş rejimində toksiki maddələrin miqdarı			
	boş-boşuna hərəkət	yüksək qüv. (sürət vermə)	optimal qüv. (sabit sürət)	aşağı qüvvə (dayandırılma)
CO	5,01/-	2,5/0,1	1,8/-	2,0/-
Karbohidrogenlər– benz-(a)piren	0,5/0,4	0,2/0,02	0/0,01	1,0/1,0
Azot oksidləri	0,003/0,06	0,1/0,085	0,065/0,025	0,002/0,03

## FƏSİL VII. HİDROSFER. SU EHTİYATLARININ EKOLOJİ VƏZİYYƏTİ

### 19. Hidrosferin əmələ gəlməsi və funksiyaları. Hidrosferə olan antropogen təsir

Yer kürəsinin su örtüyü hidrosfer adlanır. Hidrosfer okeanlardan, dənizlərdən, göllərdən, su anbarlarından, bataqlıqlardan, yeraltı sulardan, donmuş sulardan (buzlar, buzlaqlar, qar), qaz halında olan (atmosfer rütubəti) və bağlı sulardan (geoloji sükurlar, orqanizmlərin bioloji toxumaları) ibarətdir. Hidrosferdəki su, dövrənən ən hərəkətli komponentlərindən biridir.

Hal-hazırda alımlar arasında hidrosferin əmələ gəlməsinin on azı iki variantı mövcuddur. Ümumi qəbul edilmiş hipotezə əsasən, su böyük təzyiq altında və yüksək temperaturda okeanların dibindəki yer qatının çat hissəsindən səthə daxil olur. Bundan əlavə su, qaz halında Yer dərinliklərindən vulkanik tullantılarla birlikdə daxil olurlar.

Alımların fərz etdiyi kimi, hidrosfer atmosfer və yer qabığı ilə eyni vaxtda 4 milyard il bundan əvvəl, yer altında aktiv proseslər dövründə yaranmışdır.

Başqa varianta görə, hidrosfer Yerə onun planet kimi yaradığı ilk günlərdən daxil olan kometə bənzər göy cisimlərinin əriməsi nəticəsində əmələ gəlmişdir.

Hidrosfer okean və qıtə suları ilə təmsil olunmuşdur. Dünən okeani qıtələr vasitəsi ilə üç seqmentə ayrılmışdır. Lakin keçmişdə hidrosferin Okean hissəsi ya birləşmiş, ya da hissələrə ayrılmış şəkildə olurdu. Eyni zamanda qıtə suları çay və göl sistemləri ilə təmsil olunmuşdur. Bundan əlavə qıtələrin yeraltı hissələrində su cərəyanları keçir.

Okean suları qıtə suları ilə dəniz və çay sistemləri vasitəsilə əlaqədə olur. Çayların bir hissəsi qapalı su cərəyanlarına malik olur. Onlar öz sularını göllərə, qıtələrdəki bağlı sututarlarına axıdırlar.

Dövrü proses okean, dəniz, çay, göl və digər su tutarlarını vahid bir tam şəklində – hidrosfer şəklində birləşdirir. Buxarlanması ⇒ kondensasiya ⇒ (kristallaşma ⇒ ərimə) ⇒ buxarlanması

sikli hidrosfer maddəsinin müxtəlif hallarını birləşdirir. Hava və su axınlarının enerjisi müxtəlif sürətlərlə də olsa bütün hidrosferin sularını dövrana cəlb etməyə imkan yaradır. Suyun müxtəlif mineral və üzvi birləşmələri həll etmə qabiliyyəti, hidrosfera biosfer boyu maddələrin yayıcısı kimi funksiyamı daşımağa vadar edir. Başqa sözlə desək, hidrosferin bu keyfiyyətlərinə görə, o nəqliyyat sisteminin funksiyasını yerinə yetirir. Mineral və üzvi maddələri həll edərək, dövrənin mərhələləri üzrə su onları qarışdırır.

Nəqliyyat funksiyasından əlavə, hidrosfer müxtəlif orqanizmlər üçün həyatı mühit və digər mühitlərdə həyat şəraitinə təsir edən amil rolunu yerinə yetirir. Bu hidrosferin həqiqi funksiyalarıdır. Lakin bunlardan əlavə, o bizim planetin görünüşünü dəyişən geoloji qüvvə rolunu da oynayır: su dağları yuyub aparır, torpağı dağıdır, çayların möcralarını dəyişdirir. Bundan başqa su bizim planetdə komponent kimi canlı və cansız maddələrin tərkibinə daxildir.

Hidrosferin bütün funksiyaları müxtəlif biosfer prosesləri ilə bağlıdır. Bu səbəbdən onların gedışatına müdaxilə etmək disbalansa gətirib çıxarıır. Hidrosferə olan antropogen təsirlər onun əsas funksiyaları yerinə yetirməsinə təsir edir. Belə ki, hidrosferin kimyəvi elementlərlə çirkəlnəməsi onların böyük sürətlə uzaq məsafələrə yayılmasına gətirib çıxarıır. Bununla da bu çirkələndiricilərlə zədələnən orqanizmlərin miqdarı artır.

Hidrosfer insanın təsərrüfat, hərbi, elmi və məişət kimi məraqlı dairələrinə daxildir. Bəşəriyyət hidrosferin su ehtiyatlarından istifadə edir: bərpa edilmiş təbii ehtiyatların hayat fəaliyyəti üçün; müxtəlif növ canlı orqanizmlərin yaşayış mühiti kimi; çirkək sular üçün özütəmizləyici tutumlar kimi; kinetik və potensial enerji mənbəyi kimi; müxtəlif cisimlərin alınması və hazırlanması kimi texnoloji proseslərin tərkib hissəsi kimi və bir çox başqa məqsədlər üçün. Bu istifadənin nəticələrinə suların çirkəlnəməsi, suyun həmişəlik istifadəsi, suyun eroziya hadisəsi, ətraf mühitin və müxtəlif orqanizmlərin əsrlərlə qalmış vəziyyətinin pozulması aiddir.

## **20. Suyun biosferdəki rolü. Suyun mühit xüsusiyyətləri**

Su biosferdə xüsusi rol oynayır. O, Yer üzərində həyat mənbəyidir. Axı, məlum olduğu kimi bizim planetdəki həyat suyu yaranmışdır. Vaxt keçdikcə o özünün mövcudluq mühitini genişləndirir. Orqanizmlər yerüstü, hava və yeraltı, ümumiyyətlə hava ilə doymuş bütün mühiti mənimsəməyə başladılar. Həyatın başqa mühitlərə yayılmasına baxmayaraq, orqanizmlərin bir hissəsi üçün su həyatı mühit kimi qalmaqdə davam edir, bir hissəsi üçün isə həyat üçün zəruri olan tərkib hissəsi olur.

Bəs suyun hansı xüsusiyyətləri onu əvəzədilməz kimi qalmağa və biosferin cansız maddələrinə nəzərən öz funksiyalarını ifa etməyə imkan verir?

Suyun mühit xüsusiyyətlərinə baxaq. Su mühiti şəffaflıq, yüksək dərəcədə istiliyin udulması və saxlanması, su orqanizmlərinin həyat fəaliyyəti üçün vacib olan oksigenlə xarakterizə olunur. Oksigen və havanın digər qaz formalı tərkib hissələrinin nüfuz etməsi diffuziya hadisəsinə əsasən baş verir. Mineral və üzvi birləşmələr də suda həll olur ki, bu da onu avtotrof və heterotrof orqanizmləri üçün həyat mühiti edir. Bu keyfiyyət, həyatın ekosistem təşkilinin su mühitlərində inkişafına imkan yaradır.

Su mühiti eyni zamanda axıcılığı və elastikliyə malikdir. Bu, əsasən suyun daxili quruluşu və molekulyar xüsusiyyətləri ilə izah olunur. Su molekülları kifayət qədər mütəhərrikliyə malikdirlər və qonşu molekullarla öz yerlərini dəyişə bilirlər. Eyni zamanda, bir «qonşudan» aralanaraq, su molekulu həmin andaca digərinin cazibə sahəsinə daxil olur və ilaxır. Su molekulu öz mühitində eyni zamanda bir neçə molekullarasi rabitəyə malikdir ki, onlarla «cəzb edici» qarşılıqlı əlaqə yaranır. Yəni, su molekulu onu əhatə edən bir çox molekullar tərəfindən cəzb etmə hissədir. Bir molekuldan digərinə yerini dəyişdikcə, o digər molekulların yekun təsirini dəyişmir. Eyni şey suyun digər molekulları ilə də baş verir. Bu onlara imkan verir ki, eyni zamanda və çox asanlıqla «bir partnyordan digər partnyor» keçsin və ümumiyyətdə başqaları ilə elastiki xassələri saxlasınlar. Zahirən bu özünü suyun axıcılığında və eyni zamanda qeyri-elastikliyində və xülmamaqlığında bürüzə verir.

Təkmül boyunca bu xassələr su orqanizmlərinin müxtəlif

növləri tərəfindən öz rəqabət qabiliyyətini artırmaq üçün istifadə olunmuşdur. Su heyvanlarının bədənlərinin sürüşken forması onlara üstünlük verir. Onların su mühitində yerdəyişməsi daha əlverişlidir. Su mühitinin elastik xassələri müxtəlif orqanizmlər tərəfindən mühitdə bioloji reaktiv mühərrikin köməyi ilə yerdəyişmə üçün istifadə olunmuşdur. Belə yerdəyişmə ancaq elastik mühit tərəfindən itələnmə nəticəsində mümkündür. Daha az elastik olan hava mühitində orqanizmlər tərəfindən reaktiv yerdəyişmə az istifadə olunur.

Su mühitinin şəffaflıq, yüksək istilikkeçirmə və bu kimi diğər xassələri, onu orqanizmlərin çox növləri üçün optimal həyat mühiti edir.

Su mühitində yaşayan orqanizmlər hidrobiont adlanır. Suda yaşayan orqanizmlər rəqabət prosesində su mühitini iki sahəyə ayırmışlar: suyun qalın təbəqəsi – **pelaqial** və suyun dibi – **bental**. Buna uyğun olaraq, dibdə yaşayan orqanizmlər **bentos** adlanır. Suyun qalın təbəqəsində yaşayan orqanizmlər isə onların fəzada hərəkət etmələrindən asılı olaraq **plankton** (onların hərəkət sürəti suyun hərəkət sürətini ötmür) və **nekton** (onların hərəkət sürəti suyun hərəkət sürətindən artıq ola bilər) adlanır. Planktona mikroskopik yosunlar və onurğasızlar, nektona isə iri onurğasızlar (məsələn, kalmarlar) və balıqları aid edirlər. Belə bölmənmə müəyyən növ orqanizmlərin həyat fəaliyyəti üçün günəş ışığının və oksigenin zəruri olması ilə bağlıdır.

Geoloji ölçülərə görə həyat yer-hava mühitinə yaxın zamanlarda, təxminən 500 milyon il bundan əvvəl çıxmışdır. Orqanizmlər yer səthində yerlərini dəyişməklə doğma su mühiti haqqında «xatırını» unutmamışlar və öz nəsillərini yetişdirmək üçün əvvəlki şəraititə bərpa etmişlər. Bu, özünü embrionları üçün, böyüklərin yaşadığı mühitdən izolə edilmiş su mühitinin yaradılmasında göstərir. Müasir quşlarda və sürünenlərdə nəslin embrional inkişafı üçün ətraf aləmdən izolə edilmiş maye mühitinin formallaşması özünü yumurtada, məməlilər və insanlarda isə bətdəxaxili maye mühitində göstərir.

Təbii ki, orqanizmin embrional inkişafı baş verən mühit, onun hüceyrələrinin tərkibinə təsir edir. Su insan orqanizminin hüceyrələrinə də daxildir. Belə ki, əgər insan embrionu 97% su-

dan ibarətdirsə, onu yeni həyat şəraitinə hazırlamaqla ondakı su kütlesi azalır və doğum vaxtı bədən kütlesinin 77%-ni təşkil edir. Yaşa dolduqca insan orqanizmindəki suyun miqdarı azalır. 50 yaşında bədən kütlesinin 60%-ni su təşkil edir. Suyun 70%-i toxumalarda, 30%-i isə qanda və limsfada toplanmışdır. Yer hidroferi kimi, bütün bu su, ətraf mühitlə daimi maddə mübadiləsindədir. Orqanizmin su itkiləri nəfəsalma, səthdən buxarlanması, orqanizmdən zərərlə və lazımsız maddələrin kənar olması ilə bağlıdır. Orqanizm tərəfindən itirilmiş suyun miqdarına mühitin xarici abiotik amilləri olan temperatur, rütubət, atmosfer təzyiqi və s. təsir edir. Daxili amillərə mübadilə proseslərinin güclənməsi, məsələn fiziki və psixi gərginlik nəticəsində, yaralanma və xəstələnmə nəticəsində qan və limfa ilə mayenin fiziki itkiləri aid edilə bilər. İtkilərin yeri qida və su içmə ilə doldurula bilər.

Şəraitdən asılı olaraq bütün orqanizmlərin toxumalarının tərkibinə çox və ya az miqdarda su daxil olur. Məsələn, rütubətli iqlim qurşaqlarında bitkilər uzun müddət susuz qala bilmirlər. Su çatışmadıqda fotosintezin və fizioloji proseslərin intensivliyi aşağı düşür. Çünkü hüceyrədaxili təzyiq azalır. Bunun hesabına da qidalı mayelər bitkinin bütün hissələrinə çatır. Quru iqlim qurşaqlarının bitkiləri müxtəlif üsullarla rütubətin qorunmasına, qonaqtınə və onun ən təkmilləşdirilmiş üsullarla hasil edilməsinə uyğunlaşmışdır.

Bəsliklə, orqanizmlərin məskunlaşduğu mühitdəki rütubətin miqdarı onların vəziyyətinə və həyat fəaliyyətinə təsir edir. Su mühitdə müəyyən şərait yaradır. Həvada olduğu kimi, suyun torpaqda da olması canlı orqanizmlər üçün zəruridir.

## 21. Suyun ətraf mühitin vəziyyətinə təsiri.

### Su mühitin amiliidir

Su maddəsinin xassələrini və onun ətraf mühitə təsirini daha ətraflı nəzərdən keçirək.

Su hidrogenlə oksigenin çəki nisbətində (11,11% hidrogen və 88,89% oksigen) kimyevi birləşməsidir. Biosferdə su,  $H_2O$  molekülləri əlaqədə olmayan su buxarı şəklində əsasən iki sadə molekulun birləşməsi kimi maye şəklində –  $(H_2O)_2$  və üç sadə molekulun birləşməsi kimi buz şəklində –  $(H_2O)_3$  mövcuddur.

Suyun Yer üzündəki ümumi ehtiyatı 1,5–2,5 mlrd. km<sup>3</sup> tərtibindədir. Bunun ancaq 2,53%-i şirin su, 0,0001%-i isə atmosferdəki sudur. Atmosferdəki su, həmçinin şirin suyun 0,04%-ni təşkil edir. Şirin suyun çox hissəsi, ümumi su ehtiyatının 1,76%-i və ya ümumi şirin suyun 69,56%-i qarın və buzlaqların tərkibində cəmlənmişdir.

Təbii şəraitdə su bərk, maye və qaz halında olduğu üçün, onun xassələri də aqreqat halından asılı olacaqdır.

Buzun suya, sonra isə qaza çevrilme prosesi hələ 7-ci sinfin fizikasından məlumudur: eğer buzu ərimə temperaturuna (0°C) ki-mi qızdırısaq və qızzmanı davam etdirsək, onda buzun durulması baş verəcəkdir. Bu, molekulların nizamlı birləşməsinin, yəni kristal qəfəsinin dağılması nəticəsində baş verir.

Əks proses olan kristallaşma (suyun donması) enerjinin is-tilik şəklində ayrılması ilə müşaiyət olunur. Müasir rus alim-ekoloqu K.S.Losevin dilinçə desək, təmiz su donmağı «sevmir». Özünün suyun xassələrinə həsr olunmuş kitabında o yazar: «La-boratoriya şəraitində distillə olunmuş suyu -70°C kimi soyutmaq mümkün olmuşdur, lakin o donnmamışdır. Belə suya buz kristalciyi, qum zərrəciyi və ya hava qabarciyi daxil etsək, ani surətdə donma baş verir və temperatur 0°C-yə kimi artır.». Su-yun xassələrini izah etməyə çalışan bir çox hipotezər mövcud-dur. Lakin o indiyə kimi öz sirlərini qoruyub saxlayır.

Suyun maye halından buxar halına keçməsi bütün mühitin ixtiyarı temperaturunda mümkündür. Kifayətdir ki, suyun hər bir molekuluna buna lazım olan enerjini alınsın. Enerji molekullar arası rabiṭənin dağılması üçün vacibdir. Suyun dövrəni üçün də xeyli enerji sərf olunur. Belə enerji Güneşdən gəlir. Biosferə daxıl olan günəş enerjisinin əsas hissəsi hidrosfer tərəfindən udulur və qismən buxarlanmaya sərf olunur. K.S.Losevin nəticələrinə görə okean səthindən hər dəqiqə buxarlanma üçün  $2 \cdot 10^{18}$  C günəş enerjisi sərf olunur.

Təbiətdə ən çox buxarlanma günəş şüalarından daha az qorunmuş ərazilərdə baş verir. Yerdəki belə ərazilər quraqlıqdan daha çox zərər çəkirlər. Adətən belə ərazilər düzənlilik səthlərdən və qurumuş bitkilərdən ibarət olur.

Buxarlanma vaxtı su molekulları havaya qalxır və əsaəsn

atmosferin aşağı təbəqəsi olan troposferi doldururlar. Onlar troposferdə ixtiyarı qaz molekulları kimi xaotik paylanır və əlavə parsial təzyiq yaradırlar. Su buxarının əlavə parsial təzyiqinin yaranması  $P=k\eta T$  fiziki düsturla izah olunur: molekulların miqdəri çox olduqca, onlar daha çox təzyiq göstərirlər. Öz növbəsində atmosferin müəyyən bir hissəsində təzyiqin artması hava axımlarının yaranmasına səbəb olur ki, bu da buxarlanmanın atmosferin aşağı təbəqələrində yerini dəyişir və su dövranı üçün hərəkətverici qüvvəyə çevirilir.

Suyun atmosferə daxil olma mənbələri yaxşı məlumdur: açıq su hövzələrinin səthindən, canlı orqanizmlərin səthindən, cansız orqanizmlərin nəm səthlərindən olan buxarlanması. Belə ki, səthin sahəsi böyük olduqca, buxarlanan su molekullarının miqdəri da çox olur.

Biosferdə baş verən buxarlanması ilə eyni vaxtda eks proses, yəni xaotik hərəkət edən molekulların bir hissəsinin su molekulları ilə birləşməsi – kondensasiya baş verir. Təbiətdə bu proseslərin gedişat intensivliyi müxtəlifdir. Ya buxarlanması kondensasiyadan üstün olur, ya da eksinə. Lakin bu proseslər bir-biri ilə qarşılıqlı əlaqədədir. Su molekullarından nə qədər çox buxara çevrilərsə, havanın hər kubmetrində bir o qədər çox molekul olar, sixlıq artar və bu səbəbdən də daha çox buxar molekulları su molekulları ilə birləşə bilər.

Əgər buxarlanması və kondensasiya prosesləri fəzanın müyyən yerində dinamik tarazlıqdadırsa, onda biz havada duman müşahidə edirik. Su buxarı bu halda doymuş adlanır. Təbiətdə havanın bu vəziyyəti asanlıqla dəyiş bilər, məsələn, six buludlar Yerə yaxınlaşır. Tarazlıq pozulur və kondensasiya prosesi daha intensiv baş verməyə başlayır. Nəticədə şəh düşür. Əgər buludlar yuxarı qalxırsa, onda duman tezliklə dağılır.

Atmosferdə buxarın olması havanın rütubətinə səbəb olur. Orta hesabla atmosferdə  $1,24 \times 10^{16}$  kq su buxarı vardır. Atmosferdə suyun eyni miqdari temperaturdan asılı olaraq müxtəlif təzyiq göstərir. Məsələn,  $10^{\circ}\text{C}$ -də doymuş buxarın təzyiqi 1,22 kPa,  $50^{\circ}\text{C}$ -də isə demək olar 10 dəfə çox 12,3 kPa-dır. Bu onu göstərir ki,  $50^{\circ}\text{C}$ -də dumanın əmələ gəlməsi üçün olduqca çox su buxarı lazımdır. Əksinə, hava soyuduqda su buxarının az bir

miqdarı dumanın yaranmasına və şəh və ya qirovun düşməsinə səbəb olar.

Suyun buxarlanma və kondensasiya prosesləri tabiatdə böyük rol oynayır: onlar nəinki canlı orqanizmlərin həyat fəaliyyəti və biosferdə fəaliyyətsiz maddələrin yaranması üçün, hətta hava kütflərinin hərəkəti və iqlimin formalşaması üçün zəruri olan su dövranını həyata keçirirlər.

Məhz bu səbəbdən, ayrı-ayrı ərazilərdə buxarlanma və yağıntılar arasında balans müşahidə olunmur. Bir yerdə buxarlanma yağıntılar üzərində üstünlük təşkil edir, digər ərazilərdə isə əksinə, yağıntılar buxarlanmadan daha çoxdur. Orta planetar temperaturun saxlanması şəraitində, biosferdə buxarlanma və kondensasiya arasında illik balans müşahidə olunur.

Bu temperaturun sabit, hətta bir balaca artması ilə buxarin və yağıntıların miqdarı artır, həmçinin parnik effekti güclənir. Bununla yanaşı, buxarlanma ilə yağıntılar arasındaki balansın pozulması atmosferdə doyma halının başlanmasına qədər artacaqdır. Əgər belə vəziyyət bütün biosferi əhatə edərsə, onda bu, yer üzündəki bir çox orqanizmlərin mehvi ilə bağlı olan ekoloji fəlakətlə eyni əhəmiyyət kəsb edəcəkdir.

Bununla belə, atmosferin aşağı qatlarında optimal miqdarda su buxarının olması, sağlamlıq və havanın antropogen çirkəndiricilərdən təmizlənməsi üçün zəruridir. Hami bilir ki, yağışdan sonra hava necə temizdir və nə dərəcədə yağış suyu çay suyundan safdır. İntensiv buxarlanma su dövranını yeyinləşdirir və biosferin öz-özünü təmizləməsini təmin edir.

Kükürd, azot, karbon birləşmələrinin qaz halında olan antropogen tullantıları buxar molekülları ilə birləşərək turşu birləşmələrini yaradırlar. Kondensasiyaya uğrayaraq onlar yer səthinə və su hovuzlarına düşərək, bu mühitlərin turşuluğunu dəyişir və canlı orqanizmlərə zərərli təsir göstərirlər. Lakin atmosferdəki su ilə birləşərək, çirkəndirici birləşmələr havadan «kənar» edilir və su torpaq mühitlərinə keçir.

Cox vaxt yağıntılar canlı orqanizm üçün təhlükə yaradırlar. İslənmiş qazlarla tullanın azot oksidləri, kükürd birləşmələri, aldehidlər və digər maddələr, qaz halında ilk növbədə nəfəsalma orqanları üçün zərərlidir. Onların çoxu suda yaxşı həll olur

və kondensasiyaya uğrama qabiliyyətinə malikdirlər. İsti günəşli gündə suyun aktiv buxarlanması baş verir ki, bu da zərəli qarışıkların molekulları ilə birləşərək, onları atmosferin aşağı təbəqəsinə qaldırır. Gecə, temperaturun enması ilə zərərlə qarışıqlarla birgə su buxarı kondensasiyaya uğrayır və damcıya çevrilərək yenidən səhərə yaxın yarpaqların, otların, binaların üstünü örtən zəhərli şəh şəklində yerə qayıdır.

## 22. Suyun fərdi xassələrinin fiziki xarakteristikası

Suyun xassələri konkret aqreqat halına xas olan xüsusiyyətləri kimi, onun fərdi xüsusiyyətləri ilə də təyin olunur. Su molekülləri qütblüdürər və əhəmiyyətli dərəcədə dipol yükünə malikdirlər. O ikili simmetriyaya malikdir. Müxtəlif maddələrin molekulları ilə birləşməkdən ötrü eyni dərəcədə protonları verir və alır. Hidrogen rabitələri suyun maddə ilə birləşməsinə cavab-dehdirlər. Bu, elə suyun yaxşı həll olma qabiliyyətini təyin edir. Başqa sözə desək,  $H_2O$  molekulunun ( $H_2$ )<sup>+</sup> və (O)<sup>-</sup> qütbləri yüksəlmüş başqa molekullar üçün güclü cəzbətmə qabiliyyətinə malikdir.

Beləki, hidrogen atomları O, N, F, Cl, S və s. atomları ilə hidrogen rabitəsi yarada bilərlər. Kondensasiya halında da su hidrogen rabitəsi əmələ gətirə bilər. Bu onu göstərir ki, qütblü quruluşuna görə su, özünün dipol, molekulda xili əlaqələri möhkəm olan maddələri həll etməyə və daxilindəki rabitələri zəif olan maddələrdə onları pozub, yeni maddələr əmələ gətirməyə qadirdir.

Suyun xassələri aşağıdakı fiziki xarakteristikalarla təyin olunur: 1) sıxlıq (kütlə 1 m<sup>3</sup>); 2) xüsusi istilik tutumu (yəni 1 kq suyun 1° qızdırıldıqda və ya soyutduqda lazım olan və ya ayrılan istilik miqdari); 3) səthi gərilmə (elastiklik xassələrinə malik olan mayenin səthi boyunca təsir edən qüvvə); 4) dielektrik nüfuzluğu (elektrik sahəsini zəiflətmə qabiliyyəti); 5) optik sinma (ondan keçən işıq şüalarını sindirma qabiliyyəti).

Bu xarakteristikaları ifadə edən kəmiyyətlər fizikadan bütün məlumat kitablarında verilmişdir. Bu kəmiyyətlərin qiymətləri suyun vəziyyətinin dəyişməsi ilə (temperatur, aqreqat hali, onda zərərlə qarışıqların olması) dəyişir. Bu səbəbdən suyun

çirkələnmə dərəcəsi haqqında bu kəmiyyətlərin dəyişməsinə əsasən fikir yürütmək olar.

Aşağıdakı 3-cü cədvəldə təmiz su üçün bu kəmiyyətlərin qiymətləri verilmişdir.

*Cədvəl 3*

**Təmiz suyun müxtəlif aqreqat hallarında fiziki  
xarakteristikalarının göstəriciləri**

Suyun fiziki xarakteristikaları	Fiziki xarakteristikaların qiymətləri
<b>Sıxlıq</b>  buz $0^{\circ}\text{C}$ -də maye $20^{\circ}\text{C}$ -də	917 $\text{kq}/\text{m}^3$ 998,2 $\text{kq}/\text{m}^3$
<b>Xüsusi istilik tutumu</b>  buz $0^{\circ}\text{C}$ -də maye $0^{\circ}\text{C}$ -də buxar $0^{\circ}\text{C}$ -də	2,038 $\text{kC}/\text{kq K}$ 4,186 $\text{kC}/\text{kq K}$ 1,905 $\text{kC}/\text{kq K}$
<b>Səthi gərilmə</b>  maye su $0^{\circ}\text{C}$ -də $20^{\circ}\text{C}$ -də $100^{\circ}\text{C}$ -də	74,64 $\text{mN}/\text{m}$ 72,25 $\text{mN}/\text{m}$ 58,89 $\text{mN}/\text{m}$
<b>Dielektrik nüfuzluğu</b>  buz $-10^{\circ}\text{C}$ -də maye $25^{\circ}\text{C}$ -də	95 78,54
<b>Sındırma əmsah</b>  maye $20^{\circ}\text{C}$ -də	1,333

Kimyəvi və fiziki çirkələnmə suyun nəinki keyfiyyətini, hətta onun göstəricilərini də dəyişir. Bu səbəbdən onların qiymətimi real suyun malik olduğu qiymətlərlə tutuşdurduqda köməkçi vəsitələrlə suyun çirkələnmə dərəcəsini qiymətləndirmək olar.

Suyun çox cüzi çirkələnməsi də bu və ya digər dərəcədə hiss olunur. Onun xarici görünüşü dəyişə bilər, iy və ya köpüklenmə əlamətləri meydana çıxa bilər. Aşqarların bir çox növləri suyun qaynama və donma temperaturlarının qiymətini dəyişir.

Əgər sudan güclü xlor iyi galırsə, bu heç də təhlükəli deyil.

Belə suyu hər şeydən əvvəl durulmağa qoymaq və ya ona fotolentin aşkarlanmasından istifadə edilən qiposulfit reaktivini əlavə etmək (biçağın ucunda) lazımdır.

Güclü daşqın vaxtı su daha çox mikroorganizmlərlə çirkənir. Bu səbəbdən onu qaynatmaq lazımdır. Səfərlərdə suyu qaynatmaq çətin olduqda, onu təmizləmək üçün ona marqanşovka və ya bir neçə damcı hidrogen peroksidi əlavə edirlər. Belə halda qədim üsuldan da istifadə etmək olar, yəni suya gümüş qızılı salaraq, onu durulmağa qoyurlar. Gümüş ionları əla dezinfektorlardır.

Zərərli qarışıqları ayırmak üçün suyu filtrdən də keçirmək olar. Kiçik dispersli qarışıqları ağac kömür yaxşı udur. Məişətdə istifadə olunan sənaye filtrlərində ududular vardır.

Suyun donma prosesi də daha tez donan təmiz suyu, tərkibində qarışq olan və gec donan çirkli sudan ayırmaga imkan verir. O qabın dibinə yığılır. Donmuş suyu qızdırıb, qida ehtiyatlarında istifadə etmək olar.


Təmizlənmış suyun bütün qida ehtiyatları üçün istifadəsi orqanizma böyrəklərin işini yüngülləşdirməyə imkan verir. Cünki su ilə birgə çirkılındırıcı maddələr böyrəklərə daxil olub, uzun müddət oranı qum və daşlarla su kəməri kimi zibilləyir.

### 23. Suyun sərf edilməsi

Bəşəriyyət susuz yaşaya bilməz. Su hər bir insan orqanizminin həyat fəaliyyəti və «bəşəriyyət» adlanan ictimai orqanizmin normal fəaliyyəti üçün lazımdır. Bəşəriyyət əsasən şirin suya ehtiyac duyur. Bu, suyu birinci dərəcəli vacib təbii ehtiyat edir.

Bəşəriyyət tərəfindən su ehtiyatlarının istifadəsi iki istiqamətdə həyata keçirilir: suyun sərf edilməsi və sudan istifadə.

Əhalinin və ictimai təsərrüfatın ehtiyacları üçün hidrosfer maddələrinin təbii və ya süni su tutarlarından istifadə olunması suyun sərfi adlanır. Süni tutarlara su təminini sistemləri, süni göllər, süni kanallar və i. a. aididir. Sərf üçün əsasən şirin su, az hallarda isə dəniz suyu istifadə olunur. Dəniz suyunun dəniz qazma borularında, dəniz gəmilərində və digər texniki obyektlərdə texniki məqsədlər üçün istifadəsi buna misaldır. İcmək və kənd təsərrüfatı ehtiyacları üçün su şirinləşdirildikdən sonra istifadə




Şəkil 7. Suyun sərf edilməsi.

olunur. Məsələn, şirin su çatışmamazlığı olan şəhərlərin əhalisini təmin etmək üçün buzqırın gəmilərdən və üzəq səfər gəmilərin-dən istifadə olunur.


Əhalinin və içtimai təsərrüfatın ehtiyaclarını təmin etmək üçün hidrosfer obyektlərinin hər cür istifadəsi, suyun sərf edilməsi qəbul edilmişdir. Sudan istifadə üçün suyun hökmən şirin olması vacib deyil, çünki «əsas iştirak edən» su maddəsi deyil, su mühitiidir. Məsələn, gəmilərin hərəkəti üçün, nəqliyyat «magistralı» kimi çayların, başqa kontinentdə yerləşən ölkələrlə əlaqə üçün dəniz və okeanların, idman-turizm ehtiyaclarını təmin etmək üçün istifadəsi buna misaldır.

Suyun sərfi hidrosfer ilə bağlı olan ekoloji problemlərin yaranmasının və ağırlaşmasının ən əsas səbəbidir. Şirin suyun kənd təsərrüfatında, sənayedə, energetikada və məişət təsərrüfatında sərfinin artması ilə onun defisitliyi artır və təmiz suyun sərfi ilə çirkənlənmədən təmizlənmiş suyun biosferə qayıtması arasındaki balans pozulması güclənir. Bu səbəbdən su ehtiyatlarının tükənməsi baş verir və şirin suyun defisitlik qorxusu yaranır. Bu ona görə baş verir ki, su ehtiyatlarından müxtəlif cür sərf olunma-lar nəticəsində su çirkənlər. Müxtəlif spesifik texnoloji proseslərin sonu ilə əlaqədər yaranan çirkəb sular, effektiv və bəzən də heç təmizlənmir. Buna görə də suyun məsrəfi müəyyən dərəcədə biryolluqdur, yəni qayıtmazdır.

Biryolluq sərf, suyun su obyekti-nə qayıtmadan istifadə olunmasıdır.




Su - istilik daşıyıcısı



Su - uducu



Su - həllədici



Su - nəqliyyat vasitəsi

Şəkil 8. Suyun antropogen istifadəsi.

Ən böyük biryolluq su sərfçisi kənd təsərrüfatıdır. Qida məhsulları istehsal etmek üçün suvarma və heyvandarlıq böyük miqdarda su istifadə edir. Hesablanmışdır ki, bir adambaşına qıda məhsulunun sutkalıq normasını istehsal etmek üçün  $6 \text{ m}^3$ -ə yaxın su lazımdır. Bu miqdarda suyun bir hissəsi biryolluq sərf olunur, bir hissəsi də kimyəvi preparatlarla çirkənib, bu şəkildə biosferə qayıdır.

Sənaye də suyun biryolluq sərfində müəyyən rol oynayır. Sənaye istehsalında sudan istilik daşıyıcı, uducu, əridici və nəqliyyat vasitəsi kimi istifada olunur. Atom və istilik elektrik stansiyalarında, şəhər tipli əhali yaşayan ərazilərin istilik təhcizi sistemlərində sudan istilik daşıyıcı kimi istifada edirlər. O, istilik enerjisini əmələ gəldiyi yerdən (elektrik stansiyası, qazanxana və s.) istifadə olunan yera daşıyır.

Sudan həllədici kimi istifadə olunması başlıca olaraq neft-kimya və kimya sənayesində və həmçinin kənd təsərrüfatında (bitkilərin qidalanması və ziyanvericilərə qarşı mübarizə üçün kimyəvi birləşmələrin həlli) həyata keçirilir.

Kimya, tikinti sənayesində və sənayenin digər sahələrində su yeni süni maddələrin və materialların hazırlanmasında istifadə olunur. Su bu müəssisələrin məhsullarının tərkibinə daxildir.

Bir çox hallarda su uducu mühit kimi (yuma, xammal və məhsulun təmizlənməsi və s.) sərf olunur. Bu zaman o mexaniki qarışıklarla və həll olunan kimyəvi maddələrlə çirkənir.

Şəhərlərin yaşayış-məişət təsərrüfatı, əhalinin suya olan tələbatını içmək, qida, gigienik ehtiyaclarını təmin etməklə yerinə yetirir. Bundan əlavə təsərrüfatın özündə su sərfedici müəssisələr vardır. Bunlara qazanxanalar, hamam-camaşırxana təsərrüfatı, su-idman və sağlamlaşdırma xarakterli tikintilər aiddir ki, su buradan artıq çirkənmiş şəkildə çıxır. Şəhər və qəsəbə təsərrüfatlarında sudan yaşıl əkinlərin suvarılmasında istifadə olunur.

#### 24. Çirkəb suların təmizlənmə üsulları

Müxtəlif çirkənləndirici maddələr müxtəlif spesifikli təmizləyici qurğulara düşürülər. Qurğuların bəzilərində kommunal-məişət təsərrüfatlı çirkəb sular, digərlərində isə sənaye xarakterli çirkəb suların təmizlənməsi həyata keçirilir. Sənayenin spesifikliyi-

nə uyğun olaraq sənaye təmizləyici qurğularda və tiklilərdə suyun təmizlənməsini fərqləndirirlər.

Praktikada müxtəlif çirkənləndiricilərlə çirkənlənmiş çirkəb sularını təmizləmək üçün bir neçə üsuldan istifadə edilir.

İri bərk hissəcikləri təmizləmək üçün suyun tordan və qəfəsdən axıdılması həyata keçirilir. Kiçik fraksiyalar hidrosiklon-dan axıdılma yolu ilə maye mühitdən ayrıılır. Hidroksilonun iş prinsipi seperator və ya sentfuqanın işinə oxşardır. Suyun baxılan bu təmizlənmə üsulu mexaniki adlanır.

Müxtəlif təmizləyici qurğuların işində tez-tez fiziki-kimyəvi üsullardan istifadə olunur ki, bunlara da koaqulyasiyanı, flokulyasiyanı, flotasiyanı, duz birləşmələri ionlarının parçalanmasını, həll olmuş üzvi maddələrin sorbsiya udulmasını misal göstərmək olar.

Çirkəb suların təmizlənməsində tez-tez istifadə olunan bir çox üsullara baxaqq.

Ən çox yayılmış üsullardan biri koaqulyasiyadır. Bu üsul ondan ibarətdir ki, burada xüsusi mineral birləşmələrdən, yəni koaqulyantlardan istifadə olunur ki, onlar da suyu yağ və neft qarışıqlarından təmizləməyə imkan verirlər. Bu növ çirkənləmələrin qarışması nəticəsində çirkəb sularda yağ-su, neft-su və i.a. bu kimi növ emulsiya əmələ gəlir. Belə çirkənləmələr əksər istehsal axınlarının tərkibinə daxil olur.

Koaqulyantlara aid olan alüminium, dəmir, manqan, əhəng duzları və digər maddələr yağ, benzin və bu kimi digər çirkənləndiricilərin mikrohissəciklərinin yapışmasına kömək edir. Nəticədə bu hissəciklərin ölçülərinin və kütləsinin artması baş verir və onlar diba çökürler.

Flokulyasiya koaqulyasiyanın bir növdür. Lakin ondan bununla fərqlənir ki, bu aşqarları çirkəb suya əlavə etdikdə, mikrohissəciklərin ölçülərini, kütləsinə nisbətən çox artırır. Flokulyantlar kimi, çirkəb sulara əlavə olunan su polimerlərdən istifadə edirlər.

Koaqulyasiyanın bir növü də elektrokimyəvi növdür. Bu üsul sabit cəravianın çirkəb sulardan keçdiyi vaxt dəmir və ya aliminium anodun «həll olma» effektinə əsaslanır. Bu zaman dəmir və ya aliminiumun çətin həll olunan hidroksidləri alınır. Bu da onları çirkəb sularla adicə qarışdırıldıqda olduğu kimi, yağ-piy,

neft, xromat və fosfat qarışqlarının iriləşdirilməsinə səbəb olur. Sonra qarışqların çökməsi və onların mexaniki şəkildə sudan ayrılması baş verir.

Çox vaxt suyun sorbsion təmizlənməsindən istifadə olunur. Özu də təkcə çirkab suların yox. Suda həll olan birləşmələrin sorbsiyon udulması, qaz çirklenmələrini təmizləmək üçün istifadə olunan və sizə məlum olan adsorbsiya üsulundan çox da fərqlənmir. Axınların sorbsiya təmizlənməsi üçün aktivləşdirilmiş kömürdən və digər məsaməli materiallardan istifadə edirlər. Ağır işləyən filtirlər sorbsiya təmizlənməsi prinsipinə əsaslanmışdır. Bu filtirlərdə çirkab su ya özbəşinə axma, ya da aşağıdan yuxarı məcburi axitma yolu ilə təmizlənir.

Flotasiya üsulu islatma və islatmama hadisələrinə əsaslanmışdır. Çirkab suları hava hissəcikləri ilə (qovuqcuqlar) qarışdırırlar. Sudakı asılı hissəciklər hava hissəciklərinə yapışırlar. Onlar suyun üzünə qalxaraq köpüklü təbaqə əmələ gətirirlər ki, bunları da maye səthindən yox edirlər. İstehsaldan alınan çirkab sularını səthi-aktiv maddələrdən, neft və neft məhsullarından, yağ və başqa maddələrdən təmizləmək üçün flotasiyadan istifadə edirlər.

Öz orijinalliğinə görə buxarsirkulyar üsul da maraqlıdır. Bu üsuldan fenolla çirklenmiş suların təmizlənməsində istifadə olunur. Sənaye sularının fenolla çirklenməsi ən geniş yayılmış və canlı orqanizmlər üçün təhlükəli olan çirklenmələrdən biridir. Bu üsuldan o vaxt istifadə edirlər ki, başqa çirklenmələr mövcud deyil. Bunun üçün fenolla suları buxara çevirir və qələvi məhlullarından axıdırlar. Bu proses nəticəsində təmiz buxar alır və onu kondensasiya yolu ilə suya çevirirler. Digər maddələr məhlulda qalır və onları karbon qazı ilə təmizləyirlər.

Təmiz kimyəvi üsula, kimyəvi reaksiyalara əsaslanan neytrallaşdırma və oksidləşdirmə addır. Onlar istehsal xarakterli çirkab suların təmizlənməsində istifadə olunur.

Neytrallaşdırma, çirkab suların turşu-qələvi reaksiyalarının əmsalını neytral qiymətə (6,5–8,5 tərtibində) gətirməsindən ibarətdir. Bunun üçün əmsalin əvvəlki qiymətini bilmək vacibdir. Əgər o 6,5-dən azdırsa, onda çirkab sular turşulu reaksiya, 8,5-dən çoxdursa qələvi reaksiyasına malikdirlər. Turş çir-

kab suları müxtəlif üsullarla neytrallaşdırırlar: qələvi reagentlər vasitəsi ilə, əhəng daşından, əhəngdən, maqnezitdən, təbaşirdən, dolomitdən və digər birləşmələrdən filizləşdirmə yolu ilə. Yüksək qələvi reaksiyalı suları neytrallaşdırmaq üçün tərkibində karbon qazı, kükürd və ya azot qazı olan tüstü qazları sudan buraxma üsulu mövcuddur. Bu üsul onunla yaxşıdır ki, eyni zamanda sudan buraxılan qazları da təmizləyir.

Zəhərli qarışqların bir çox növlərini çirkab sulardan təmizləməkdənəsə, zərərsizləşdirmək daha məqsədə uyğundur. Belə birləşmələri ziyanlılaşdırmaq üçün bəzən oksidləşmə reaksiyadan istifadə edirlər. Toksik qarışqların növündən asılı olaraq bu reaksiyaları aktiv oksidləşdiricilərdən olan ozon, həmçinin oksigen, xlorlu əhəng, xlor, hipoklorid kalsiy və s. ilə aparılır. Reaksiyaları həmçinin sənaye çirkab sularının elektrolizinə əsaslanan elektrokimyəvi oksidləşmə üsulu ilə də həyata keçirirlər.

Mexaniki, fiziki-kimyəvi və kimyəvi üsullardan əlavə bioloji təmizlənmə üsulundan da istifadə edirlər. Onun köməkliyi ilə istehsalat və kommunal-məişət çirkab sularını bir çox üzvi və qeyri-üzvi qarışqlardan təmizləyirlər. Bioloji təmizlənmə üsuluna daha ətraflı təmizləyici qurğular mövzusunda baxılacaqdır.

## 25. Təmizləyici qurğular

Qeyd etmək lazımdır ki, gələcək nəslin sağlamlığı və xoşbəxtliyi çirkab suların keyfiyyətli təmizlənməsindən çox asılıdır. Axi təmizlənmiş çirkab sular ya dərhal təbii su tutarlarına daxil olur, ya da istehsalatdakı çirkab sularla baş verdiyi kimi onları xüsusi doldurucu-buxarlandırıcı nohura istiqşamətləndirirlər ki, buradan da su buxarlanaraq, maddə dövranının tərkib hissələrindən biri olur.

Bəs təmizləyici qurğuların işi necə baş verir?

Təmizləyici qurğuların təbii su tutarlarda suyun keyfiyyəti-nə olan təsiri və çirkab suların təmizlənmə texnologiyasının effektivliyini qiymətləndirmək üçün, hökmən onların işləmə xüsusiyyətləri ilə tanış olmaq lazımdır.

Şəhərin, onun müəssisələrinin və yaşayış massivlərinin gündəlik məişətindən əmələ gələn müxtəlif çirkəkdirici maddələr kanalizasiya şəbəkəsinə daxil olur və oradan su seli ilə birgə


kommunal-məişət təyinatlı təmizləyici qurğulara axırlar. Onların işləmə prosesinə baxaq.

Təmizləyici qurğularda ilk əvvəl suyun zibildən mexaniki təmizlənməsi baş verir. Qəfəslərin, ələklərin, filtrlərin köməyiylə 60%-ə qədər həll olunmayan qarışqları məişət axınlarından ayıırlar.

Sonra isə fiziki-kimyəvi üsul ilə xüsusi reagentlər vasitəsilə kimyəvi çirkənlənmələrin bir çox növleri çöküntüyə ayrılır. Kimyəvi çirkənlənmədən təmizlənən suyu isə biofiltirlərə ötürülər. Bu, məsaməli və möhkəm materiallarla doldurulmuş (şlak, çinqıl, qırma daş, keramit) və ya betondan tikilmiş qurğudur. Bu məsaməli materialların üzəri mikroorqanizmlərin nazik təbəqəsi ilə örtülü ki, onlar da üzvi maddələri gəmirərək onları ayırrı. Su drenaj qurğularından durulducu çənlərə axır və orada nazik bakterial təbəqə aralanır.

Cirkənləmiş suların bioloji vasitələrlə təmizlənmə üsulu təbiətdən götürülmüşdür. Təbii su tutarları suyu müxtəlif orqanizmlər (bakteriyalar, göbeləklər və s.) üçün qida olan üzvi qalıqlardan təmizləməyi çox gözəl bacarırlar. Onlar mürəkkəb biosenoz əmələ gətirir ki, onların da hər bir növü müəyyən iş yerinə yetirir. Təbii təmizləmədə əsas rolu bakteriyalar oynayır. Onlarından da 1 q quru biokütlədəki miqdardı  $10^6$ -dan  $10^{14}$ -ə kimi dəyişir. Bakteriyaların cinslərinin sayı 5-10, növlərinin sayı isə hətta bir neçə yüzəcən olur.

Bakteriyanın növlərinin bu cür müxtəlifliyi, təmizlənən su-da müxtəlif mənşəli üzvi maddələrin olmasına nəzər. Bakteriyalar nə qədər müxtəlif olsa, təmizlənmə bir o qədər keyfiyyətli olacaq. Lakin, əgər suda həll olunmuş oksigen az olarsa, onda bakteriyanın növləri azalacaqdır. Çox vaxt müxtəlif səbəblərə görə təbii su tutarlarının səthini yosunların basması və bataqlaşması baş verir. Bu ona görə baş verir ki, işığın təsiri altında inkişaf edən külli miqdarda yosunların bir çox növləri səthdən oksigeni udaraq, onun dərinliklərə getməsinə imkan vermir. Aerob bakteriyalar məhv olur. Nəticədə su kifli iy verir və mükəmməl təmizlənmir. Bunun baş verməməsi üçün biofiltirlərə aşağı tərəfdən hava verilir. Bu aerob bakteriyalarının əmələ gətirdiyi oksidləşmə prosesi ni gücləndirir.



Şəkil 9. Çirkəb suların temizlənməsinə suyun sərfedilmə dövrü qapayır.

Çirkab suların təmizlənmə prosesində bakteriyalar, avtotroflar və geterotroflor iştirak edir. Geterotroflar hazır üzvi maddələr emal edir ki, bunun da nəticəsində öz hüceyrələrinin biosintezi üçün zəruri olan enerjini alırlar. Avtotrof mikroorganizmlər öz hüceyrələrini inkişaf etdirmək üçün qeyri-üzvi karbondan istifadə edirlər. Sintez reaksiyasını həyata keçirmək üçün isə işıq enerjisindən istifadə olunur. Bu mikroorganizmlər amiakin, nitritlərin, ikivalentli dəmir, hidrogen sulfit, kükürd və s. duzlarını oksidləşdirirlər. Mikroorganizmlər oksidləşmə prosesi kimi (aerob orqanizmlərin köməyi ilə), həmçinin bərpa (anaerob orqanizmlərin köməyi ilə) proseslərini də həyata keçirirlər.

Bəzəliklə, bakteriyaların və mikroorganizmlərin müxtəlif növlərindən istifadə etməklə çirkab suların bioloji və mikromiernal birləşmələrdən təmizlənməsində yüksək nəticəyə nail olmaq olar.

Biofiltirlərə analogi olan qurğu aerotenkdir. Bu qurğuda əsas rolu aerob mikroorganizmlərin yığınından ibarət olan lıl oynayır. Sixilmiş havanın aerotenkə doldurulması ilə o çirkab sularla qarışır. Bu yolla təmizlənmiş su ikinci hissədə aktiv lildən ayrılır. Lakin suda olan digər mikroorganizmləri yox etmək üçün, təmizlənmə mərhələlərinin sonunda suyu dezinfeksiya edirlər. Dezinfeksiya maye xlor və ya xlor əhəngi ilə həyata keçirilir. Bundan əlavə dezinfeksiyanın digər üsulları da var: ozonlaşma, ultra bənövşəyi şüalarla şüalanma, elektrolyz, ultra səsəl emal.

## **26. İcməli suyun keyfiyyətinin artırılmasında dünya elmi-texniki tərəqqisinin nailiyətləri**

Respublikamızın ərazisində olan çayların çoxuna kond təsərrüfatı və müxtəlif sənaye obyektlərindən təmizlənməmiş külli miqdarda su tökülmür. Bakı və digər şəhər rayonlarımızda suyun keyfiyyəti həmisi dəyişir. Əgər biz şəffaf stekanda suyu müşahidə etsək bunu hiss edərik. Su bəndlərindən galən və daxilində çoxlu sayıda yad birləşmələr olan su, bilavasitə insan orqanizminə daxil olur ki, bu da bugünkü və gələcək nəslin sağlamlığına təsir göstərməyə qadirdir.

Rusiyada olduğu kimi, bizdə də içməli suyun alınma texnologiyası beynəlxalq standartlardan geri qalır. Dünyada elə ölü-

kələr var ki, onlarda içməli suyun alınma prosesi tam həll olunmuşdur. Belə ölkələrdən biri İsvəqrədir ki, bu ölkədə öyrənməyə dəyər. İsvəqrəlilər öz sularının təmizliyi ilə faxr edirlər. Hələ onu beynəlxalq sərgilərdə etalon kimi nümayiş etdiririb mükafat da alırlar. Bu ölkədə içməli suyun alınma texnologiyasına baxaq.

İsvəqrədə suyun təmizlənməsi yüzillik tarixə malikdir. O, elm və texnikanın ən yeni nailiyyətlərinə əsaslanmış və daha da təkmilləşməkdə davam edir. 1870-ci ildə İsvəqrənin Sürix şəhərində su kəməri stansiyası tikilib. Bura su Lemaf gölündən təmizləyici filtirlərdən keçib gəlirdi. O vaxtdan bu günə kimi və bu gün də suyun təmizlənməsinin daha effektiv yolları axtarırlar. Bunu nəticəsi aşağıda göstərilmişdir.

1899-cu ildə köhnə təmizləmə sisteminə əlavə filtirləmə mərhələsi qoşuldu, ancaq bu da ilkin kobud təmizləmə verdi.

1953-cü ildə təmizləmənin sürətini yüksəltmək üçün nasoların köməyi ilə suyu kobud filtirdən keçirib, sonda xlorun əlavə olunması təklif olundu.

1967-ci ildə borulara ilbiz və başqa su heyvanlarının düşməsi ilə əlaqədar, içməli suyun alınması ilə məşğul olan zavodlardan biri bağlandı. Texnoloqlar təmizləmənin texnologiyasına dəyişiklik etdilər.

Göldən alınan suyu başlanğıc mərhələdə xlorla emal edərək, onda olan su orqanizmlərini mahv etdilər. Suyu su kəmərinə buraxmamışdan əvvəl, onu ikinci dəfə xlor-2 oksidlə (bu insan orqanizmi üçün daha təhlükəsizdir) təmizləyirlər.

Sonradan ilk xlorlaşma mərhələsi ozonlaşma ilə əvəz olundu. Ozon ( $O_3$ ) suya buraxılarkən onda olan ilbizləri və xırda orqanizmləri məhv edir. Ancaq o, xırda yosunlara təsir etmir. Ona görə də birinci ozonlaşma flokininq prosesi ilə müşayiət olunur ki, bu da suyun aluminium sulfat tozu ilə xırda orqanizmlərdən və yosunlardan təmizlənməsi deməkdir.

1975-ci ildən bu vaxta qədər su aşağıdakı mərhələləri keçir: 1) ozonla ilk emal; 2) flokinq; 3) pH-1 korreksiya etmə; 4) 2-ci dəfə ozonlaşma; 5) aktiv kömürlə filtrasıya edilmə; 6) pemz təbəqəsi və kvarts qum təbəqəsindən təbii surətdə filtrasıya etmə; 7) xlor 2 oksidlə emal etmə.

$\text{ClO}_2$	8	Xlor 2 oksidlə işlənmə
	7	Süngər daşı və qum təbəqələrindən asta filtrləşmə
	6	Aktivləşdirilmiş kömürdən filtrləşmə
	5	Ozonlaşma
pH Korreks	4	Turşu-qəlevi mühitin normaya kimti tənzimlənməsi
	3	Tez filtrləşmə
$\text{Al}_2(\text{SO}_4)_3$	2	Flokininq
	1	Ozonlaşma
Təmizləmə mərhələləri		

**Yeraltı sudaşıyıcı təbəqələrdən**

**Su yığmanın dövrəli sistemi**

**Yeraltı sudaşıyıcı təbəqələrin məişət və bağçırkləndiricilərindən mühafizəsi**

1 - Su keçirici filtr-dibə malik hövzə

Şəkil 10. İcməli suyun İsvəçrədə istehsalı.

2-ci dəfə ozonlaşmanın köməyi ilə bakteriyalar və başqa mikroskopik orqanizmlər məhv olurlar. Sonrakı mərhələdə aktiv kömür suyu molekulların kimyəvi birləşmələrindən və mikro-orqanizmlərin ayılmış qalıqlarından təmizləyir. Növbəti mərhələ, yəni suyun pemz təbəqəsindən və təmiz kvars qumundan təbii ötürülməsi təmizləmənin effektivliyini və etibarlılığını artırır. Texnoloji dövr müxtəlif zəhərli birləşmələrlə əlaqəyə girməyən qaz şəkilli xlor 2 oksidin emali ilə başa çatır.

Bütün əməliyyatların ekolojuluğu və məqsədə uyğunluğu çox ciddi yoxlanılıbdır. Bütün proseduralar texnoloji ideal vəziyyətə qədər çatdırılmışdır. Bu səbəbdən bütün əməliyyat binaları təhlükəsiz və sadə tikilmişdir. Misal üçün, ozonlaşma prosesinə xüsusi illüminator – pəncərələrdən baxmaq olar. Arakəsməsi olan xüsusi borulardan çıxan ozon köpükçükleri bu illüminatorlardan çox asan görünür.

1975-ci ildən su təmizləmə mərhələləri dəyişməmişdir. Ancaq bu o demək deyildir ki, heç nə baş verməmişdir: suyun çirkənməsi probleminə yanaşma yolları daha da təkmiləşdirilmişdir. Suya olan təsir zonasında yerləşən bütün müəssisələrin tulantılarının ciddi pasportlaşması keçirilmişdir. Yoxlama nəticəsində nəinki bir dəfə, hətta dəfələrlə sututarlarını çirkəkdirən müəssisələr müəyyən olunmuşdur.

Qarışıqların kimyəvi tərkibinə görə, avtomatik elektron analizatorlar günahkarı bir neçə saniyəyə aşkar edər, idarəetmə mərkəzində işləyən operatora bu barədə məlumat verər, bu yerdə suyun gəlməsini avtomatik dayandırar və su götürülməsinin ehtiyat xəttini qoşarlar.

Su götürülməsi Lemat gölündən və ya yeraltı sudaşıcı təbəqədən həyata keçirilir. Bütün sistemlər zəncirvarıdır, bir mənbənin qapanması zamanı sistemlər başqa tərafından qidalanır. Sakinlər heç vaxt suyun olmamasını hiss etmirler. Suyu heç vaxt kəsmirlər, əgər eyni zamanda göllərdə və yeraltı təbəqələrdə suyun çirkənməsi baş versə, onda buzlarla qidalanan dağ mənbələri sistemi işə düşür.

Yeraltı sugötürmə ərazisinin birində çox təhlükəli, potensial çirkəndiricilər olan kimyəvi zavodlar və sənaye müəssisələri yerləşmişdir. Suyun çirkənmə təhlükəsini aradan qaldırmaq

üçün şəhər rəhbərliyi müəssisə sahiblərinə ya zavodların başqa yerə köçürülməsini, ya da başqa üsulla suyun çirkənməsinin qarşısının tamamilə alınmasını məsləhət gördülər.

Bütün müəssisələr başqa yerlərə köçürüldülər. Ancaq bir kimya müəssisəsinin rəhbərliyi qərara gəldi ki, zavodu germetik-ləşdirmək onlar üçün ucuz başa gələr. Onu aşağıdan və yuxarıdan germetik arakəsmə ilə əhatə etdirilər, su təminatının qapalı dövrünü yaratdırılar, su istehsalında istifadə olunan tam təmizləmə prosesini işə saldılar. Yoxlama tədbirləri nəticəsində zavod öz tullantılarını ətraf mühitə atulmasının qarşısını aldı.

Bu istiqamətdə növbəti mərhələ yeraltı sudaşıyıcı təbəqənin məişət və bağ çirkəndiricilərindən mühafizəsi oldu. Alımlar fikirləşəndə ki, bu çirkəndiricilərin suya düşməsi qəçilməzdir, onda çirkənmiş suyun süni yolla səthini qaldırmaqla sixşdırmağı aradan çıxarmağı qərara aldılar. Bunun üçün su götürülən ərazidə xüsusi hövzə tikildi.

Bu tədbirlərlə yanaşı, zavod xidmətinin sıfarişi ilə alım-müttəxəssisler suyun təmizliyinə olan nəzarət üsullarının təkminləşməsi və çirkənmə mənbəyinin və vaxtinin müəyyən edilməsi üsullarının işləniləbiləcək hazırlanması ilə məşğul oldular. Bu üsulların biri aşağıdakı kimidir: su gün ərzində bütün mərhələləri keçdiyinə görə, onun nümunələri bu müddət ərzində qorunub saxlanılır. Paralel olaraq mənbədən su götürülməsi ilə avtomatik olaraq nümunələr götürülür. Bunun üçün axan suyun bütün kütləsindən hər saatdan bir damcilarla xüsusi stekana su yiğilir. Vaxtin keçməsi ilə 24 stekandan ibarət nümunə yaranır. Əgər sutka ərzində analitik xidmət suyun keyfiyyətində meyletmə aşkar etmirsə, onda su uyğun stekanlardan boşaldılır.

Əgər borudakı suyun keyfiyyətində hər hansı bir dəyişiklik aşkar olunarsa, bu nümunələrdəki çirkəndiriciləri çox ciddi şəkildə yoxlayırlar. Həmin nümunədə tapılmış çirkənmələr su kəmərindəki suyun çirkənmə keyfiyyəti ilə eyniləşdirilir. Nümunələrin saat nömrələrinə əsasən, çirkənmənin su kəmərinə düşmə vaxtı müəyyən olunur. Çirkənmənin tərkibinin çirkəkə suların pasport verilənləri ilə üst-üstə düşməsinə əsasən isə günahkar müəssisə müəyyən olunur.

Bu texnologiyada istifadə olunan və çıxışda suyun təmizli-

yinin bioloji indikasiya üsulu öz orjinallığı ilə fərqlənir. Rusiya-da bu olmadığı halda Qərbi Avropa ölkələrində çox məhsurdur. İsveçrədə tətbiq olunan texnoloji üsulun mahiyəti belədir. Məlumdur ki, dağ foreli çox təmiz dağ çaylarında böyükür. O təmiz suya olan yüksək həssaslığı ilə fərqlənir. Bu balıqlarda axının əksinə üzmək kimi xarakterik xüsusiyyət var. Forel balıqlarının bu xüsusiyyətlərindən alımlər su kəmərlərində təmizləmədən sonra qalan kiçik dozalarla kimyəvi çirkənləşmiş istifadə olunan suyun izolyasiyasında istifadə edirlər. Çirkənləşmiş maddələrin qalan mikrodozalarının kimyəvi analizini aşkar etmək üçün əlavə vaxt lazımdır.

Bioloji üsul bunu çox tez etməyə imkan verir. Balıqları təmizlənmiş suyu yönəldikləri xüsusi küvetə yiğirlər. Küvetin o biri tərəfində, yəni suyun mənsəbində balıq üçün əlverişsiz şərait olan kiçik elektrik sahəsi yaradılır. Balıqlar bu sahəyə düşən kimxüsusi ötürücülər onun xarakteristikasının dəyişməsini qeyd edir və bu haqda avtomatik idarəetmə sisteminin operatoruna xəbər verilir.

Suyun təmiz olduğu normal şəraitdə balıqlar axın istiqamətində üzürərlər, suyun axımının başlanğıcında onlar sahəyə düşmürələr, o onun üçün xoş deyil. Axın kimyəvi çirkənlənməyə məruz qalırsa onda balıqlar da bunu hiss edib, eks tərəfə üzürərlər və həmin sahəyə düşürərlər. O saat elektron ötürücülər işə düşür. Bu sıq-nala görə çirkənləşmiş su xətti dayandırılır və məsələ aydınlaşana qədər o biri xətt avtomatik işə salınır.

İsveçrədə su xəttinin kəsilməsi kimi hadisələr çox təsadüfi-dir. Su kəmərində qəzalar çox azdır. Bu qəzalar bizim şəhərdə də olur. Əsas səbəb çox yüksək duzluq səviyyəsinin olması, yeraltı suların səviyyəsinin yüksək olmasıdır.

İsveçrədə alımlər su kəmərləri boyunca müxtəlif yerlərdə qrunut keyfiyyətini yoxlayaraq, boruların hazırlanması üçün onlarla müxtəlif materiallar yaratdırılar ki, bunlardan da korroziyaya qarşı, qələviliyə qarşı, titan (yüksek döyümlü) və başqa örtük növlərini göstərmək olar.

Su kəmərlərinin şaquli və üfüqi deformasiyalardan dağıl-maması üçün (məsələn zəlzələ vaxtı), onlar qofriləşdirilmiş bir-ləşmərlə, amortizasiyaya uğrayan üfüqi sürüşmələrlə, qrunut

şaquli deformasiyalarını neytrallaşdırın elastiki plastik amortizatorlarla təmin edilirlər.

Beləliklə, elmi-texniki və texnoloji nailiyyətlərdən geniş və optimal istifadə edərək, içmeli suyun alınmasının texnologiyasını ekoloji etalon səviyyəsinə qaldırmaq və əhalinin sağlamlığını yüksək səviyyədə saxlamaq olar.

## FƏSİL VIII. LİTOSFER

### 27. Litosferə antropogen təsir

Yer kürəsinin ən yuxarı bərk təbəqəsi litosfer adlanır. Litosfer özündə yer qabığını, yuxarı mantiyani birləşdirir və böyük, bir neçə min km<sup>2</sup> olan litosfer lövhələrindən ibarətdir. Onlar astenosfer adlanan plastik təbəqə üzrə bir-birinə nəzərən yerlərini dəyişərək, daim hərəkətdə olub, bir-birinə toqquşur və yaxınlaşırlar.

Zahiri statikliyinə baxmayaraq, litosferdə daxili proseslərin axınına və səthin xarici görünüşünün dəyişməsinə təsir edən hadisələr baş verir. Bu hadisələr Yerin nüvəsi və qabığı arasındaki mantiya adlanan təbəqə ilə əlaqədardır. O, Yer kürəsinin həcmindən 83%-ni təşkil edir. Mantiyada maddələrin ayrılması baş verir. Bu, bəzi litosfer proseslərlə, vukanik fəaliyyətlə, tektonik hərəkətlə, maqmatik sükurun səthi təbəqələrə və litosferin səthinə olan yerdəyişmə prosesləri ilə əlaqədardır ki, bunların nəticəsində də dağ sūxuru əmələ gelir.

Litosfer lövhələrin toqquşması və tektonik dağıntılarının əmələ gəlməsi ilə, dağ relyefinin yaranması və yox olması ilə birlikdə xarici amillərlə bağlı proseslər baş verir: eroziya – dağ sūxuru və təpələrin dağılması, litosfer səthi boyu sututarlarının yerdəyişməsi və başqa proseslər.

Bələliklə, litosferdə təbii dinamik proseslər baş verir ki, bu da zaman keçidkə Yerin geoloji zahiri görünüşünü, bununla da orqanizmlərin yaşayış şəraitini dəyişir.

Bununla yanaşı, litosferin vəziyyəti antropogen xarakterli qüvvələrin təsiri ilə də dəyişir. V.Y.Vernadskinin sözlərinə görə bəşəriyyət «geoloji qüvvəyə» əyrılmışdır. Xüsusi ilə insan cəmiyyətinin yer səthinə xüsusi qlobal təsiri son 40-50 ilə təsadüf edir. Ümumiyyətlə insanın litosferin səthini korlaması, onun məskən salması ilə eyni vaxta təsadüf edir. Litosferin səthinin dəyişməsi avtomobil, dəmir və yeraltı yolların tikintisi ilə, elektrik ötürүcü və rabitə xəttləri üçün dayaqların, neft-qaz kəmərlərinin, su bəndlərinin, elektrik stansiyalarının, sənaye müəssisələrinin tikintisi ilə, faydalı qazıntı və mineral xammal yataqlarının istismarı ilə bağlıdır.

Qərbi Sibirdə, Uralboyunda, Xəzər sahillərində və Şimali Qafqazda, çox fəal surətdə neft və qaz yataqlarının axtarışı və istismarı gedir. Bu litosfer səthində buruqlar və yeraltı boşluqlar şəklində müxtəlif pozuntular yaradır. Pozuntular torpağın səth örtüyünü korlayır. Qazıntı, partlayışlarla müşaiyət olunan geoloji işlər də litosferin səthində ciddi pozuntulara gətirib çıxarır.

Bununla yanaşı, bəzi fəaliyyət növləri də eroziya proseslərinin güclənməsinə səbəb olur. Misal üçün, suvarma və drenaj kanalları şəbəkələri üzüzlüklərə malik deyil, ona görə də su eroziyası yerin səth təbəqəsini sıradan çıxarır. Torf mənbələrinin qurudulması onların öz-özünə yanması üçün şəraitin yaranmasına səbəb olur. Torf yanğınları qrunutun oturmasına və həqiqi drenaj sistemlərinin pozulmasına səbəb olur. Eyni ilə kömür, neft, qaz yataqlarının istismarı səth təbəqələrinin uçması və dağılmamasına gətirib çıxarır. Faydalı qazıntı və mineral xammalların çıxarılması nəticəsində yaranan zolaqlar litosfer təbəqələrinin möhkəmliyini zəiflədir, onlar da səth təbəqələrinin təzyiqinə dözmür və dağılırlar.

Litosfer təbəqələrində quruluşun formallaşmasının dinamik prosesləri baş verir. Bu aşağıdakı faktlarla təsdiq olunur: seysikliklə, yer qabığının hərəkətilə, hidrotermal fəaliyyətlə, palçıq vulkanikliyilə, maye və qaz kondensat tərkibli dolmuş daxili qatların yüksək təzyiqinin olmasıyla.

Bələ şəraitdə Xəzər dənizinin ətrafında neft və qaz yataqlarının fəal və çoxillik istismarı baş verir. Güclü dərin özlülli texnikanın köməyi ilə ifrat yüksək zonalı daxili qat təzyiqinin germetizasiyası və faydalı qazıntı xammallarının çıxarılması baş verir. Bütün bunlar daxili layların təzyiqinin azalmasına və bununla da daxili litosferin təsir balansının pozulmasına gətirib çıxarır. Bunu nəticəsi olaraq yer nüvəsinin destabilizasiya qurşağı yaranır.

Bundan əlavə, 1980-1984-cü illərdə Xəzəryani və ona yaxın ərazilərdə 15 yeraltı nüvə partlayışları (şoran laylarda) keçirilmişdir. Bunun məqsədi qaz-kondensat xammalı üçün yeraltı tutum-sığınacaqlarının yaradılması olmuşdur. Həmin məqsədlə 1966-1975-ci illərdə Böyük Acqır rayonunda (Həştərxan vilayəti) 10 partlayış, Orenburq yaxınlığında(1970-1971) 3 partlayış, 1983-1984-cü illərdə Uralskda 6 partlayış, 1972-1987-ci illərdə

dərin seysmik zondlaşdırmaq məqsədi ilə Elista-Buzlaq, Kamış-Quryev, Elista-Yarkamış-Emba-Kuşmurunda 6 partlayış olmuşdur. Beləliklə, təsərrüfat məqsədi ilə cəmi 47 yeraltı partlayış keçirilmişdir. Bundan əlavə hərbi məqsədlərlə də bağlı partlayışlar baş vermişdir.

Alımlər belə hesab edir ki, bütün bu texnogen təsirlər yeraltı suların daha hündür səth təbəqələrə hərəkəti üçün şərait yaradır. Bu hərəkətlər özünü Həştərxan yaxınlığında biruze verdi: yuxarı təbəqələrdə yeraltı suların səviyyəsinin qalxması baş verdi. Bununla yanaşı seysmik fəallığın artması və deformasiya dalgasının yaranması müşahidə olunur. Bu dalğa Abşeron yarımadasında yarandı və 50-60 m/l sürətlə Şimal-Şərqə doğru hərəkət etməyə başladı. Onun hərəkəti bütün ərazidə neft hasilatının kəskin aşağı düşməsi və yeraltı suların yiğilmasının artması ilə müşaiyət olundu. Alımlerin fikrincə, 1978-ci ildə artıq bu yeraltı sular Xəzər dənizinə çatmışdır.

Bu ildən başlayaraq, yeraltı sular Xəzəri daha intensiv qidalandırmağa başladı. Onların həcmi ildə 40-dan 60 km<sup>3</sup>-a qədər təşkil edir. 1979-cu ildən dənizin səviyyəsi orta hesabla ildə 30-32 sm artmağa başlayıbdır. Bu sürətli artım antropogen xüsusiyyətin səbəbi ilə təsdiq edilir. Xəzərin səviyyəsinin əvvəclki periodik qalxmaları belə yüksək sürətlə baş verməmişdir.

Beləliklə, litosferə olan texnogen təsirlər regional miqyasa malik olub, bununla da təbii tektonik proseslərlə müqayisə olunan dərəcəyə qalxdı.

## 28. Torpaq. Torpağın xarakteristikaları və funksiyası

Keçən əsrədə Leonardo do Vinçinin 1504-1506-ci illərə aid qeydləri tapıldı: «Qab götür və onu təmiz torpaqla doldurub, da-ma qoy: görəcəksən ki, tezliklə orada six yaşıl otlar baş qaldıra-caq. Uşaqlar öz yaşılı analarının ayağlarına düşəndə, onda görəcəksən ki, otlar öz toxumlarını yaradaraq, quruyub, torpağa düşüb'lər, qısa müddətdə ona daxil olublar, ona artım veriblər. Sonra sən görürsən ki, doğulmuş toxumlar dairə yaradırlar, torpağa artım verib parçalanırlar. Bu, torpağın formalışmasında orqanizmlərin rolunu göstərən ilk empirik ümumiləşmələrdən biridir.

Torpağın elmi əsasda təyin edilməsini ilk dəfə M.V.Lomo-

nosov vermişdir. O yazdı: «...qaratorpaq nə ibtidai və nə də ilk yaranmış materiya deyil, ancaq zaman keçidkə heyvanların çürümüş cəsədindən əmələ gəlmışdır». Lomonosov qaratorpaq adı altında həm tünd məhsuldar torpağı, həm də torpaq çürüntüsünü nəzərdə tuturdu. O torpağın əmələ golması ilə bağlı çox gözəl müşahidələr aparıb: mamır və şibyələrlə torpağın əmələ gəlmə prosesi başlayır, daha sonra torpaq başqa bitkilərin əmələ golması üçün daha münbüt və yararlı olur.

Bu torpaq haqqında müasir təsəvvürlərə zidd fikirlər deyil. Torpaq minillər ərzində yaranan və quru təbəqənin bitki örtüyünü qidalandıran yer qabığının səth təbəqəsidir. İstilik rejimi də daxil olmaqla, qida maddələrində, biotik və fiziki-kimyəvi mühitdə bitkilərin tələbatını ödəmək, bunun əsasında kənd təsərrüfatı bitkilərinin məhsulunu, vəhşi bitki formalarının bioloji məhsuldarlığını təmin etmək xüsusiyəti torpağın münbətiyi adlanır. Bu, torpağın ən dəyərli xassasıdır. Bunun nəticəsində günəş enerjisi bitki biokütləsində konservləşir və maddələr mübadiləsində istifadə olunur.

Yer kürəsində torpaq atmosferin, suyun, günəş enerjisinin, bitki və heyvanat aləminin yer qabığının səth təbəqəsinə təsiri nəticəsində yaranmışdır.

O, torpaq layları adlanan təbəqələrdən ibarətdir. Üst lay qumuslu adlanır. Qumus bitki və heyvanat aləminin qalıqlarının çürüməsi nəticəsində yaranan torpağın üzvi maddəsidir. Qumusun yaranması üçün ən vacib şərt biokimyəvi reaksiyalar nəticəsində yaranan üzvi maddələr tünd rəngli, yüksək molekulyar qumusun birləşmələrinə çevriləmişdir. Qumus qara rəngdə olub kiçik dənəvərli üzvi quruluşdadır. 20-25 sm-lük güclü münbət qumus qatının yaranması 2-7 min il müddətinə baş verir.

Növbəti torpaq qatı əsasən torpağın mineral hissəsini təskil edir. Burada üzvi maddələr redusentlər tərəfindən emal olunub, bir bərabərdə xırda dənəvər ana suxurlarla qarışdırılıbdır.

Ən dərin torpaq qatı azca dəyişgənliyə məruz qalmış ana süxurdur.

Torpağın xassələri onun bərk, maye, qaz və canlı hissələrindən asılıdır. Torpaq bir çox orqanizmlərin, o cümlədən bitki, heyvan və mikroorganizmlərin həyat fəaliyyətinin məhsulu ol-

duğuna görə, onların bolluğu və aralarındaki münasibət torpağın xüsusiyyətini təyin edir. Torpaq qumuslaşma prosesində iştirak edən çox sayılı canlı orqanizmlər məskunlaşana qədər, öz münbitliyini saxlayır. Torpaq biotunun əsasını mikroorganizmlər təşkil edir: göyyaşıl və yaşıl yosunlar, bakteriyalar, göbələklər və sadə orqanizmlər. Onlar arasında dəyərlisi üzvi maddələri ayıran orqanizmlərdir.

Torpağın kimyəvi tərkibi vacib mənə kəsb edir. Torpaqda həmişə bitkinin həyatı üçün ən zəruri elementlər olan azot, fosfor, kalium vardır. Lakin onların miqdarı bitkilərin mənimməməsi ilə dəyişə bilər. Bu maddələrin çatışmamazlığı bitkini zəiflədir, çox olması isə (xüsusi ilə azotun) ziyanıdır. Torpaqda kiçik miqdarda mikroelementlər vardır ki, bunlara kalsium, maqnezium, küükürd, dəmir və bitkinin inkişafına kömək edən başqa mikroelementlər aiddir. Torpaqdan məhsulla bərabər, qidalı maddələrin də çıxarılması zəruri prosesdir və onun tükənməsinə gətirib çıxarır. Torpağa mineral gübrələrin verilməsi onun münbitliyini saxlayır. Lakin çox olması isə torpağı öldürə bilər.

Torpaq təbiətdəki maddələr dövranında iştirak edir. Onlardan biri kiçik və ya bioloji, o birisi isə, böyük-geoloji adlanır. 1-ci si bu sxemlə baş verir: torpaq  $\Rightarrow$  bitki (canlı maddələr, mikroorganizmlər)  $\Rightarrow$  torpaq. Bu maddələr dövranının sayəsində təbii şəraitdə torpağın münbitliyi saxlanılır. 2-ci geoloji dövranda torpaqda olan maddələr üzvi əlaqlı haldan çöküntü suxurlara keçməklə, Yer kürəsinin simasını dəyişir. Bu proses torpağın münbitliyini azaldır, cünki yiğilmiş qidalı maddələr su ilə ondan çıxır.

Bələliklə, torpaq günəşdən gələn enerjinin toplanmasında və paylanmasında fəal iştirak etməklə, təbiətdə kimyəvi elementlərin daimi dövranını təmin edir.

## 29. Torpağa olan antropogen təsir

İnsanın fəaliyyəti torpağa müxtəlif təsirlər göstərir. Onlar fiziki, kimyəvi və bioloji təsirlərə bölünür.

Fiziki təsirə səth təbəqələrinin dəyişməsi, meliorasiya üçün effektiv olmayan maddə və əşyaların torpağa daxil edilməsi aididir. Onun mənbəyi sənaye, energetika, kənd təsərrüfatı, nəqliyat, məisət-kommunal təsərrüfatıdır.


İnsan təsirinin kimyəvi amillərinə gübrələrin və üzvi maddələrin kimyəvi, xüsusilə neft məhsulları, ağır metalların duzları, zəhərli kimyəvi dərmanlarla və radioaktiv maddələrlə çirkənməsi aiddir. Belə maddələr torpağa sənaye, kənd təsərrüfatı, nəqliyyat və məişət-kommunal təsərrüfatının qalıqları kimi daxil olur.

Təsirin bioloji amillərinə torpağın mikroorganizmlərlə çirkənməsi aiddir. Bunların arasında xəstəlik törədicələri da ola bilər. Belə çirkənmələri et-süd, qida, dəri, mikrobioloji və sənayenin başqa sahələrinin məişət-kommunal və kənd təsərrüfatının bioloji tullantıları əmələ gətirir.

Bir halda ki, torpağın ən əsas funksiyası biosferin bitki örtüyü üçün qidalı mühit olmasına, onda əsas ziyan götirən təsirlər onun məhsuldarlığını azaldır. Bu ziyanlı təsirlərə aşağıdakılardır:

- 1) «Yorulma», torpağın arıqlaması, qidalı maddələrin və qu-musun yox olması;
- 2) Torpağın quruluşunun pisləşməsi: tozlanma, 40 sm-dən yuxarı şumaltı bərkimis təbəqənin yaranması;
- 3) Toksik birləşmələrin (civə, qurğunun, kadmium, sink, radioaktiv stronsium və yod, benzopiren) toplanması, ikinci turşuluğun inkişafı, ziyanlı, tez həllolunan duzların yığılması, nitrat və nitritin çox olması;
- 4) Torpağın və torpaqaltı suların viruslarla, patogen mikrob-larla və onların daşıyıcıları ilə yoluxması.

Keçən əsrin 20-ci və 30-cu illərində insanın köməyi ilə əkin sahəsinə traktor qədəm basdı. Köhnə alət olan xış uzun müddət idi ki, torpağın becərilməsində istifadə olunurdu. O, dərin şumlla imkan verməklə çox böyük fiziki güc tələb edir və tez-tez sınnırı. Traktorun kəşfi və sahəyə çıxarılması torpağın dərin mexaniki becərilməsinə imkan verirdi. Nəticədə torpaq öz münbitliyini itirməyə başladı. Bunun əsas səbəbi təbii torpaq quruluşunun pozulması idi. Lomonosovun ardıcılı olan rus torpaqşunas alimi V.V.Dokuçayev torpağın münbitliyini itirmə səbəblərini təhlil edib yazırırdı: «Şum və ya kotan altından götürülmüş, xalis düzənlilikdən (çöldən) götürülmüş qaratorpaq öz dənəvər quruluşu ilə seçilir. O özündə su və havanı yaxşı keçirən, ən gözəl süzgəci xatırlaşdır. Qaratorpağın bu quruluşu onun ən yaxşı cəhətidir».



Şəkil 11. Torpağa antropogen təsir.

O, həm də qeyd edirdi ki, «bilavasitə yem və qida məhsullarının pis olmasının səbəbi qaratorpağı six örtən xırda qum təbəqəsidir ki, bu da nə havanı, nə də rütubati buraxmir». Şum da torpağın quruluşunu pozur. Hələ XIX əsrin axırında Rusiyada torpağın məhsuldarlığının pisləşməsinin, yəni aşağı düşməsinin səbəbi tapılmışdır.

Həmin dövrün çox görkəmli torpaqsünsəsi Y.E. Ovsinskiy təsdiq edirdi ki, «adi kotonlu şum torpaqda yağış soxulcanlarının hərəkəti ilə yaranan kanallar təbəqəsini məhv edir, onu yeknəsək, toz şəkilli kütləyə çevirir». Bu da torpağın hava və su keçirmə qabiliyyətini pisləşdirir.

O torpağın çevriləmdən emal sistemini təklif etdi. O vaxt alimlər bu üsulun müəllifini tənqid atışınə tutdular. Hal-hazırda əkin sahələrinin 20%-də torpağın çevriləmdən emal sistemindən istifadə olunur.

Torpağın tərkibinin yaxşılaşdırmağının bu günkü müasir ekoloji üssülları bitki sistemlerinin dəqiq inkişaf qanunundan çıxır. Bunlar müxtəlif növbəli əkin, yeni seleksiya bitkilərinin tətbiqi və s.-dir. Onlar torpağın münbitliyini bərpa etməyə kömək edir.

### **30. Kənd təsərrüfatını ekologiyalaşdırmağın yolları**

Son zamanlar yeni anlayışlar meydana gəlmişdir: «ekoloji kənd təsərrüfatı», «ekoloji təmiz kənd təsərrüfatı məhsulu», «alternativ əkinçilik». Bu anlayışlar bizə inkişaf etmiş ölkələrdən gəlmişdir. ABŞ, Fransa, Hollandiya, İngiltərə və başqa ölkələrin əhalisi sözün tam mənasında öz sağlamlıqlarında bu ölkələrdə kənd təsərrüfatı məhsullarının məhsuldarlığını artırmaq üçün 60-ci illərdən başlayaraq istifadə olunmuş kimyəvi maddələrin neqativ təsirini hiss etdilər. Onlar belə qərara gəldilər ki, kimyəvi maddələr olmadan yetişdirilmiş məhsullara üstünlük vermək lazımdır. İstehsal olunan təmiz ərzagın dəyərinin artmasına baxmayaraq ekoloji təmiz kooperativ kənd təsərrüfatı məhsulları geniş yayılmağa başladı.

Halbuki kimyəvi birləşmələrdən istifadə olunması, kənd təsərrüfatı istehsalının məhsuldarlığını artırmaq və alman məhsulların xəstəliklərdən və ziyanvericilərdən qorumaq arzusundan

doğmuşdur. Məhsuldarlığı artırmaq üçün mineral və üzvi gübrələrdən istifadə olunur. Son zamanlara qədər kənd təsərrüfatı istehsalında, bitkiləri ziyanlı orqanizmlərin təsirindən qorumaq üçün geniş miqyasda müxtəlif toksiki birləşmələr tətbiq olunurdu.

Ziyanlı kimyəvi maddələr tətbiq etmədən məhsuldarlığı artırmaq üçün alımlar tərəfindən yeni üsullar işlənilər hazırlanmışdır. Lakin əvvəlcə digər orqanizmlər tərəfindən bitkilərin yeyilməsi ilə bağlı onların məhsuldarlığının azalması və bitkilərin ölüm səbəbləri təhlil olundu. Çox maraqlı faktiki məlumatlar alındı. Məsələn, Qərbi Sibirdə yetişdirilmiş dənli bitkilər üçün ən təbii düşmən su tarla sıçanı imiş. Onunla mübarizə aparmaq üçün sahəni xüsusi kimyəvivi maddələrlə, sink fosfiti və qliftorla dərmanlayırdılar. Tədqiqatlar göstərdi ki, yüksək toksiki birləşmələr nəinki bu tarla sıçanlarını məhv etdi, hətta tarla və meşələrdə olan quşların, o cümlədən tetra, durna, ördək, qazların da sayını xeyli azaldı. Eyni zamanda tarla sıçanlarının həqiqi düşmənlərinin sayı azaldı. Bu da tarla sıçanlarının sayının artmasına gətirib çıxardı və daha çox məhsulun itkisi baş verdi. Rusiya Elmlər Akademiyasının Biologiya İnstitutunda tarla sıçanlarından effektiv müdafiə modeli təklif edildi.

Bələliklə, təbii biosenozların xüsusiyyətlərini öyrənərək, aqrotexniki üsulların köməyi ilə, yəni əkin rejimini dəyişməsi, becərmə və s. ilə saxlamaq və artırmaq olar.

Əkinçiliyin ekolizasiyasının daha bir istiqaməti torpağın biotunun saxlanması, onun həyat fəaliyyətinin tənzimlənməsidir. Çünkü, kənd təsərrüfatı istehsalında torpağın mexaniki üsullarla emalı və kimyəvi maddələrdən istifadə edilməsi orqanizmlərə mənfi təsir göstərir. Torpaqda olan orqanizmlərin bir hissəsinin ölümü belə, torpağın münbətiyinin itirilməsinə gətirib çıxarıır, Torpaq ekosistemlərinin qarşılıqlı əlaqələrinin çoxsaylı kəsilmələri yaranır, bioloji dövranın sürəti azalır. Torpaqda həyatın bərpası üçün xüsusi dərmanlar işlənilər hazırlanmış və hal-hazırda satışa buraxılmışdır.

Ekoloji əkinçilikdə bitkilərin mühafizəsinin bioloji üsulları xüsusi yer tutur. Bu üsulların geniş seçimi var. Təbiətdəki ekosistemlərin dayanaqlığını mürkkəb biosenozlar təmin edir. Alımlar aqrosistemlərdə biosenozların güclənməsi üçün dənli bitkilər

arasında müxtəlif, ancaq onlara uyğun bitkilərin əkilməsini təklif etdilər. Misal üçün, yazılıq buğdanı yulafla, arpa ilə, yazılıq çovdar ilə, noxudla, köklə, mərci ilə, paxla ilə uyğunlaşdırmaq olar. Qarışq əkinin tətbiqi (növlərin uyğun gəlməsi əsasında) torpağın münbətiyini, bitkilərin məhsuldarlığını yüksəldir, xəstəlik və ziyanvericilərlə zədələnməsi aşağı düşür, alaq otları azalır.

Bələliklə, ekoloji kənd təsərrüfatı, inkişaf etmiş əkinçilikdə özü ilə yeni mərhələ açır. Ekoloq-alimlər onun tətbiqini 2 mərhələyə ayıırlar:

- 1- ci mərhələ əkinçiliyin ekologiyalaşdırılmasıdır. Bitkilərin mühafizəsinin bioloji kompleks üsullarının yayılması, dayanaqlı növlərin seleksiyası, aqrotexniki tədbirlərin tətbiqi.
- 2- ci mərhələ təbiətdə olduğu kimi işlek sağlam aqroekosistemlərin yaradılmasıdır.

Muasir dövrdə alimlər becərilən tərəvəz, bostan bitkilərinin və düyüünün əkinin zamanı kimyəvi maddələrdən məhdud miqdarda istifadə etməyi və ya ondan tamamilə istifadə etməməyi məsləhət görürler.

### 31. Əsas ekoloji qanunlar

Aşağıdakı əsas ekoloji qanunların xülasəsinə və onların mənasına baxaq:

#### 1. Atomların biogen miqrasiyası qanunu (V.Ya.Vernadskiy)

Yer səthində və biosferdə kimyəvi elementlərin miqrasiyası (yerdiyişməsi) ya canlı maddənin öz iştirakı ilə, ya da bütün geoloji tarix boyu Yerdə təsir göstərmiş və hal-hazırkı dövrdə biosferdə məskunlaşan canlı maddələrlə bağlı olan mühitdə həyata keçir.

Bu qanun göstərir ki:

- a) insan tərəfindən təbiətə tullanın hər bir şey gec-tez onun orqanizmindən keçəcəkdir;
- b) tarix boyu gələcəkdəki dərin kimyəvi dəyişikliklərin əsasını biz indiki dövrdə qoyuruq.

#### 2. Daxili dinamik tarazlıq qanunu (təbiətdən istifadənin əsas qanunlarından biri).

Ayrı-ayrı maddə, enerji, informasiya, ayrıca təbii sistemlə-

rin və onların iyerarxlarının dinamik keyfiyyətləri bir-biri ilə elə qarşılıqlı əlaqədədir ki, bu göstəricilərdən birinin dəyişməsi ilə bərabər funksional, quruluşun kəmiyyət və keyfiyyət dəyişiklikləri yaranır. Ancaq sistemin informasiya və dinamik keyfiyyətinin maddə və enerjisinin ümumi cəmi saxlanılır.

Bu qanun V.Kommonerin 1-ci qanununda verilmişdir. **Hər şey hər şeylə bağlıdır.** Qanun təbiətdəki hadisələrin və proseslərin ümumi rabitəsinə diqqət yetirməyi tələb edir.

### **3. Təbii sərvətlərin məhdudluğunu qanunu**

Yer kürəsinin bütün təbii sərvətləri məhduddur. Bu o deməkdir ki, qurtarmayan sərvət yoxdur, biosferə süni daxil edilmiş enerji Yer səthində düşən Güneş şüalanması enerjisinin 1% -ni təşkil edir.

### **4. Ətraf mühitin hesabına təbii sistemin inkişafı qanunu**

Hər hansı təbii sistem onu əhatə edən mühitin maddi-energetik və informasiya imkanlarının istifadə olunması hesabına inkişaf edə bilər.

Bu qanundan nəticə olaraq çıxır ki:

- a) mütləq mənada nullantısız istehsal mümkün deyil («daimi mühərrikin» işi ilə eynimənalıdır)
- b) hər hansı yüksək səviyyədə təşkil olunmuş biotik sistem həyat mühitindən istifadə etməklə və onu dəyişməklə, aşağı səviyyədə təşkil olunmuşlar üçün təhlükə yaradır (onu məhv edir);
- c) Yer biosferi planetin sərvətləri hesabına inkişaf etdiyi kimi, həm də kosmik enerjinin idarəetmə təsiri hesabına (günəş) inkişaf edir.

Bu qanun V.Kommonerin 2-ci və 4-cü qanunlarında qısa şəkildə verilmişdir.

«Hər şey harasa yox olur», «heç nə təmənnasız verilmir».

### **5. Azalan (tabii) məhsuldarlığın qanunu.**

Məhsulun daim yiğilması və torpağın təbii yaranma prosesinin pozulması, eləcə də eyni dənli bitkinin uzun müddəti əkininin nəticəsində bitkilərdə ayrılan toksiki maddələrin toplanması – dənli bitkilər əkilən yerlərdə müntəzəm olaraq torpağın müabitliyinin aşağı düşməsinə səbəb olur. Bu proses qismən dənli bitkilərin yeraltı hissələrində biokütənin toplanması, əsas isə gübrələrin verilməsi hesabına neytrallaşır.

## **6. Canlı maddənin fiziki-kimyəvi vəhdəti qanunu.**

(V.İ.Vernadskiy) – Yer kürəsinin bütün canlı maddələri fiziki-kimyəvi bölünməzdirdir.

Qanundan çıxır: canlı maddənin bir hissəsi üçün zərərlə olan, onun başqa hissəsi üçün əhəmiyyətsiz ola bilməz; qlobal canlı maddənin daxilində mürəkkəb qarşılıqlı əlaqə mövcuddur.

Bələliklə, əgər insanın fəaliyyəti bu qanunların hər birini nəzərə alınmaqla təşkil olunubsa, onda bu elə noosferin formalaşmasının başlangıcını bildirir. Onda insan zəkəsi ilə Yer kürəsində yaranan hər bir şey təbiətlə bir ahəngdə fəaliyyət göstərir.

## NƏTİCƏ

İnsan cəmiyyəti hələ ki, təbiətdə öz həyatını təbiətin digər tərkib hissələri ilə təbii və harmonik qarşılıqlı əlaqələrdə qura bilməmişdir. İnsan şüuru ilə əldə olmuş və ona böyük xeyir vəd etmiş şərait artıq insanlar üçün ekoloji böhrana çevrilmişdir. Zəhiri üstünlük nəinki iqtisadi itkilərə, hətta sağlamlığın pisləşməsinə, ömrün və mükəmməl nəslin doğulma qabiliyyətinin azalmasına gətğirib çıxartdı.

Lakin digər tərəfdən, bəşəriyyət təbii mühitə təsir etmədən inkişaf edə bilməz. Köhnə ibtidai həyata qayıtmak heç kimi cəlb etmir. Çıxılmaz vəziyyət yaranır ki, bunun da bir yolu vardır, o da insan fəaliyyətinin səmərəli təşkilidir. Bu o deməkdir ki, ayrılıqda hər bir insanın və ya cəmiyyətin hərəkəti yaxın və uzaq gələcəkdə biosferə heç bir ziyan vurmasın. Bunun üçün biosferdə həyatın təşkilinin əsaslarını və biosferdə öz yerini bilmək və nəhayət ekoloji təsərrüfatçılıq üsullarını tapmaq lazımdır. Cəmiyyətin bu məqsədlərə çatması qarşılıqlı əlaqələrin yeni, daha harmonik mərhələsinə gətirib çıxaracaqdır. Bax onda noosferin formalaşması və inkişafı mərhələsi başlayacaqdır.

## İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

1. Акимова Т.А.,Хаскин В.В. Экология. Юнити. Москва 2001, 568 с.
2. Горелов А.А. Экология. Учебное пособие - М. Центр. 1998
3. Миркин Б.М., Наумова Л.Г. Экология России. Учебник для 9-11 классов общеобразовательной школы - М.: АОМДС, Описам 1995, - 232с.
4. Охрана окружающей среды / Автор – составитель А.С.Степановски. Юнити, Москва, 2000, 560 с.
5. Ревель П., Ревель Ч. Среда нашего обитания: В 4-х книгах. Кн. 2 Загрязнения воды и воздуха. – М.:Мир. 1998, - 256 с.
6. Экологический энциклопедический словарь. – М. Изд.дом «Ноосфера». 1999
7. Əhmədov Ş.Ə., Mirzəyev F.Ə. Atmosferdə işıq təzahürləri. Bakı - 2002, 88 s.
8. Əzizov B.M., Əliyev M.İ. Tətbiqi ekologiya. Bakı - 2002, 182 s.

## MÜNDƏRİCAT

GİRİŞ .....	6
<b>FƏSİL I. EKOLOGİYA NƏYİ ÖYRƏNİR</b>	
1. Ekologiyani nə üçün öyrənmək lazımdır? .....	8
2. Ekoloji anlayışlar .....	9
<b>FƏSİL II. BIOSFER HAQQINDA TƏLİM</b>	
3. Biosferin quruluşu .....	13
4. Biosferin energetikası .....	17
5. Biosferin canlı orqanizmlərinin enerjini istifadə etməsi .....	21
<b>FƏSİL III. TƏBİƏTDƏ MADDƏLƏRİN DÖVRANI</b>	
6. Bioloji dövran .....	24
7. Geoloji dövran .....	26
8. Ekologianın qanunları .....	29
<b>FƏSİL IV. TƏBİƏTDƏ QARŞILIQLI ƏLAQƏLƏR</b>	
9. Təbiətdəki ritmlər xarici amillərin biosfer üçün yaratdıqları şəraitdir .....	31
<b>FƏSİL V. BIOSFERƏ ANTROPOGEN TƏSİR</b>	
10. Çirkənmənin növləri və xarakteristikası .....	34
11. Kimyəvi çirkənmənin canlı orqanizmlərə keçmə yolları .....	35
<b>FƏSİL VI. ATMOSFER</b>	
12. Atmosferin əmələ gəlməsi və inkişafı .....	38
13. Atmosferin quruluşu .....	43
14. Atmosferə olan antropogen təsirlər .....	47
15. Atmosfer havasının ekoloji vəziyyətinin qiymətləndirilməsi .....	51
16. Hava mühitinin çirkənməsinin biotik komponent lərə təsiri. Havanın çirkənmədən təmizlənmə yolları .....	52

17. Avtomobil nəqliyyatı tərəfindən atmosferin kimyəvi çırklənməsi .....	54
18. Avtonəqliyyatın atmosferə olan təsirinin optimallaşdırılması .....	55
<b>FƏSİL VII. HİDROSFER. SU EHTİYATLARININ EKOLOJİ VƏZİYYƏTİ</b>	
19. Hidrosferin əmələ gəlməsi və funksiyaları. Hidrosferə olan antropogen təsir .....	57
20. Suyun biosferdəki rolü. Suyun mühit xüsusiyyətləri .....	59
21. Suyun ətraf mühitin vəziyyətinə təsiri. Su mühitin amilidir .....	61
22. Suyun fərdi xassələrinin fiziki xarakteristikası .....	65
23. Suyun sərf edilməsi .....	67
24. Çirkab suların təmizlənmə üsulları .....	70
25. Təmizləyici qurğular .....	73
26. İcməli suyun keyfiyyətinin artırılması dünya elmi-texniki tərəqqisinin nailiyyətləri .....	76
<b>FƏSİL VIII. LİTOSFER</b>	
27. Litosfer. Litosferə antropogen təsirlər .....	83
28. Torpaq. Torpağın xarapkərəstikaları və funksiyası .....	85
29. Torpağa olan antropogen təsirlər .....	87
30. Kənd təsərrüfatını ekologiyalaşdırmağın yolları ....	90
31. Əsas ekoloji qanunlar .....	92
<b>NƏTİCƏ .....</b>	95
<b>İstifadə olunan ədəbiyyat .....</b>	96